

OFFICE  
COPY

BANK OF BAKU  
AÇIQ SƏHMDAR  
CƏMIYYƏTİ

31 dekabr 2015-ci il tarixinə bitən il üzrə  
Konsolidə edilmiş Maliyyə Hesabatları

# BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MÜNDƏRİCAT

---

31 dekabr 2015-ci il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi ilə bağlı rəhbərliyin məsuliyyətinə dair hesabat	1
Müstəqil auditor reyi	2
31 dekabr 2015-ci il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatları:	
Mənfəət və ya zərər haqqında konsolidə edilmiş hesabat	3
Digər məcmu gəlir haqqında konsolidə edilmiş hesabat	4
Maliyyə veziyəti haqqında konsolidə edilmiş hesabat	5
Kapitalda dəyişikliklər haqqında konsolidə edilmiş hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabat	7-8
Konsolidə edilmiş maliyyə hesabatlarına qeydlər:	
1. Ümumi məlumat	9
2. Mühüm mühasibat uçotu qaydaları	10
3. Yeni ve düzəlş edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarının (MHBS) tətbiqi	21
4. Dəvərsizləşmə zərərləri üzrə ehtiyat	27
5. Haqq və komissiya gəlirləri və xərcləri	28
6. Əməliyyat xərcləri	28
7. Mənfəət vergisi	29
8. Pul vəsaitləri və onların ekvivalentləri	30
9. Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	30
10. Müştərilərə verilmiş kreditlər	30
11. Satılıbilən investisiya qiymətli kağızları	32
12. Digər borc qiymətli kağızları	33
13. Əmlak və avadanlıq	34
14. Qeyri-maddi aktivlər	35
15. Digər aktivlər	35
16. Banklara və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	36
17. Müştərilərə ödənilməli vəsaitlər	37
18. Buraxılmış borc qiymətli kağızları	38
19. Digər öhdəliklər	38
20. Subordinasiya borcu	38
21. Səhmdar kapitalı	39
22. Şərti öhdəliklər və təəhhüdlər	39
23. Əlaqəli tərəflərlə əməliyyatlar	41
24. Maliyyə alətlərinin ədaletli dəyəri	42
25. Kapital adekvatlığı	44
26. Riskin idarə edilməsi qaydaları	44
27. Hesabat tarixindən sonrakı hadisələr	56

## BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

### 31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT

Rəhbərlik Bank of Baku Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinin ("Qrup") 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyat nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri düzgün əks etdirən konsolidə edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilmesi və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayiseli və anlaşıla bilən tərzdə təqdimatına;
- Istifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Qrupun konsolidə edilmiş maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardımçı olmaq üçün MHBS-in xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamaların verilməsinə;
- Qrupun fasilesizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin, rəhbərlik aşağıdakılara görə məsuldur:

- Qrup daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanması;
- Qrupun əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə onun konsolidə edilmiş maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının MHBS-ə uyğunluğunun təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılmasına;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
- Qrupun aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlərin görülməsinə; və
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Qrupun 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatları 31 may 2016-ci il tarixində rəhbərlik tərəfindən təsdiq olunmuşdur:

İdare Heyəti tərəfindən:

Sədrə  
Abbas İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Baş Mühasib  
Əli İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

## MÜSTƏQİL AUDİTOR RƏYİ

Bank of Baku Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdare Heyətinə:

Biz Bank of Baku Açıq Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin (birlikdə "Qrup") 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatdan və həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər, digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatlardan, habelə mühüm münasibat uçotu siyasetlərinin xülasəsi və digər izahlı qeydlərdən ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

### Konsolidə edilmiş maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu konsolidə edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq olaraq hazırlanması və düzgün təqdimatına, habelə saxtakarlıq və ya sehv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin müşahidə olunmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə əsasən zəruri sayılan daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

### Auditorun məsuliyyəti

Bizim vəzifəmiz apardığımız audit əsasında bu konsolidə edilmiş maliyyə hesabatlarına dair rəy bildirmekdir. Biz auditi Beynəlxalq Audit Standartlarına müvafiq olaraq həyata keçirdik. Bu standartlar bizdən etik tələblərə riayət etməyimizi, eləcə də maliyyə hesabatlarında mühüm təhriflərin olmadığını kifayət qədər əminliyin əldə edilməsi üçün auditi planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir.

Audit zamanı konsolidə edilmiş maliyyə hesabatlarındakı məbləğ və açıqlamalara dair audit sübutlarının əldə olunması üzrə prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun mülahizəsi, o cümlədən maliyyə hesabatlarında saxtakarlıq yaxud sehv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhrif risklərinin qiymətləndirilməsindən asılı olaraq seçilir. Belə risklərin qiymətləndirilməsini hayata keçirəkən auditor şəraitə uyğun olaraq audit prosedurlarının planlaşdırılması məqsədilə müəssisənin daxili nəzarət sistemini həmin sistemin effektivliyi barədə rəy bildirmək üçün deyil, müəssisə tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilmesi ilə əlaqədar olaraq nəzərdən keçirir. Audite, həmçinin, rəhbərlik tərəfindən tətbiq edilən münasibat uçotu qaydalarının müvafiqliyinin və irəli sürülmüş münasibat təxminlərinin əsaslı olduğunu qiymətləndirilməsi, habelə konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatının təhlili daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.

### Rəy

Fikrimizcə, konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2015-ci il tarixinə olan maliyyə vəziyyətini və onun həmin tarixdə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olmaqla bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.

*Deloitte & Touche.*

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

# BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
MƏNFƏƏT VƏ YA ZƏRƏR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT  
Manatla ifadə olunan sehm üzrə (zərər)/mənfəət istisna olmaqla min Azərbaycan manatı ilə**

	Qeydlər	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Faiz geliri</b>			
Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri üzrə faiz gəliri aşağıdakılardan ibarətdir:			
Müşterilərə verilmiş kreditlər	174,837	181,113	
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	1,070	242	
Maliyyə lizinqi üzrə debitor borclar	18	-	
Digər borc qiymətli kağızları	6	245	
Ədalətli dəyərlə qeyd edilən maliyyə aktivləri üzrə faiz gəliri aşağıdakılardan ibarətdir:			
Satılabilən investisiya qiymətli kağızları	461	53	
	23	176,392	181,653
<b>Faiz xərci</b>			
Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə öhdəlikləri üzrə faiz xərci aşağıdakılardan ibarətdir:			
Müşterilərə ödənilməli vəsaitlər	(40,176)	(44,236)	
Banklara və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	(9,639)	(6,572)	
Buraxılmış borc qiymətli kağızları	(2,586)	(2,869)	
Subordinasiya borcu	(435)	(361)	
	23	(52,836)	(54,038)
<b>FAİZ HESABLANAN AKTİVLƏR ÜZRƏ DƏYƏRSİZLƏŞMƏ ZƏRƏRLƏRİ ÜÇÜN EHTİYATDAN ƏVVƏL XALIS FAİZ GƏLİRİ</b>		123,556	127,615
Dəyərsizləşmə zərərləri üçün ehtiyat	4,23	(105,920)	(37,043)
<b>XALIS FAİZ GƏLİRİ</b>		17,636	90,572
Xalis haqq və komissiya gəliri	5,23	2,287	7,992
Xarici valyutalar üzrə xalis gəlirlər/(zərərlər):			
- diliŋ	23	1,803	701
- məzənnə fərqləri		(23,255)	(287)
Digər eməliyyatlar üzrə ehtiyat		(52)	(598)
Digər gəlirlər		196	82
<b>XALIS QEYRİ-FAİZ (XƏRCİ)/GƏLİRİ</b>		(19,021)	7,890
İşçilərlə bağlı xərclər	6,23	(23,160)	(31,681)
Köhnəlmə və amortizasiya	6	(3,964)	(3,097)
Digər eməliyyat xərcləri	6,23	(10,042)	(11,241)
Binalar üzrə dəyərsizləşmə zərəri	13	(64)	-
		(37,230)	(46,019)
<b>QEYRİ-FAİZ XƏRCLƏRİ</b>			
MƏNFƏƏT VERGİSINDƏN ƏVVƏL (ZƏRƏR)/MƏNFƏƏT		(38,615)	52,443
Mənfəət vergisi gəliri/(xərci)	7	1,270	(11,782)
<b>İL ÜZRƏ XALIS ZƏRƏR/MƏNFƏƏT</b>		(37,345)	40,661
<b>SƏHM ÜZRƏ (ZƏRƏR)/MƏNFƏƏT (AZN)</b>	21	(10.98)	11.96

Idarə Heyəti tərəfindən

Səd  
Abbas İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Baş Mühasib  
Əli İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

9-56-cı sehifələrdəki qeydlər hazırlı konsolidə edilmiş maliyyə hesablarının ayrılmaz hissəsini təşkil edir.

## BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
DİĞƏR MƏCMU GƏLİR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT  
(Min Azərbaycan Manatı ilə)**

DÖVR ÜZRƏ XALIS (ZƏRƏR)/MƏNFƏƏT	31 dekabr 2015-ci il tarixinə bitən il (37,345)	31 dekabr 2014-cü il tarixinə bitən il 40,661
<b>DİGƏR MƏCMU GƏLİR</b> Növbəti dövrlərdə mənfəət və ya zərər kimi yenidən təsnifləşdirilməyəcək maddələr: Əmlakın yenidən qiymətləndirilməsindən yaranan xalis gəlir Mənfəət vergisi	7 <hr/> 853 <hr/> (171) <hr/>	<hr/> - <hr/> - <hr/> -
<b>VERGİDƏN SONRA DİGƏR MƏCMU GƏLİR</b>	<hr/> 682 <hr/>	<hr/> - <hr/> -
<b>CƏMI MƏCMU (ZƏRƏR) GƏLİR</b>	<hr/> <hr/> (36,663) <hr/>	<hr/> 40,661 <hr/>

İdare Heyətinə təsdiqindən:

Sədr  
Abbas İbrahimov

*[Signature]*

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Baş Mühaşib  
Əli İbrahimov

*[Signature]*

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdəki qeydlər hazırlı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

# BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ  
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT  
(Min Azərbaycan manatı ilə)**

	Qeydlər	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>AKTİVLƏR</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	8	108,389	45,372
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	9	90,917	9,954
Müşterilərə verilmiş kreditlər	10,23	461,711	613,794
Satılabilir investisiya qiymətli kağızları	11,23	2,725	26,144
Diger borc qiymətli kağızları	12	-	4,998
Əmlak və avadanlıq	13	20,235	21,111
Qeyri-maddi aktivlər	14	1,460	1,498
Cari mənfəət vergisi aktivi		12,006	-
Diger aktivlər	15	3,169	5,088
<b>CƏMI AKTİVLƏR</b>		<b>700,612</b>	<b>727,959</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR:</b>			
Banklara və digər maliyyə təşkilatlarına ödənilməli məbləğlər	16	172,281	111,021
Müşterilərə ödənilməli vəsaitlər	17,23	444,018	435,950
Buraxılmış borc qiymətli kağızları	18	10,079	29,469
Cari mənfəət vergisi öhdəlikləri		-	1,632
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	7	-	1,099
Diger öhdəliklər	19,23	14,592	19,699
Subordinasiya borcu	20,23	1,637	823
<b>Cəmi öhdəliklər</b>		<b>642,607</b>	<b>599,693</b>
<b>KAPİTAL:</b>			
Səhmdar kapitalı	21	52,870	52,870
Əmlakin yenidənqiymətləndirmə ehtiyatı (Yığılmış zərər)/bölüsdürülənməmiş mənfəət		7,515 (2,380)	7,218 68,178
<b>Cəmi kapital</b>		<b>58,005</b>	<b>128,266</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>700,612</b>	<b>727,959</b>

İdarə Heyatının fündən:

Sədr  
Abbas İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

Baş Mühasib  
Əli İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdəki qeydlər hazırlı konsolidə edilmişə maliiyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

## BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

### 31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT *(Min Azerbaycan manatı ilə)*

	Qeydlər	Səhmdar kapitalı	Əmlakın yenidənqiyomatlaşdırma ehtiyatı	Böülüsdürüləmiş mənfəət(yığılmuş zərər)	Cəmi kapital
<b>1 yanvar 2014-cü il</b>		<b>52,870</b>	<b>7,604</b>	<b>62,528</b>	<b>123,002</b>
İl üzrə mənfəət		-	-	40,661	40,661
Yenidənqiyomatlaşdırma ehtiyatının köhnəlməsi		-	(386)	386	-
Elan olunmuş dividendlər	21	-	-	(35,397)	(35,397)
<b>31 dekabr 2014-cü il</b>		<b>52,870</b>	<b>7,218</b>	<b>68,178</b>	<b>128,266</b>
İl üzrə zərər		-	-	(37,345)	(37,345)
Yenidənqiyomatlaşdırma ehtiyatının köhnəlməsi		-	(385)	385	-
İl üzrə digər məcmu gelir		-	682	-	682
Elan olunmuş dividendlər	21	-	-	(33,598)	(33,598)
<b>31 dekabr 2015-ci il</b>		<b>52,870</b>	<b>7,515</b>	<b>(2,380)</b>	<b>58,005</b>

İdare Heyəti tərəfindən

Sədr  
Abbas İbrahimov

31 may 2016-sı il  
Bakı, Azərbaycan Respublikası

Baş Mühasib  
Əli İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

# BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## 31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT *(Min Azərbaycan manatı ilə)*

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>		
Alınmış faizler	151,567	171,866
Ödənilmiş faizlər	(47,671)	(51,794)
Alınmış haqq və komissiyalar	6,012	10,728
Ödənilmiş haqq və komissiyalar	(3,725)	(2,736)
Xarici valyutalarda diliinq əməliyyatlarından əldə olunmuş xalis realizə edilmiş gəlirlər	1,803	701
Alınmış digər gəlirlər	196	82
İşçi heyətlə bağlı ödənilmiş xərcələr	(22,489)	(25,519)
Ödənilmiş digər əməliyyat xərcələri	<u>(9,520)</u>	<u>(10,723)</u>
 Əməliyyat aktivləri və öhdəliklərində dəyişiklikdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitləri	 76,173	 92,605
 Əməliyyat aktivlərində xalis (artım)/azalma		
Banklar və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	(20,895)	5,735
Müşterilərə verilmiş kreditlər	169,058	(94,685)
Digər aktivlər	(129)	(673)
 Əməliyyat öhdəliklərində xalis artım/(azalma)		
Banklar və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	15,283	33,725
Müşterilərə ödənilməli vəsaitlər	(175,518)	16,318
Digər öhdəliklər	<u>(5,811)</u>	<u>8,304</u>
 Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri	 58,161	 61,329
Ödənilmiş mənfəət vergisi	<u>(13,638)</u>	<u>(16,728)</u>
 Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri	 <u>44,523</u>	 <u>44,601</u>
<b>İNVESTİSİYA FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>		
Satılabilir investisiya qiymətli kağızlarının alınması	(6,529)	(97,489)
Satılabilir investisiya qiymətli kağızlarının satışı və alış üzrə daxilolmalar	30,458	79,955
Digər borc qiymətli kağızlarının satışı üzrə daxilolmalar	4,963	-
Əmlak və avadanlığın alış	(383)	(4,678)
Əmlak və avadanlığın satışı üzrə daxilolmalar	3	-
Qeyri-maddi aktivlərin alış	<u>(163)</u>	<u>(160)</u>
 İnvestisiya fəaliyyəti üzrə daxil olan /(istifadə olunan) xalis pul vəsaitləri	 28,349	 (22,372)

## BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT (DAVAMI)  
(Min Azərbaycan manatı ilə)**

	Qeydlər	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>MALİYYƏLƏŞDİRME FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Buraxılmış borc qiymətli kağızları üzrə daxilolmalar	-	13,240	
Buraxılmış borc qiymətli kağızlarının ödənilməsi	(22,406)	-	
Ödənilmiş dividendlər	(33,598)	(28,672)	
Subordinasiya borcu üzrə daxilolmalar	775	-	
Ödənilmiş subordinasiya borcu	-	(1,962)	
Maliyyələşmə fəaliyyətləri üzrə istifadə edilən xalis pul vəsaitləri	(55,229)	(17,394)	
Xarici valyuta məzənnəsindəki dəyişikliklərin xarici valyutada saxlanılan pul vəsaiti qalıqlarına və onların ekvivalentlərinə təsiri	45,374	(287)	
<b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDE XALIS ARTIM</b>			
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin əvvəlində	8	45,372	40,824
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin sonunda	8	108,389	45,372

*Əhəmiyyətli qeyri-pul maliyyələşdirmə əməliyyatları*

31 dekabr 2015 və 2014-cü il tarixlərinə geri alınmış girovların məbləği müvafiq olaraq 757 min manat və 725 min manat olmuşdur.

İdarə Heyəti tərəfindən

Sədr  
Abbas İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası



Bas Mühəsib  
Əli İbrahimov

31 may 2016-ci il  
Bakı, Azərbaycan Respublikası

9-56-cı səhifələrdəki qeydlər hazırlı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

## BANK OF BAKU AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

### 31 DEKABR 2015-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Başqa qeydlər olmazsa, min Azərbaycan manatı ilə)

#### 1. ÜMUMİ MƏLUMAT

"Bank of Baku" ASC Qrupun ana müəssisəsidir. Bank Azərbaycan Respublikası Mərkəzi Bankı ("ARMB") tərəfindən verilmiş 18 fevral 2005-ci il tarixli 247 sayılı bank lisenziyası əsasında fəaliyyət göstərir.

Bank əhalidən depozitlər qəbul edir və kreditlər verir, Azərbaycanda və xaricdən ödənişlər köçürür, valyuta mübadila edir və kommersiya və fiziki şəxslərə digər bank xidmətləri göstərir. Əsas ofisi Bakı şəhərində yerləşməklə 31 dekabr 2015-ci il tarixinə Bakı şəhərində və Azərbaycan Respublikasının digər şəhərlərində 22 (2014-cü il: 24) filiala və 2 xidmət məntəqəsinə (2014-cü il: 1 xidmət məntəqəsi) malik olmuşdur. Bankın qeydiyyatdan keçmiş hüquqi ünvanı belədir: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1069, Atatürk Prospekti 42.

Bank əmanətlərin sigortası sisteminin üzvüdür. Sistem Əmanətlərin Sigortalanması haqqında Qanun və digər qaydalar əsasında fəaliyyət göstərir və Azərbaycan Əmanətlərin Sigortalanması Fondu tərəfindən tənzimlənir. Siğorta fəaliyyətin dayandığı və ARMB-nin bank lisenziyasının lağv edildiyi təqdirdə hər fərdi hal üzrə maksimum faiz dərəcəsi 9% olmaqla 30 min manata qədər olan məbləğdə Bankın fərdi əmanətlilərə olan öhdəliyini ödəyir.

Bank, bu konsolidə edilmiş maliyyə hesabatlarında göstərilmiş müəssisələrdən ibarət bank qrupunun ("Qrup") ana müəssisəsidir və bu müəssisələr aşağıdakılardır:

Adı	Fəaliyyət göstərdiyi ölkə	Təsisçi payı və ya hissəsi/ səsvermə hüquqları (%)		Fəaliyyətin növü
		2015	2014	
Bank of Baku ASC	Azərbaycan Respublikası	Ana müəssisə		Bankçılıq
BOB Broker MMC	Azərbaycan Respublikası	100		Broker xidmətləri

"BOB Broker" MMC ("Törəmə müəssisə") Bankın tam sahib olduğu törəmə müəssisə olub Bankın maliyyə hesabatlarında konsolidasiya edilir. Törəmə müəssisə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 28 fevral 2007-ci ildə məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmişdir. Əsasən Azərbaycan fond birjasında qiymətli kağızların brokerliyi ilə məşğuldur. Azərbaycan Respublikası Qiymətli Kağızlar Komitəsinin qiymətli kağızlarla əməliyyatlar üçün 15 may 2007-ci il tarixli lisenziyasına malikdir.

31 dekabr 2015 və 2014-cü illər üzrə Bankın buraxılmış səhmlərinə aşağıdakı tərəflər sahib olmuşlar:

	31 dekabr 2015-ci il, %	31 dekabr 2014-cü il, %
<b>Səhmdar</b>		
NAB Holding	35.00	40.00
Hikmət İsmayılov	31.11	21.11
Azpetrol Neft Şirkəti MMC	28.89	28.89
Elçin İsayev	5.00	10.00
<b>Cəmi</b>	<b>100.00</b>	<b>100.00</b>

NAB Holdingin son nəzarətçi tərəfləri Nader Mohaghegh Oromi və Bahram Mohaghegh Oromıdır. Azpetrol Neft Şirkəti MMC-nin birbaşa səhmdarı İbrahim Məmmədovdur.

Bu konsolidə edilmiş maliyyə hesabatlarının buraxılması 31 may 2016-ci il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

## **2. MÜHÜM MÜHASİBAT UÇOTU QAYDALARı**

### **Uyğunluq haqqında bəyanat**

Bu konsolidə edilmiş maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq olaraq hazırlanmışdır.

### **Fasılısız fəaliyyət**

Bu konsolidə edilmiş maliyyə hesabatları Qrupun gələcəkde fasılısızlıq prinsipinə uyğun olaraq fəaliyyətini davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır ki, bununla da adı fəaliyyət zamanı aktivlərin realizasiyası və öhdəliklərin ödənilməsi nəzərdə tutulur. 31 dekabr 2015-ci il tarixinə Qrup Ümumilikdə 36,663 min manat mebleğində məcmu zərərə məruz qalmışdır. Rəhbərliyin proqnozlara görə 2016-ci ildə Qrupun gelirləri yalnız xərcləri əhatə edə biləcək və növbəti illərdə Qrup kredit fəaliyyətinə yenidən başlamaqla və əməliyyat xərclərini azaltmaqla mənfəətlilik statusunu bərpa edəcək. Qrup fasılısız fəaliyyət imkanlarını qiymətləndirərkən bu amilləri nəzərə almışdır və bütün maliyyə öhdəliklərini yerinə yetirə biləcəyini düşünür.

### **Təqdimat meyarlarının digər əsasları**

Bu konsolidə edilmiş maliyyə hesabatları, başqa qeydlər olmazsa, min Azərbaycan manatı ("AZN") ilə təqdim olunur.

Bu konsolidə edilmiş maliyyə hesabatları aşağıda göstərilən mühasibat uçotu qaydalarında izah edildiyi kimi binalar və hər hesabat dövrünün sonunda yenidənqiymətləndirmə məbləği və ya ədalətli dəyer ilə qiymətləndirilən maliyyə aletləri istisna olunmaqla, ilkin dəyer əsasında tərtib edilmişdir.

**Tarixi (ilkin) dəyer adətən aktivlərin mübadilə edildiyi məbləğin ədalətli dəyərinə əsaslanır.**

Ədalətli dəyer, müşahidə edilə bilən və ya digər qiymətləndirmə üsulundan istifadə etməklə hesablanmasıdan asılı olmayaraq, qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adı əməliyyat çərçivəsində aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymətdir. Hər hansı aktivin və ya öhdəliyin ədalətli dəyərinin hesablanmasında Qrup, qiymətləndirmə tarixində belə aktiv və ya öhdəliyin qiymətini müəyyən edərkən bazar iştirakçılarının nəzərə ala biləcəkləri xüsusiyyətləri nəzərə alır. Qiymətləndirmə və/və ya hazırlı konsolidə edilmiş maliyyə hesabatlarında açıqlama məqsədilə ədalətli dəyer MHBS 2-yə daxil olan pay aletləri əsasında ödəmə əməliyyatları, MUBS 17-yə daxil olan lizinq əməliyyatları, eləcə də ədalətli dəyərin qiymətləndirilməsinə oxşar olan, lakin ədalətli dəyer olmayan qiymətləndirmələr, məsələn, MUBS 2-də qeyd edilən xalis satış dəyəri və ya MUBS 36-da qeyd edilən istifadə dəyəri kimi qiymətləndirmələr istisna olmaqla yuxarıda göstərilən qaydada müəyyən edilir.

Bundan əlavə, maliyyə hesabatı məqsədilə ədalətli dəyer qiymətləndirmələri belə qiymətləndirmələr üçün ilkin məlumatların müşahidə edilə bilinə dərəcəsindən və bütövlükdə ədalətli dəyer qiymətləndirmələri üçün ilkin məlumatların əhəmiyyətliliyindən asılı olaraq Səviyyə 1, 2, 3 kimi təsniflədirilir. Bu səviyyələr aşağıdakılardır:

- Səviyyə 1 ilkin məlumatlar, qiymətləndirmə tarixində müəssisənin istifadə edə biləcəyi, feal bazarda eyni aktiv və öhdəliklər üçün təyin edilən (düzəliş edilməmiş) qiymətlərdir;
- Səviyyə 2 ilkin məlumatlar, Səviyyə 1-ə daxil olan təyin edilmiş qiymətlər istisna olmaqla, birbaşa və ya dolayısı ilə aktiv və öhdəliklər üzrə müşahidə edilə bilən ilkin məlumatlardır; və
- Səviyyə 3 ilkin məlumatlar aktiv və ya öhdəliklər üzrə müşahidə edilə bilən ilkin məlumatlardır.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Bank və onun konsolidə olunmuş müəssisəsi mühasibat uçotu qeydlərini yerli mühasibat uçotu metodlarına uyğun aparır. Bu konsolidə edilmiş maliyyə hesabatları yerli mühasibat uçotu qeydləri əsasında hazırlanmış və MHBS-ə uyğunlaşdırılmışdır.

Qrup maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatını likvidlik ardıcılılığı ilə geniş şəkildə təqdim edir. Hesabat tarixindən sonra 12 ay ərzində (cari) və 12 aydan çox müddət (uzunmüddətli) ərzində hesablaşmalar və ya ödəniləcək məbleğlər üzrə təhlil 26 sayılı qeyddə göstərilir.

## **Əməliyyat valyutası**

Qrupun hər bir müəssisəsinin maliyyə hesabatlarına daxil olan maddələr müəssisənin fealiyyət göstərdiyi əsas iqtisadi mühitdəki valyuta məzənnəsindən ("əməliyyat valyutası") istifadə etməklə qiymətləndirilir. Qrupun ana müəssisəsinin əməliyyat valyutası Azərbaycan manatıdır ("AZN"). Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edildiyi valyuta AZN-dir. Başqa cür qeyd edilən hallar istisna olmaqla, bütün rəqəmlər min manata uyğunlaşdırılmışdır.

## **Əvəzləşdirmə**

Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız uçotda tanınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanuni hüquq olduqda və xalis məbləğ əsasında hesablaşmalar aparılması, yaxud eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nezərdə tutulduğda qarşılıqlı əvəzləşdirilir, xalis məbləğ isə maliyyə vəziyyəti haqqında hesabatda açıqlanır. Gəlir və xərclər hər hansı bir mühəsibat uçotu standartı, yaxud şəhərlərində və Qrupun mühəsibat qaydalarında xüsusi olaraq açıqlanması tələb və qəbul olunmadığı halda mənfaət və ya zərər haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilmir.

**Əsas mühəsibat uçotu qaydaları aşağıda açıqlanır.**

## **Konsolidasiyanın əsasları**

Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarına Bankın və onun törəmə müəssisəsinin maliyyə hesabatları daxildir. Nəzarət aşağıdakı hallarda həyata keçirilir:

- Bank investisiya qoyulan müəssisə üzərində səlahiyyətə malik olduqda;
- Bank investisiya qoyulan müəssisə ilə iş birliyindən gəlir əldə etdikdə və ya belə gəlirlər üçün hüquqa malik olduqda; və
- Bank gəlirlərə təsir etmək üçün öz səlahiyyətindən istifadə etmək qabiliyyətinə malik olduqda.

Fakt və mövcud vəziyyətlər nəzarətin yuxarıda qeyd olunan üç elementindən birinə və ya bir neçəsinə dəyişikliklər edildiyini göstərərsə, Bank investisiya qoyulan müəssisəyə nəzarət edib-etməməsini yenidən qiymətləndirir.

Bank, investisiya qoyulan müəssisənin səsvermə hüquqlarının daha az hissəsinə sahib olarsa, belə müəssisə üzərində səlahiyyətə o zaman malikdir ki, səsvermə hüquqları həmin müəssisənin müvafiq fealiyyətini birtərəfli qaydada idarə edə bilmək üçün kifayət etsin. Bank investisiya qoyulan şirkətdə olan səsvermə hüquqlarının ona nəzarət etmə səlahiyyəti vermek üçün yetərli olub-olmamamasını müəyyən etmək məqsədilə bütün uyğun faktları və halları, eləcə də aşağıdakılardı nəzərə alır:

- Bankın səsvermə hüquqlarının həcminin digər səsvermə hüququna malik tərəflərin hüquqlarının həcmində və bölgüsünə nisbəti;
- Bankın, digər səs sahiblərinin və tərəflərin sahib olduğu mümkün səsvermə hüquqları;
- Digər razılaşmalardan irəli gələn hüquqlar;
- Səhmdarların əvvəlki yığıncaqlarındakı səs bölgüsü daxil olmaqla, qərarların qəbul edilməli olduğu zaman Bankın müvafiq fealiyyətləri idarə etmək qabiliyyətinin olub-olmamasını göstərən hər hansı əlavə faktlar və hallar.

Tələb olunduqda, törəmə müəssisələrin mühəsibat uçotu qaydalarının Qrupun tətbiq etdiyi uçot qaydalarına uyğunlaşdırılması üçün belə törəmə müəssisələrin maliyyə hesabatlarına düzəlişlər edilir.

Qrupun Üzvləri arasında aparılan əməliyyatlarla bağlı bütün qrupdaxili aktivlər və öhdəliklər, səhmdar kapitalı, gəlirlər, xərclər və pul vəsaitlərinin hərəkəti konsolidasiya zamanı tam çıxarılır.

## **Gəlirin tanınması**

### **Faiz gəliri və xərcinin tanınması**

Maliyyə aktivü üzrə faiz gəliri Qrupun iqtisadi mənfaət əldə etməsi ehtimalı olduqda və gəlir məbləğinin etibarlı qiymətləndirilməsi mümkün olduqda tanınır. Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə, hesablama metodu ilə uçot əsasında tanınır. Effektiv faiz metodu maliyyə aktiv və ya maliyyə öhdəliyinin, yaxud maliyyə aktivləri və ya öhdəlikləri qrupunun amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri, yaxud faiz xərcinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur.

Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış gələcək nağd pul daxili olmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər müükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdırın dərəcədir.

Maliyyə aktiv, yaxud analoji maliyyə aktivləri qrupu ehtimal olunan dəyərsizləşmə zərərinin baş vermesi nəticəsində hesabdan silinərsə (qismən), faiz gəliri bundan sonra ehtimal olunan dəyərsizləşmə zərərinin ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.

Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri üzrə təsnif edilir.

#### Həgg və komissiya gəlirinin tanınması

Kreditlərin verilməsinə görə komissiyalar birbaşa əlaqədar xərclər ilə birlikdə təxira salınır və kredit üzrə effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılması öhdəliyinin xüsusi kredit razılışmasının bağlanması ilə nəticələnəcəyi ehtimal edilən hallarda, kreditin ayrılması öhdəliyi üzrə komissiyalar birbaşa əlaqədar xərclər ilə birlikdə təxira salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılması öhdəliyinin xüsusi kredit razılışmasının bağlanması ilə nəticələnəcəyi ehtimal edilmədiyi hallarda, kreditin ayrılması öhdəliyi üzrə komissiyalar kredit öhdəliyi müddətinin qalan dövrü üzrə mənfəət və ya zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya müddət başa çatlığı anda mənfəət və ya zərərdə tanınır. Kredit xidməti haqları xidmətlərin yerinə yetirildiyi təqdirdə gəlirlər kimi uçotda tanınır. Bütün digər komissiyalar yalnız xidmətlər göstərildikdən sonra tanınır.

#### **Maliyyə alətləri**

Qrup maliyyə aləti üzrə müqavilə öhdəliyinə təref olduğu halda, maliyyə aktivləri və öhdəlikləri maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır. Maliyyə aktivləri və öhdəliklərinin adı alqı-satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır. Adı alqı və ya satqı, bazarda hər hansı qayda və ya razılaşma ilə müəyyən edilmiş vaxt çərçivəsində aktivlərin təqdim edilməsini tələb edən maliyyə aktivi alqı-satqısıdır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərlə ölçülür. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin alınması və buraxılmasına birbaşa aidiyyəti olan əməliyyat xərcləri uçotda ilkin tanınma anında maliyyə aktivləri, yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərə əlavə edilir və ya bu dəyərdən çıxılır. Maliyyə aktivləri və ya öhdəliklərinin mənfəət və ya zərərdə tanınan ədalətli dəyərlə alınmasına birbaşa aidiyyəti olan əməliyyat xərcləri dərhal mənfəət və ya zərərdə tanınır.

#### **Maliyyə aktivləri**

Qrupun maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalardan təsnif edilir: "satılabilən" (SB) maliyyə aktivləri və "kreditlər və debitor borcları". Təsnifləşdirmə maliyyə alətinin mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma zamanı müəyyən olunur.

#### **Satılabilən maliyyə aktivləri**

Satılabilən (SB) maliyyə aktivləri satılabilən kimi müəyyən edilmiş və ya kreditlər və debitor borcları, ödəmə müddətinə qədər saxlanılan investisiyalar və ya ədalətli dəyəri mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri kimi təsnif olunmayan qeyri-derivativlərdir.

Qrupa məxsus olan və aktiv bazarda alınıb-satılan ARMB-nin notları satılabilən kimi təsnifləşdirilir və ədalətli dəyərlə ölçülür. Mənfəət və ya zərərdə tanınan müvəqqəti olmayan dəyərsizləşmə zərəri, effektiv faiz metodu ilə hesablanmış faizlər, dividend gəliri və monetar aktivlər ilə bağlı xarici valyuta əməliyyatları üzrə gəlir və ya zərər istisna olmaqla, ədalətli dəyərin dəyişməsi üzrə yaranan gəlir və zərər məcmu gəlirdə tanınır və investisiyaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatda toplanır. Investisiyanın silindiyi və ya dəyərsizləşdiyi halda investisiyaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatda yüksəlmiş məcmu gəlir və zərər mənfəət və ya zərər kimi yenidən təsnifləşdirilir.

Fəal bazarda qiyməti bəyan edilməmiş və ədalətli dəyəri düzgün ölçüle bilməyen satılabilən kapital investisiyaları hər hesabat dövrünün sonunda müəyyən olmuş hər hansı ehtimal edilən dəyərsizləşmə zərəri çıxılmaqla ilkin dəyərlə ölçülür.

### **Kreditlər və debitor borcları**

Sabit və ya müyyən oluna bilən ödənişləri olan və fəal bazarda qiyməti bəyan edilməmiş ticarət debitor borcları, kreditlər və digər debitor borcları (həmçinin, ARMB-dəki qalıqlar, banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər, müştərilərə verilmiş kreditlər və digər maliyyə aktivləri) "kreditlər və debitor borcları" kimi təsnif edilir. Kreditlər və debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra amortizasiya olunmuş dəyərdə ölçülür. Faiz geliri, faizin tanınması cüzi əhəmiyyət kəsb etdiyi halda qısa-müddətli debitor borcları istisna edilməklə, effektiv faiz dərəcəsini tətbiq etməklə uçotda tanınır.

### **Digər borc qiymətli kağızları**

Bu təsnifata sabit və ya müyyən oluna bilən ödənişləri və müyyən edilmiş ödəmə müddəti olan qiyməti elan edilməmiş qeyri-derivativ maliyyə aktivləri aiddir. Rəhbərlik, digər borc qiymətli kağızlarının təsnifatını ilkin tanınma anında müyyən edir və hər hesabat dövrünün sonunda həmin təsnifatın uyğunluğunu yenidən qiymətləndirir. Digər borc qiymətli kağızları amortizasiya olunmuş dəyərlə qeydə alınır və MUBS 39-a əsasən kreditlər və debitor borcları kimi təsnif olunur.

### **Maliyyə aktivlərinin dəyərsizləşməsi**

Maliyyə aktivlər dəyərsizləşmənin müyyən edilməsi məqsədilə hər hesabat dövrünün sonunda qiymətləndirilir. Maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığını isbat edən obyektiv sübut yaranarsa, maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.

Satılıbilən kimi təsnifədirilmiş listing subyekti olmayan kapital investisiyaları halında, təminatın ədalətli dəyərinin onun öz dəyərindən əhəmiyyətli dərəcədə və ya uzun müddətə azalması dəyərsizləşmə üçün əsas ola bilər.

Bütün digər maliyyə aktivləri üçün, dəyərsizləşməni göstərən obyektiv sübuta aşağıdakılardan aid ola bilər:

- Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud
- Faizlərin və ya əsas borc məbləğinin vaxtında ödənilməməsi və ya ödəmə öhdəliyinin yerinə yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması; və ya
- Borcalanın müflis olacağı və ya maliyyə strukturunun yenidən təşkil edəcəyi güman olunduqda; yaxud
- Maliyyə çətinlikləri səbəbindən qeyd olunan maliyyə aktivinin təqdim edildiyi fəal bazar məkanlarının yox olması.

Kreditlər və debitor borcları kimi müyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda dəyərsizləşmədiyi müyyən edilən aktivlər, əlavə olaraq, dəyərsizləşmənin müyyən olunması məqsədilə birlikdə təhlil edilir. Kreditlər və debitor borcları portfelinin dəyərsizləşdəyi göstərən obyektiv sübutlara Qrupun ödənişlərin yiğilması ilə bağlı keçmiş təcrübəsi, portfeldə vaxtı gecikdirilən ödəmələrin sayının artması, eləcə də debitor borcu öhdəliyinin yerinə yetirilməməsinin əlaqələndirildiyi yerli iqtisadi şəraitlərdə müşahidə olunan dəyişikliklər aid edilə bilər.

Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri halında, uçotda tanınmış ehtimal olunan dəyərsizləşmə zərərinin məbləği aktivin balans dəyəri ilə maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri arasındakı fərqlə ölçülür. Belə ehtimal olunan dəyərsizləşmə zərəri sonrakı dövrlərdə əvəzləşdirilir.

İlkin dəyəri ilə qeyd edilən maliyyə aktivləri halında isə, ehtimal olunan dəyərsizləşmə zərərinin məbləği aktivin balans dəyəri ilə bənzər maliyyə aktivləri üçün tətbiq olunan cari bazar gelirlilik norması dərəcəsi ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri arasındakı fərqlə ölçülür. Belə ehtimal olunan dəyərsizləşmə zərəri sonrakı dövrlərdə əvəzləşdirilir.

Maliyyə aktivinin balans dəyəri, belə dəyərin ehtiyatlar hesabına azalmasını nəzərdə tutan kreditlər və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal olunan dəyərsizləşmə zərəri məbləğində azaldılır. Kreditlərin və ya debitor borclarının yiğilması mümkün olmadıqda, belə məbləğlər ehtiyatlar hesabına silinir. Əvvəllər silinmiş məbləğlərin daha sonra qaytarılması ehtiyat hesabına kreditleşdirilir. Ehtiyatlar hesabının balans məbləğindəki dəyişikliklər mənfeət və ya zərərdə tanınır.

Satılıbilən maliyyə aktivlərinin dəyərsizləşməsi zamanı digər məcmu gelir üzrə tanınmış məcmu gelir və ya zərərlər dövr üzrə mənfeət və ya zərər şəklində yenidən təsnifədirilir.

Amortizasiya olunmuş dəyərlə ölçülən aktivlər halında, sonrakı dövrde ehtimal olunan dəyərsizləşmə zərəri azalarsa və bu azalmanın dəyərsizləşmənin uçotda tanındığı andan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilərsə, bundan qabaq uçotda tanınmış ehtimal olunan dəyərsizləşmə zərəri mənfaət və ya zərər hesabına əvəzləşdirilir, bu şərhlə ki, dəyərsizləşmənin əvəzləşdirildiyi tarixdə investisiyanın balans məbləği dəyərsizləşmə uçotda tanınmadığı təqdirdə amortizasiya dəyərindən artıq olmasın.

Satılabilən pay qiymətli kağızlarına gəldikdə, əvvəller mənfaət və ya zərər müddəalarında tanınmış ehtimal olunan dəyərsizləşmə zərəri mənfaət və ya zərər hesabında əvəzləşdirilmir. Dəyərsizləşmə zərərindən sonra ədalətli dəyərdə baş vermiş hər hansı artım digər məcmu gelir haqqında hesabatda tanınır və investisiyaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatlar başlığı altında toplanılır.

SB borc qiymətli kağızlar halında isə investisiyaların ədalətli dəyərindəki artım dəyərsizləşmə zərərinin tanındığı andan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirildikdə, dəyərsizləşmə üzrə zərər mənfaət və ya zərər hesabına əvəzləşdirilir.

#### ***Şərtləri təkrar razılışdırılmış kreditlər***

Mümkün olan hallarda Qrup girova sahib çıxməq əvəzinə kreditin ödəmə vaxtinin tekrar razılışdırılmasına çalışır. Bu, ödəniş müddətinin uzadılması və yeni kredit şərtlərinin razılışdırılmasını nəzərdə tutu bilər. Şərtlər yenidən razılışdırıldıqda, hər hansı dəyərsizləşmə şərtlərdə dəyişikliklərin edilməsindən əvvəl hesablanmış ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə ölçülür və kredit vaxtı ötmüş hesab edilmir. Rəhbərlik bütün meyarlar üzrə tələbərin yerine yetirildiyini və gelecek ödənişlərin baş tutacağıını təmin etmək məqsədile şərtləri təkrar razılışdırılmış kreditləri nəzərdən keçirir. Kreditlər ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanan fərdi və ya birgə dəyərsizləşmə qiymətləndirilməsinin obyekti olmağa davam edir.

#### ***Kreditlərin və avansların silinməsi***

Kreditlər və avanslar, yiğilması mümkün olmadıqda ehtimal olunan dəyərsizləşmə zərəri üçün ehtiyatlar hesabına silinir. Rəhbərlik Qrupa ödənilməli olan borçların yiğilması üçün bütün mümkün vasitələrdən istifadə etdikdən və Qrup saxladığı bütün girov vəsaitlərini satdıqdan sonra kreditlər və avanslar hesabdan silinir. Əvvəller hesabdan silinmiş məbləğlərin sonradan berpa ediləsi ödənişlərin qaytarılması dövründə mənfaət və ya zərər haqqında konsolidə edilmiş hesabatda maliyyə aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir. Müəyyən olunmuş qanunvericiliyə əsasən kreditlər yalnız Müşahidə Şurasının razılığı və müəyyən edilmiş hallarda, məhkəmənin müvafiq qərarı əsasında silinə bilər.

#### ***Maliyyə aktivlərinin tanınmasının dayandırılması***

Qrup, yalnız aktiv üzrə pul daxilolmaları ilə bağlı onun müqavilə hüquqlarının vaxtı bitdiğdə, yaxud maliyyə aktivini və aktiv üzrə mülkiyyət hüquqları ilə bağlı bütün risk və mükafatları əsas etibarilə digər tərəfə ötürükdə maliyyə aktivinin tanınmasını dayandırır. Qrup aktiv üzrə mülkiyyət hüquqları ilə bağlı bütün risk və mükafatları əsas etibarilə digər tərəfə ötürülməsə və ya özündə saxlamasa və köçürülmüş aktiv üzərində nəzareti davam etdişə, o, aktiv üzrə saxlanılmış payını və bununla əlaqədar ödəyəcəyi məbləğlər müqabilində öhdəliyi uçotda tanır. Qrup ötürülmüş aktiv üzrə mülkiyyət hüququ ilə bağlı risk və mükafatları əsas etibarilə özündə saxlayarsa, o, belə aktivlə uçotda tanımağa davam edir və aldığı məbləğlər ilə əlaqədar girovu təmin edilmiş borc vəsaitlərini də uçotda tanır.

Maliyyə aktivinin tanınması tamamilə dayandırıldığı halda, maliyyə aktivinin balans dəyəri ilə alınmış və alınacaq məbləğlər və digər məcmu gelirlərdə tanınmış və kapitalda toplanan yiğilmiş gelir və ya zərərlər arasındaki fərq mənfaət və ya zərərdə tanınır.

Maliyyə aktivinin tanınmasının tamamilə dayandırılması halından başqa digər hallarda (məs., Qrup ötürülmüş aktivlərin bir hissəsini almaq hüququnu saxlayırsa), Qrup maliyyə aktivinin əvvəl müəyyən edilmiş balans dəyərini iştirakın davam etdiyi müddədə tanımağa davam etdiyi hissə ilə aktivlərin ötürülməsi tarixində həmin hissələrin nisbi ədalətli dəyərləri əsasında artıq tanınmayan hissə arasında bölüşdürürlər. Artıq tanınmayan hissəyə aid edilmiş balans dəyəri ilə artıq tanınmayan hissə üzrə alınmış ödəniş məbləği və ona aid edilmiş, digər məcmu gelir haqqında hesabatda tanınmış hər hansı yiğilmiş gelir və ya zərər arasında fərq mənfaət və ya zərər uçotunda tanınır. Digər məcmu gelir haqqında hesabatda tanınmış yiğilmiş gelir və ya zərər tanınması davam edən hissə ilə belə hissələrin nisbi ədalətli dəyəri əsasında tanınması artıq dayandırılmış hissə arasında bölüşdürürlər.

## **Maliyyə öhdəlikləri və buraxılmış kapital alətləri**

### **Borc və ya kapital qismində təsnifləşdirmə**

Borc və kapital alətləri müqavilə şərtlərinə, habelə maliyyə öhdəliyi və kapital aləti haqqında anlayışa əsasən maliyyə öhdəlikləri və ya kapital kimi təsnif edilir.

#### **Kapital aləti**

Kapital aləti bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivləri üzrə qalan pay hüququnu təsdiqləyən hər hansı müqavilədir. Qrup tərəfindən buraxılmış kapital alətləri birbaşa emissiya xərcləri çıxılmaqla eldə edilmiş gəlirlər kimi tanınır.

#### **Maliyyə öhdəlikləri**

Maliyyə öhdəlikləri "digər maliyyə öhdəlikləri" kimi təsnifləşdirilir.

#### ***Digər maliyyə öhdəlikləri***

Digər maliyyə öhdəlikləri, o cümlədən banklara və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər, müştərilərə ödənilməli vəsaitlər, digər öhdəliklər və subordinasiya borcu əməliyyat xərcləri çıxılmaqla ilkin anda ədalətli dəyerlə ölçülür.

Digər maliyyə öhdəlikləri sonradan effektiv faiz metodundan istifadə etməklə və faiz xərcləri effektiv gəlir əsasında tanınmaqla amortizasiya olunmuş dəyerlə ölçülür.

Effektiv faiz metodu maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyerinin hesablanması və faiz xərclərinin müvafiq dövr üzrə bölgündürülən metoduştur. Effektiv faiz dərəcəsi texmin edilən geləcək nağd pul ödəmələrini (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər mükafat yaxud güzəştlər) maliyyə öhdəliyinin güman edilən müddəti, yaxud (müvafiq hallarda) daha qısa müddət ərzində ilkin tanınma zamanı xalis balans dəyerine qədər dəqiqliklə diskontlaşdırın dərəcadır.

#### ***Maliyyə zəmanəti müqavilələri***

Maliyyə zəmanəti müqaviləsi borç aləti üzrə şərtlərə əsasən ödənişin edilməli olduğu tarixdə müəyyən debitorun belə ödənişləri həyata keçirə bilməməsi səbəbindən qiymətli kağızın sahibinə dəymış zərərin əvəzinin ödənilməsini emitentdən tələb edən müqavilə formasıdır.

Qrup tərəfindən buraxılmış maliyyə zəmanəti müqavilələri ilkin olaraq ədalətli dəyerlə ölçülür və ƏDMZ-də tanınan kimi təyin edilmədiyi halda, sonradan aşağıdakı məbləğlərdən daha yüksəyi ilə ölçülür:

- Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər adlı MUBS 37-e əsasən müəyyən olunduğu kimi müqavilə üzrə öhdəlik məbləğindən; və
- Müvafiq hallarda gəlirlərin tanınması qaydalarına əsasən uçotda tanınmış yıgilan amortizasiya çıxılmaqla ilkin tanınmış məbləğdən.

#### ***Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması***

Maliyyə öhdəliklərinin tanınması yalnız Qrup öz ödəniş öhdəliyini yerinə yetirdikdə, belə öhdəlik ləğv olunduqda, yaxud müddəti başa çatdıqda dayandırılır. Mövcud maliyyə öhdəliyi tam başqa şərtlərlə eyni kreditorun təqdim etdiyi digər öhdəliklə əvəzlənərsə, yaxud mövcud öhdəliyə əhəmiyyətli düzəlişlər edilərsə, belə əvəzləmə və ya düzeliş ilkin öhdəliyin tanınmasının dayandırılması və yeni öhdəliyin tanınması kimi qəbul edilir. Tanınması dayandırılmış maliyyə öhdəliyinin balans dəyəri ilə öhdəliklər üzrə ödənilmiş və ödəniləcək məbləğlər arasındakı fərq mənfiət və zərər uçotunda tanınır.

#### **Lizinq**

Lizinqlər o zaman maliyyə lizinqləri kimi təsnifləşdirilir ki, belə lizinq şərtlərinə görə mülkiyyət hüququ üzrə bütün risk və mükafatlar əsas etibarilə icarəyə götürənə ötürülür. Bütün digər lizinqlər əməliyyat lizinqləri kimi təsnifləşdirilir.

### ***Qrup, icareye götürən kimi***

Əməliyyat lizinqi ilə bağlı ödənişlər, lizinq obyekti olan aktiv üzrə iqtisadi mənfəətin tanınması üçün belə mənfəətin daxil olduğu müddəti daha uyğun əks etdirən digər bir metodun istifadə edildiyi hallar istisna olmaqla, lizinq müddəti ərzində düzxətli metod əsasında xərc kimi tanınır. Əməliyyat lizinqlərindən irəli gələn şərti/nəzərdə tutulmayan icarə haqları yarandığı dövr üzrə xərc kimi tanınır.

Əməliyyat lizinqlərinə daxil olmaq üçün icarə stimulları əldə edildiyi halda belə stimullar öhdəlik kimi tanınır. Stimullar üzrə ümumi mənfəət, lizinq obyekti olan aktiv üzrə iqtisadi mənfəətin tanınması üçün belə mənfəətin daxil olduğu müddəti daha uyğun əks etdirən digər bir metodun istifadə edildiyi hallar istisna olmaqla, düzxətli metod əsasında azaldılan icarə xərcləri kimi tanınır.

### **Pul vəsaitləri və onların ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri kassadakı nağd vəsaitlərdən, məcburi ehtiyatlar istisna olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankından alınacaq vəsaitlər, o cümlədən banklardan və kredit təşkilatlarından alınacaq ilk ödəniş müddəti 90 gündən az olan və ya 90 gün olan və müqavilə öhdəliklərindən azad məbləğlərdən ibarətdir.

### **ARMB-da yerləşdirilmiş minimum ehtiyat depozitləri**

ARMB-dəki minimum ehtiyat depozitləri ARMB-də depozit kimi yerləşdirilmiş, Qrupun gündəlik əməliyyatlarının maliyyələşdirilməsi üçün istifadə edilməyen məcburi ehtiyatların məbləğini əks etdirir və pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabat məqsədləri üçün pul vəsaitləri və onların ekvivalentlərinin bir hissəsi hesab edilmir.

### **Geri alınmış aktivlər**

Müəyyən hallarda, ödənilməyen kreditlər ilə bağlı olaraq, mülkiyyət hüququ itirildikdə aktivlər geri alınır. Geri alınmış aktivlər satış xərcləri çıxılmaqla, balans dəyərinin və ədalətli dəyərin ən aşağı olunu ilə ölçülür.

### **Əmlak və avadanlıq**

Torpaq və binalar maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda yenidən qiymətləndirilən dəyərlə göstərilir ki, bu da sonrakı dövrlərin yüksək kühnəlmə və yüksək ehtimal olunan zərəri çıxılmaqla yenidən qiymətləndirmə tarixində onların ədalətli dəyərini əks etdirir. Yenidən qiymətləndirmələr, balans dəyərinin hər hesabat dövrünün sonunda ədalətli dəyəri tətbiq etməklə müəyyən edilə biləcək balans dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməməsi üçün kifayət qədər müntəzəm qaydada həyata keçirilir. Torpaq sahəsi ilkin dəyərlə qeyd olunur.

Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidənqiymətləndirmə artımı digər məcmu gəlir haqqında hesabatda tanınır və kapitalda toplanır, hərçənd ki, belə artımın bundan əvvəl mənfəət və ya zərər uçotunda tanınmış eyni aktivin yenidənqiymətləndirmə azalmasını əvəzləşdirdiyi və nəticə etibarı ilə, əvvəller xərclənmiş azalma həcmində mənfəət və ya zərər hesabının kreditinə yazıldığı hal istisna edilir. Binaların yenidən qiymətləndirilməsindən yaranan balans dəyərinin azalması, bu məbləğ həmin aktivin əvvəlki yenidən qiymətləndirilməsi ilə bağlı əmlakın yenidən qiymətləndirmə ehtiyatındaki qalıqdan (əgər varsa) artıq olduğu halda mənfəət və ya zərər uçotunda tanınır.

Başa çatdırılmamış tikillər hər hansı dəyərsizləşmə çıxılmaqla ilkin dəyərlə ucota alınır. Belə başa çatılmamış tikillər, onların təkintisi başa çatdıqda və təyinatı üzrə istismara hazır olduqda, müvafiq əmlak və avadanlıq kateqoriyaları üzrə təsnif edilir. Bu aktivlərin köhnəlməsi, digər əmlak aktivləri halında olduğu kimi, təyinatı üzrə istismara hazır olduğu andan etibarən hesablanmasına başlayır.

Yenidən qiymətləndirilmiş binalar üzrə köhnəlmə mənfəət və ya zərər uçotunda tanınır. Yenidən qiymətləndirilmiş əmlak satıldıqda, yaxud istismardan çıxarıldıqda, bununla əlaqədar əmlakın yenidən qiymətləndirilməsi ehtiyatında qalan artıq məbləğ birbaşa bölübürlənməmiş mənfəət hesabına köçürülrən.

Mülkiyyətdə olan torpaq sahəsinə amortizasiya hesablanmır.

Mebel və avadanlıq yüksək kühnəlmə və yüksək dəyərsizləşmə zərərləri çıxılmaqla ilkin dəyərdə uçotda qeyd edilir

Köhnəlmə düzxətli metoddan istifadə etməklə aktivlərin (mülkiyyətdə olan torpaq sahələri və tikintisi başa çatmamış əmlaklar) ilkin dəyərini və ya qiymətini, qalıq dəyəri çıxılaraq, faydalı istismar müddətləri üzrə silməkla uçotda tanınır. Təxmin edilən faydalı istismar müddəti, qalıq dəyəri və köhnəlmə metodu perspektiv əsaslarla uçotu aparılan hesablaşmalar üzrə dəyişikliklərin aşağıdakı illik dərəcələrlə təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlil edilir:

Binalar	5%
Mebel və avadanlıq	20%
Kompüter və kommunikasiya avadanlığı	25%
Nəqliyyat vasitələri	20%
Digər	20%

Əmlak və avadanlıq obyektləri hesabdan silindikdə və ya onların davamlı istifadəsi artıq iqtisadi mənfeət gətirmədiqdə, belə aktivlərin tanınması dayandırılır. Əmlak və avadanlıq vasitələrinin satılaraq hesabdan silinmesi və ya istismardan çıxarılmasından irəli gələn hər hansı gelir və ya zərərlər belə aktivlərin balans dəyəri ilə satışdan eldə olunmuş gelirlər arasında fərq kimi müəyyən edilir və mənfeət və ya zərər hesabında tanınır.

#### **Qeyri-maddi aktivlər**

##### Ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər

Müəyyən istismar müddəti olan ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər yüksəlmiş köhnəlmə və yüksəlmiş dəyərsizləşmə zərəri çıxılmaqla ilkin dəyər ilə uçotda qeyd edilir. Köhnəlmə aktivin təxmin edilən faydalı istismar müddəti ərzində düz xətt metodundan istifadə etməklə uçotda tanınır. Təxmin edilən faydalı istismar müddəti və köhnəlmə metodu perspektiv əsaslarla uçota alınan təxminlərdəki hər hansı dəyişikliklərin təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlil edilir. Qeyri-maddi aktivlərə 10 il faydalı istismar müddəti ərzində amortizasiya hesablanır.

##### Qeyri-maddi aktivlərin tanınmasının dayandırılması

Qeyri-maddi aktivlər satılaraq hesabdan silindikdə, yaxud onların sonrakı istismarı və ya satılması gələcəkdə iqtisadi mənfeət gətirmədiqdə, belə aktivlərin tanınması dayandırılır. Qeyri-maddi aktivlərin tanınmasının dayandırılmasından yaranan gelir və ya zərər, belə aktivlərin balans dəyəri ilə satışdan eldə olunan xalis gelir məbləği arasındaki fərq kimi ölçülür və aktivin tanınması dayandırıldığı zaman mənfeət və ya zərər hesabında tanınır.

##### Maddi və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Qrup maddi və qeyri-maddi aktivlərin ehtimal olunan dəyərsizləşmə zərərinə məruz qalıbmadiğını müəyyənləşdirmək üçün hər hesabat dövrünün sonunda belə aktivlərin balans dəyərini təhlil edir. Dəyərsizləşmənin baş verdiyinə dəlalət edən hər hansı hallar mövcud olarsa, dəyərsizləşmə üzrə zərərin (əgər varsa) həcmini müəyyən etmək üçün aktivin bərpə dəyəri hesablanır. Aktivin fərdi hallarda bərpə dəyərini hesablamaq mümkün olmazsa, Qrup belə aktivin aid olduğu gelir gətirən aktivlər qrupunun bərpə dəyərini müəyyən edir. Aktivin yerləşdirilməsinə müvafiq və ardıcılılığı gözlənilən əsaslar müəyyən edildiyi hallarda, korporativ aktivlər də fərdi gelir gətirən aktivlər qrupunda yerləşdirilə bilər, yaxud eks halda, müvafiq qaydada və ardıcılılığı gözlənilməkla yerləşdirilmə əsasları müəyyən edilmiş ən kiçik gelir gətirən aktivlər qrupunda yer alır.

Bərpə dəyəri, ədalətli dəyərdən satış və istifadə dəyərləri çıxıldığdan sonra alınan daha yüksək məbləğdir. İstismar dəyərini qiymətləndirərkən təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti pulun vaxt üzrə dəyərinin və gələcək pul vəsaitlərinin hərəkəti ilə bağlı təxminlərə düzəlişlərin edilmədiyi aktiv üçün səciyyəvi olan risklərin hazırlı bazar qiymətləndirilməsini özündə eks etdirən vergiye qədərki diskont dərəcəsindən istifadə etməklə cari dəyərinə qədər diskontlaşdırılır.

Aktivin (yaxud gelir gətirən aktivlər qrupunun) bərpə dəyərinin onun balans dəyərindən az olduğu hesablanması, belə aktivin (yaxud gelir gətirən aktivlər qrupunun) balans dəyəri bərpə dəyərinə kimi azaldılır. Ehtimal olunan dəyərsizləşmə zərərinin yenidən qiymətləndirmədən irəli gələn azalma kimi hesab edildiyi hal olaraq müvafiq aktiv uçotda yenidənqiymətləndirilmiş dəyərlə eks olunmazsa, belə zərər dərhal mənfeət və zərər hesabatında tanınır.

Dəyərsizləşmə üzrə zərər sonradan əvəzləşdirilərsə, aktivin (yaxud gelir gətirən aktivlər qrupunun) balans dəyəri hesablanmasına düzəliş edilmiş bərpə dəyərinə qədər artırılır, bu şərtlə ki, artırılmış bələ balans dəyəri aktivin (yaxud gelir gətirən aktivlər qrupunun) ehtimal olunan dəyərsizləşmə zərərinin tanınmadığı keçmiş illerde müəyyən edilmiş balans dəyərindən artıq olmasın. Ehtimal olunan dəyərsizləşmə üzrə zərərin əvəzləşdirilməsinin yenidənqiyəmtəndirmədən irəli gələn artım kimi hesab edildiyi hal olaraq müvafiq aktiv yenidənqiyəmtəndirilmiş dəyərlər uçotda eks edilməyənə qədər, bələ zərərin əvəzləşdirilməsi dərhal mənfeət və ya zərər hesabında tanınır.

### Vergi

Mənfeət vergisi xərcləri ödənilməli olan cari vergi və taxirə salınmış vergidən ibarətdir.

#### Cari vergi

Ödənilməli olan cari vergi il üzrə vergiye cəlb olunan mənfeət əsasında tutulur. Vergiye cəlb olunan mənfeət digər illərdə vergiye cəlb olunan, yaxud gəlirdən çıxılan və heç vaxt vergiye cəlb olunmayan, yaxud gəlirdən çıxılmayan gəlir və ya xərclər müddeələri ilə əlaqədar mənfeət və ya zərər haqqında konsolidə edilmiş hesabatda eksini tapmış mənfeətdən fərqlənir. Qrupun cari vergi ilə bağlı öhdəliyi qanuni qüvvəyə minmiş və ya hesabat dövrünün sonuna tam olaraq qüvvəyə minmiş vergi dərəcələrindən istifadə etməklə hesablanır.

#### Taxirə salınmış vergi

Taxirə salınmış vergi konsolidə edilmiş maliyyə hesabatlarında eks olunan aktiv və öhdəliklərin balans dəyəri ilə vergiye cəlb olunan mənfeətin hesablanmasında istifadə edilən müvafiq vergi bazası arasındaki müvəqqəti fərq əsasında tanınır. Taxirə salınmış vergi öhdəlikləri, ümumi hal olaraq, vergiye cəlb olunan bütün müvəqqəti fərqlər üçün tanınır. Taxirə salınmış vergi aktivləri, ümumi hal olaraq, gəlirdən çıxılan bütün müvəqqəti fərqlər üçün o şərtlə tanınır ki, bələ müvəqqəti fərqlərin hesaba alınması üçün gələcəkdə vergiye cəlb olunacaq mənfeətin eldə olunması ehtimal edilsin.

Taxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat dövrünün sonunda təhlil edilir və aktivin bütün və ya müəyyən hissəsinin bərpə olunması üçün yetərli vergiye cəlb edilən mənfeətin yaranacağı ehtimalı olmayan həddə qədər azaldılır.

Taxirə salınmış vergi aktivləri və öhdəlikləri qüvvəyə minmiş və ya hesabat dövrünün sonuna tam olaraq qüvvəyə minmiş vergi dərəcələrinə (və vergi qanunvericiliyinə) əsaslanmaqla aktivin satıldığı və ya öhdəliyin yerinə yetirildiyi dövrdə tətbiq olunacağı gözlənilən vergi dərəcəsi ilə ölçülür.

Taxirə salınmış vergi aktivləri və öhdəliklərinin ölçüləməsi Qrupun hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpə edəcəyi və ya ödəyəcəyini gözlədiyi halda yarana biləcək vergi neticələrini özündə eks etdirir.

#### İl üzrə cari və taxirə salınmış vergi

Cari və taxirə salınmış vergi digər məcmu gəlir haqqında hesabatda, yaxud birbaşa olaraq kapitalda göstərilən müddeələrlə bağlı olduğu və nəticə etibarilə, müvafiq olaraq digər məcmu gəlir və ya birbaşa olaraq kapital bəndi kimi tanındığı hallar istisna edilməklə, mənfeət və ya zərər hesabında tanınır.

#### Əməliyyat vergiləri

Azərbaycan Respublikasında Qrupun fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər vergilər tətbiq edilir. Bələ vergilər əməliyyat xərclərinin tərkib hissəsi kimi məcmu gəlir haqqında konsolidə edilmiş hesabata daxil edilir.

#### Ehtiyatlar

Ehtiyatlar, Qrup keçmişdə baş vermiş hadisənin neticəsi olaraq hazırla öhdəliyə (hüquqi yaxud konstruktiv) malik olduqda tanınır; bu zaman Qrupdan öhdəliyin yerinə yetirilməsinin tələb olunacağı və öhdəlik məbləğinin etibarlı şəkildə hesablanıbildiyi ehtimal edilir.

Ehtiyatlar kimi tanınan məbləğ öhdəliklə bağlı risk və qeyri-müəyyənlilikləri nəzəre almaqla hesabat dövrünün sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin ən düzgün hesablanmasıdır. Ehtiyat ayırmaları hazırlı öhdəliyin yerinə yetirilməsi üçün hesablanmış pul vəsaitləri hərəkətinə istinad etməklə ölçülərsə, onun balans dəyəri (pulun zaman dəyərinin təsiri əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyərinə bərabər olur.

Ehtiyatların təmin edilməsi üçün tələb olunan iqtisadi mənfəətin bir hissəsinin və ya bütövlükde üçüncü tərəf vasitəsilə bərpə ediləcəyi gözlənilirsə, bu vəsaitin qaytarılması və alınacaq bələ vəsaitlərin düzgün qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi tanınır.

#### Şərti aktiv və öhdəliklər

Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır, lakin hesablaşma üzrə vəsaitlərin istifadə olunması ehtimalı olduqda bələ öhdəliklər açıqlanmalıdır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatlarda tanınır, lakin onlarla bağlı iqtisadi mənfəətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır.

#### Xarici valyutalar

Qrupun hər fərdi müəssisəsinin maliyyə hesabatları hazırlanarkən müəssisənin əməliyyat valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar bələ əməliyyatların aparıldığı tarixdə üstünlük təşkil edən mübadile məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün sonunda xarici valyuta ilə ifade olunmuş pul vəsaitlərinin valyuta mövqeyi ədalətli dəyerin müəyyən olunduğu tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. Xarici valyutada ədalətli dəyer ilə uçota alınmış qeyri-monetary vəsaitlərin valyuta mövqeyi ədalətli dəyerin müəyyənleşdirildiyi tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlkən dəyerlə xarici valyutada ölçülmüş qeyri-monetary vəsaitlərin valyuta mövqeyi təkrar qiymətləndirilmir. Monetary maddələr üzrə məzənnə fərqləri mənfəət və ya zərerdə tanınır.

İlin sonunda konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı Qrupun tətbiq etdiyi valyuta mübadilesi məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
AZN/1 ABŞ dolları	1.5594	0.7844
AZN/1 Avro	1.7046	0.9522

#### İşdən çıxmə müavinəti üzrə xərclər

İşçilər, onlara müvafiq müavinətləri əldə etmə hüququ verən xidmətlər göstərdikdə, müəyyən edilmiş haqlar üzrə pensiya planlarına ayırmalar xərc kimi tanınır.

#### Girov

Qrup məqsədə müvafiq hesab olunan hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov adətən müştəri əmlakının həbs olunmasını nəzərdə tutur və Qrupa müştərinin həm cari, həm də gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.

#### Kapital ehtiyatları

Qrupun maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatında kapital üzrə qeyd edilmiş ehtiyatlara binaların ədalətli dəyerindəki dəyişiklikləri təşkil edən yenidənqiymətləndirmə ehtiyatları daxildir.

#### Seqment hesabatı

Qrup əməliyyatları Azerbaycan Respublikasında həyata keçirilməklə yeganə sənaye seqmenti olan kommersiya bankçılığına aiddir. Müvafiq olaraq "Əməliyyat seqmentləri" haqqında MHBS 8-ə əsasən Bank bir əməliyyat seqmenti kimi nəzərdə tutulur.

#### Mühüm mühasibat uçotu mühakimələri və texminlərlə bağlı qeyri-müəyyənliyin əsas mənbələri

Mühasibat uçotu qaydalarını tətbiq edərkən Qrup rəhbərliyindən digər mənbələrdən açıq əldə edilməsi mümkün olmayan aktiv və öhdəliklərin balans dəyerinə dair mühakimələr, hesablamalar və texminlərin irəli sürülməsi tələb olunur. Hesablamalar və əlaqədar texminlər keçmiş təcrübəyə və müvafiq hesab edilən digər amillərə əsaslanır. Faktiki nəticələr həmin texminlərdən fərqli ola bilər.

Təxminlər və əsas götürülen ehtimallar davamlı qaydada təhlil edilir. Mühasibat təxminlərinə olan düzəlişlər, belə düzəliş yalnız onun baş verdiyi dövrə təsir göstərdikdə həmin dövrde, cari və gelecek dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gelecek dövrde tanınır.

#### ***Təxminlərə bağlı qeyri-müəyyənliyin əsas mənbələri***

Aşağıda gelecek dövrlərə aid əsas fərziyyələr və hesabat dövrünün sonuna təxminlərə bağlı qeyri-müəyyənliyin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə il ərzində aktiv və öhdəliklərin balans dəyərine əhəmiyyətli düzəlişlərin edilməsi riskini daşıyır.

#### ***Kreditlərin və debitor borclarının dəyərsizləşməsi***

Qrup dəyərsizləşməni müəyyən etmək məqsədilə kreditləri və debitor borclarını mütəmadi olaraq nəzərdən keçirir. Qrupun kreditlər və debitor borcları portfelində baş vermiş dəyərsizləşmə üzrə zərərin tanınması üçün kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar yaradılır. Qrup kredit və debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatlara dair mühasibat təxminlərini qeyri-müəyyənliyin mənbəyi hesab edir, çünkü (i) onlar gelecek cərime faiz dərəcələri barədə fərziyyələrin, eləcə də dəyərsizləşmiş kreditlər və debitor borcları ilə bağlı potensial itkiyinin qiymətləndirilməsinin yaxın keçmişdəki fəaliyyət nəticələrinə əsaslanması səbəbindən vaxtaşırı olaraq dəyişikliklərə çox məruz qalır və (ii) Qrupun hesablaşdırığı zərər ilə faktiki zərər arasında hər hansı əhəmiyyətli fərq müqabiliñəndən ondan gelecek dövrlərdə maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ehtiyatların qeyd edilməsi tələb oluna bilər.

Borcalanlar maliyyə çətinlikləri ilə üzləşdikdə və belə borcalanlara dair tarixi məlumat mənbələri az sayıda olduqda, Qrup hər hansı dəyərsizləşmə üzrə zərərin məbləğini hesablaşdırmaq üçün rəhbərliyin müləhizələrindən istifadə edir. Eyni ilə, Qrup keçmiş fəaliyyət nəticələri, keçmiş müştəri davranışları, qrup daxilində borcalanın ödəniş etmə vəziyyətindəki mənfi dəyişiklikləri göstərən müşahidə oluna bilən məlumatlar, eləcə də qrup daxilində aktiv üzrə öhdəliyin yerinə yetirilməməsi halları ilə əlaqəli olan ölkə və yerli iqtisadi şəraitlərə əsaslanmaqla gelecek pul vəsaitləri hərəkətindəki dəyişiklikləri hesablayır. Rəhbərlik kredit riski ilə səciyyələnən aktivlər halında əvvəller baş vermiş zərər üzrə keçmiş təcrübəyə və kreditlər qrupunda olduğu kimi dəyərsizləşməye dəlalet edən obyektiv səbətlərə əsaslanan ehtimallardan istifadə edir. Qrup tarixi məlumatlarda əksini tapmamış hazırkı vəziyyətlərin qeyd edilmesi məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün rəhbərliyin mühakimələrindən istifadə edir.

Konsolidə edilmiş maliyyə hesabatlarına maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Qrup Azərbaycan Respublikasında belə şərtlərlə bağlı hənsi dəyişikliklərin baş verəcəyini və belə dəyişikliklərin gelecek dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlara necə təsir göstərəcəyini qabaqcadan söyləmək iqtidarında deyil.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə müştərilərə verilmiş kreditlərin ümumi məbləği müvafiq olaraq 607,146 min manat və 663,683 min manat, ehtimal olunan dəyərsizləşmə zərəri üçün ehtiyatların məbləği isə müvafiq olaraq 145,435 min manat və 49,889 min manat təşkil etmişdir.

#### ***Dövlət təşkilatlarından alınmış kreditlər***

Rəhbərlik Sahibkarlığı Kümək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə müqavilələrin məzmununu, xüsusilə bu program üzrə Bankın dövlət təşkilatları ilə vəsitiçi və ya borcalanla əsas tərəf kimi fəaliyyət göstərib göstərməməsini qiymətləndirmişdir. Bu program üzrə verilmiş kreditlərlə bağlı riskləri və imtiyazları qiymətləndirmək rəhbərlik belə qərara gelmişdir ki, Bank əsas tərəf kimi fəaliyyət göstərir və bu maliyyə hesabatlarındakı uçot da həmin müləhizəyə əsaslanır. Alternativ nəticə əlde olunardısa, müştərilərə verilmiş və dövlət qurumlarına ödənilməli olan kreditlərin ümumi məbləği 31 dekabr 2015 və 2014-cü il tarixlərinə müvafiq olaraq 23,705 min manat və 22,259 min manat olmaqla Bankın maliyyə hesabatlarından çıxarılmalı idi.

#### ***Maliyyə alətlərinin qiymətləndirilməsi***

24 sayılı qeyddə izah edildiyi kimi, Qrup müəyyən növ maliyyə alətlərinin ədalətli dəyərini hesablaşdırmaq üçün müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmayan ilkin məlumatlardan ibarət qiymətləndirmə üsullarından istifadə edir. 24 sayılı qeyddə maliyyə alətlərinin ədalətli dəyərini müəyyənləşdirilməsində tətbiq edilən əsas fərziyyələrə dair mürfəssəl məlumat, eləcə də belə fərziyyələr üzrə həssaslıq təhlilinin təfərrüatları göstərilir. Qrup rəhbərliyi hesab edir ki, seçilmiş qiymətləndirmə üsulları və tətbiq olunan fərziyyələr maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilmesi üçün məqsədə uyğundur.

### **Yenidən qiymətləndirmə dəyəri ilə uçota alınmış əmlak və avadanlıqlar**

Əmlakin müəyyən hissəsi (binalar) yenidən qiymətləndirilmiş dəyərlərə ölçülür. On son tam ehatəli qiymətləndirmə 31 dekabr 2015-ci il tarixinə aiddir. 31 dekabr 2018-ci il tarixinə növbəti yenidən qiymətləndirmənin aparılması nəzərdə tutulur. 31 dekabr 2015 və 2014-cü illər tarixinə yenidən qiymətləndirilmiş əmlakin balans dəyərinin məbləği müvafiq olaraq 13,726 min manat və 13,685 min manat olmuşdur.

### **3. YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARININ (MHBS) TƏTBİQİ**

**Maliyyə hesabatlarında təqdim olunan məbləglərə təsir edən MHBS-lərə düzəlişlər.** Cari ildə aşağıdakı yeni və düzəliş edilmiş Standartlar və Şəhərlər qəbul olunmuşdur və bu konsolidə edilmiş maliyyə hesabatlarında təqdim olunan məbləglərə təsir göstərmişdir.

**MUBS 19-a düzəlişlər - Müəyyən olunmuş müavinət planları: İşçilər tərəfindən ödəmələr;**  
2010-2012-ci illəri ehatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər;  
2011-2013-cü illəri ehatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər;

**MUBS 19-a düzəlişlər – Müəyyən olunmuş müavinət planları: İşçilər tərəfindən ödəmələr.**  
Düzəlişlər Qrupdan işçilər tərəfindən ödəmələrlə bağlı aşağıdakı kimi uçot aparılmasını tələb edir:

- İşçilərin könüllü ödəmələri müvafiq ödənişlər üzrə xidmətlərin dəyərində azalma kimi tanınır.
- Müavinət planında qeyd edilən işçi ödəmələri xidmətlərlə bağlı olduqda xidmətlərin dəyərində azalma kimi tanınır. Xüsusilə də, belə ödənişin məbləği xidmet müddətindən asılı olduqda, xidmətlərin dəyəri mənfaətin bölgündürdüyü qaydada ödəmələri xidmətlərin göstərildiyi dövrərə aid etməklə azaldılır. Digər tərəfdən belə ödəmələr əmək haqqının sabit faizi şəklində (yəni xidmət müddətindən asılı olmayaraq) müəyyən olunduqda, Qrup xidmətin dəyərindəki azalmanın müvafiq xidmətlərin göstərildiyi dövrdə tanınır

Bank müəyyən olunmuş müavinət planlarına malik olmadığı üçün bu düzəlişlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına hər hansı təsiri yoxdur.

**2010-2012-ci illəri ehatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər.** 2010-2012-ci illəri ehatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlərə aşağıda icmali verilən müxtəlif MHBS-lərə düzəlişlər daxildir.

MHBS 2-ə düzəlişlər “hüquqların verilməsi şəraiti” və “bazar şəraiti” anlayışına dəyişikliklər edir və əvvəller “hüquqların verilməsi şəraiti” anlayışına daxil olan “fəaliyyət şəraiti” və “xidmət şəraiti” anlayışlarını əlavə edir.

MHBS 3-ə düzəlişlər aktiv və ya öhdəlik kimi təsnifləşdirilən şərti ödənişlərin, bu ödənişlərin MUBS 39 və ya MHBS 9-a əsasən maliyyə aleti və yaxud qeyri-maliyyə aktivləri və ya öhdəliyi olub-olmamasından asılı olmayaraq hər hesabat tarixinə ədalətli dəyərlə ölçülmesinə aydınlıq getirir

MHBS 8-ə düzəlişlər əməliyyat seqmentlərinə mecmu meyarı tətbiq edərkən rəhbərlik tərəfindən verilən qərarların açıqlanmasını tələb edir və seqment aktivləri əsas əməliyyat rəhbərinə daimi qaydada təqdim olunduğu halda, hesabat olunmalı seqmentlərə aid aktivlərin müəssisənin aktivləri ilə üzləşdirilməsinə aydınlıq getirir.

MHBS 13-ə bağlı qərarların əsasını təşkil edən düzəlişlər MHBS 13-ün və MUBS 39 və MHBS 9-a növbəti düzəlişlərin buraxılmasının qeyri-müəyyən faiz dəracəsi olan qısamüddəli debitor borcların və kreditor borcların endirim etmədən onların hesab fakturada göstərilən məbləğlərinə (endirim məbləği kiçik olarsa) nisbətdə ölçüləmə imkanlarının dəyişmədiyinə aydınlıq getirir. Bu düzəlişlərin dərhal qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

MUBS 16 və MUBS 38-ə düzəlişlər torpaq, tikili və avadanlıq obyektləri və qeyri-maddi aktivlər yenidən qiymətləndirildikdə yüksəlmə/amortizasiya ilə bağlı uçoldakı uyğunsuzluqları aradan qaldırır. Düzəliş edilmiş standartlar ümumi balans dəyərinin aktivin balans dəyərinin yenidən qiymətləndirmə məbləğinə uyğun şəkildə düzəliş edilməsinə və yüksəlmə köhnəlmə/amortizasiyanın ümumi balans dəyəri ilə yüksəlmış dəyərsizləşmə zərərlərini nəzərə aldıqdan sonra yaranan balans dəyəri arasındakı fərqdən ibarət olduğuna aydınlıq getirir.

MUBS 24-ə düzəlişlər hesabatçı müəssisəyə əsas idarəedici heyət xidmətlərini göstərən idarəetmə müəssisəsinin hesabatçı müəssisənin əlaqəli tərəfi olduğuna aydınlıq getirir. Nəticədə, hesabatçı müəssisə xidmətlərin ödənilməsi ilə bağlı çəkilmiş xərcləri və ya əsas idarəedici heyət xidmətlərinin təmin edilmesi ilə əlaqədar idarəetmə müəssisəsi Üzrə kreditor borcları əlaqəli tərəflərlə əməliyyatlar kimi açıqlamalıdır. Lakin belə ödənişin tərkib hissələrinin açıqlanması tələb olunmur.

Bu düzəlişlərin konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri yoxdur.

**2011-2013-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər.** 2011-2013-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlərə aşağıdakı müxtəlif MHBS-lərə düzəlişlər daxildir.

MHBS 3-ə düzəlişlər standartın birgə müəssisələrin öz maliyyə hesabatlarında belə müəssisələrin bütün növünün formalasdırılması üçötünə şamil edilmədiyini aydınlaşdırır.

MHBS 13-ə düzəlişlər Maliyyə aktivləri və öhdəlikləri qrupunun ədalətli dəyərinin xalis əsasda ölçüləməsi üzrə portfel istisnalarının əhatə dairəsinə aşağıda qeyd edilən müqavilələrin daxil olub-olmamasına aydınlıq getirir. Düzəlişlərə əsasən MUBS 32-ye daxil olan maliyyə aktivləri və ya öhdəlikləri anlayışına uyğun gəlməyən, lakin MUBS 39 və MHBS 9-a daxil olan, eləcə də onlara uyğun uçota alınan bütün müqavilələr belə əhatə dairəsinə aiddir.

MUBS 40-a düzəlişlər MUBS 40 və MHBS 3-ün qarşılıqlı istisna olmadığına və hər iki standartın tətbiqinin tələb oluna biləcəyinə aydınlıq getirir. Nəticədə investisiya mülkiyyətini alan müəssisə əmlakın MUBS 40-dakı investisiya mülkiyyəti anlayışına və əməliyyatların MHBS 3 üzrə müəssisələrin birləşməsi əməliyyatlarına nə dərəcədə uyğun olduğuna aydınlıq getirir.

Bu düzəlişlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri yoxdur.

Qrup buraxılmış, lakin hələ qüvvəyə minməmiş hər hansı digər standartı, düzəlişi və ya şərhi daha erkən tətbiq etməmişdir.

#### **Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MHBS-lər.**

Qrup buraxılmış, lakin hələ qüvvəyə minməmiş aşağıdakı yeni və düzəliş edilmiş MHBS-ləri tətbiq etməmişdir:

- **MHBS 9 Maliyyə Aləlləri**<sup>3</sup>;
- **MHBS 14 Texirə salınmış tarif düzəlişləri üzrə hesablar**<sup>1</sup>;
- **MHBS 15 Müştərilərlə Müqavilələr üzrə Gəlirlər**<sup>3</sup>;
- **MHBS 16 Lizing**<sup>4</sup>;
- **MHBS 11-ə düzəlişlər - Birgə Əməliyyatlarda İştirak Paylarının Alışının Uçotu**<sup>1</sup>;
- **MUBS 1-ə düzəlişlər - Məlumatın açıqlanması üzrə təşəbbüsler**<sup>1</sup>;
- **MUBS 12-ya düzəlişlər - Realizə olunmamış zərərlər üçün texirə salınmış vergi aktivlərinin tanınması**<sup>2</sup>;
- **MUBS 16 və MUBS 38-ə düzəlişlər - Məqbul Köhnəlmə və Amortizasiya Metodlarının Aydınlaşdırılması**<sup>1</sup>;
- **MUBS 16 və MUBS 41-ə düzəlişlər - Kənd təsərifatı: Bar verən Bitkiler**<sup>1</sup>;
- **MUBS 27-ə düzəlişlər - Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu**<sup>1</sup>;
- **MHBS 10 və MUBS 28-ə düzəlişlər - Investor ilə Asılı müəssisə və ya Birgə Müəssisə arası Aktivlərin Satışı və ya Ötürülməsi**<sup>1</sup>;
- **MHBS 10, MHBS 12 və MUBS 28-ə düzəlişlər - Investisiya müəssisələri : konsolidasiya tələbi üzrə istisnanın tətbiqi**<sup>1</sup>
- **2012-2014-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər**<sup>1</sup>;

<sup>1</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2016-ci il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

<sup>2</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2017-ci il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

<sup>3</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2018-ci il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

<sup>4</sup> Daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2019-cu il tarixində başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir.

**MHBS 9 Maliyyə Alətləri.** 2009-cu ilin noyabr ayında buraxılmış MHBS 9 maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilmesi üçün yeni tələbləri təqdim edir. Maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi, habelə tanınmasının dayandırılması ilə bağlı yeni tələblərin daxil edilməsi məqsədile 2010-cu ilin oktyabrında, əmumi heçinç uçotu ilə bağlı yeni tələblərin daxil edilməsi üçün 2013-cü ilin noyabrında MHBS 9-a düzəliş olunmuşdur. 2014-cü ilin iyul ayında BMUŞŞ əsasən maliyyə aktivləri üçün dəyərsizləşmə tələblərini, habelə bəzi sade borc alətləri üçün "digər məcmu gəlirdə ədalətli dəyərlə ölçülmə" kateqoriyasını tətbiq etməklə təsnifləşdirmə və ölçülmə tələbləri ilə bağlı məhdud düzəlişləri eks etdirən MHBS 9-un yekun versiyasını hazırlanmışdır. MHBS 9-un məqsədi Maliyyə Alətləri: Tanınma və Ölçülmə adlı MUBS 39-u əvəz etməkdən ibarətdir.

MHBS 9 üzrə əsas tələblər aşağıdakılardan ibarətdir:

- **Maliyyə aktivlərinin təsnifləşdirilmesi və ölçülməsi.** Maliyyə aktivləri onların saxlandıqları biznes modeline və müqavilə üzrə pul daxil olmalarının göstəricilərinə istinad etməklə təsnifləşdirilir. Xüsusilə də, müqavilə üzrə pul daxil olmalarının yiğilması məqsədini daşıyan biznes modeli çərçivəsində saxlanılan və müqavilə üzrə pul daxil olmaları yalnız əsas borc məbləği, eləcə də ödenilməmiş əsas borc məbləği üzrə faizlərin ödənilməsindən ibarət olan borc alətləri adətən ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyərlərə ölçülür. MHBS 9-un 2014-cü il versiyası müqavilə üzrə pul vəsaitlərinin toplanması və maliyyə aktivlərinin satılmasından, eləcə də ilkin tanınmadan sonra digər məcmu gəlirlər hesabatında ədalətli dəyərlə tanınan bələ maliyyə aktivləri üzrə müəyyən olunmuş tarixlərdə qalıq bortclar üzrə əsas borc və faiz məbləğlərinin toplanmasından ibarət olan biznes modeli çərçivəsində borc alətləri üçün "digər məcmu gəlirlər üzrə ədalətli dəyər" kateqoriyasını təqdim edir. Bütün digər borc və kapital investisiyaları ədalətli dəyərlərə ölçülür. Bundan başqa, Maliyyə alətləri haqqında MHBS 9-a əsasən müəssisələr yalnız dividend üzrə gəliri mənfaət və ya zərər hesablarında tanımaq şərtiylə kapital investisiyاسının (ticarət üçün saxlanılmayan) ədalətli dəyərində sonrakı dəyişikliklərin digər məcmu gəlirlər haqqında hesabatda təqdim edilmesi ilə bağlı yekun seçim edə bilərlər.
- **Maliyyə öhdəliklərinin təsnifləşdirilmesi və ölçülməsi.** Maliyyə öhdəlikləri MUBS 39-da olduğu kimi eyni tərzdə təsnifləşdirilir, lakin müəssisənin öz kredit riskinin ölçülməsinə tətbiq olunan tələblər üzrə fərqlər mövcuddur. MHBS 9 maliyyə öhdəliyinin kredit riskindəki dəyişikliklərə şamil olunan bələ öhdəliyin ədalətli dəyərində dəyişiklik məbləğinin (öhdəliklərin kredit riskində dəyişikliklərin təsirinin digər məcmu gəlirlər haqqında hesabatda tanınması mənfaət və ya zərər üzrə uçot uyğunsuzluğu əmələ gətirməyənədək) digər məcmu gəlirlərdə tanınmasını tələb edir. Maliyyə öhdəliyinin kredit riskine şamil olunan ədalətli dəyərdə dəyişikliklər daha sonra mənfaət və ya zərər üzrə yenidən təsnifləşdirilir.
- **Dəyərsizləşmə.** MHBS 9-un 2014-cü il versiyası maliyyə aktivlərinin dəyərsizləşməsi ilə bağlı MUBS 39-dakı "çəkilmiş kredit zərərləri modeli"nin eksinə olaraq "gözənlənilən kredit zərərləri modeli"ni təqdim edir. Gözənlənilən kredit zərərləri modeli kredit riskindəki dəyişiklikləri eks etdirmək üçün müəssisə tərəfindən bələ kredit zərərlərinin və onlarla bağlı dəyişikliklərin ilkin tanınma dövründə başlayaraq hər hesabat tarixində uçota alınmasını tələb edir. Digər sözlərlə desək, kredit hadisəsinin kredit zərəri tanınmamışdan əvvəl baş verməsi artıq vacib deyil.
- **Heçinçin uçotu.** Yeni əmumiləşdirilmiş heçinç uçotu tələbləri hazırda MUBS 39-a daxil olan heçinç uçotu mexanizmlərinin 3 növünü özündə birləşdirir. MHBS 9-a əsasən heçinç uçotuna uyğun olan əməliyyatların növləri, xüsusilə heçinç alətlərinə aid olan alətlərin növlərinin artırılması və heçinç uçotunun tətbiq olunduğu qeyri-maliyyə alətlərinin risk komponentlərinin növləri ilə bağlı daha geniş imkanlar verilir. Bundan əlavə, effektivlik testi öyrənilmiş və "iqtisadi münasibətlər"in əsasları ilə əvəzlenmişdir. Həmçinin, keçmiş dövrlərə şamil olunmaqla qiymətləndirmə artıq tələb edilmir. Müəssisədə riskin idarə edilmesi fəaliyyətlərinə dair təkmilləşdirilmiş açıqlama tələbləri tətbiq olunmuşdur.
- **Tanınmanın dayandırılması.** Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılması üçün tələblər MUBS 39-dan köçürülmüşdür.

Bu standart daha erkən tətbiqinə icazə verilməklə 1 yanvar 2018-ci il tarixindən qüvvəyə minir. MHBS 9-un tətbiqi ilə bağlı seçilmiş yanaşmadan asılı olaraq keçid 1 tarixdən və ya müxtəlif tələblərin ilkin tətbiqi üçün daha çox tarixdən ibarət ola bilər.

Qrupun rəhbərliyi gələcəkdə MHBS 9-un tətbiqinin onun maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin hesabat olunan məbləğlərinə əhəmiyyətli dərəcədə təsir edə bilecəyini düşünür. Lakin ətraflı təhlil başa çatmayanadək bu standartın təsiri ilə bağlı müvafiq təxminlərin verilməsi mümkün deyil.

**MHBS 14 Texirə salınmış tarif düzəlişləri üzrə hesablar.** MHBS 14 Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını ilk dəfə qəbul edən müəssisəyə MHBS-lərin ilkin tanınması zamanı və sonrakı maliyyə hesabatlarında "Texirə salınmış tarif düzəlişləri üzrə hesab qalıqlarının" uçotunu əvvəlki ÜQMUP əsasında davam etdirməyə icaza verir.

MHBS 14-ün tətbiqi gələcəkdə Qrupun maliyyə hesabatlarına hər hansı təsir göstərməyəcəkdir, belə ki, Qrup MHBS-ləri ilk dəfə qəbul edən müəssisələrdən deyil.

**MHBS 15 Müşterilərlə Müqavilələr üzrə Gəlirlər.** 2014-cü ilin may ayında müəssisələr üçün müşterilərlə müqavilələrdən yaranan gəlirin tam vahid uçot modelini müəyyən edən 15 sayılı MHBS buraxılmışdır. Qüvvəyə mindikdən sonra MHBS 15 gəlirin tanınmasına dair Gəlir adlı MUBS 18-i, Tikinti Müqavilələri adlı MUBS 11-i və əlaqədar şəhərləri əhatə edən mövcud qaydaları əvəz edəcək.

MHBS 15-in əsas prinsipi ondan ibarətdir ki, müəssisə öz gəlirini müşterilərə təqdim olunan mallar və xidmətlər və bunun müqabilində əldə etməsi gözlənilən vəsaitlər həcmində tanımmalıdır. Xüsusiə, bu standart müşterilərlə müqavilələrə tətbiq olunacaq vahid və prinsiplərə əsaslanan beş mərhələli model təqdim edir.

Model üzrə beş mərhələ aşağıda göstərilmişdir:

- Müştəri ilə müqaviləni müəyyən etmək;
- İşin icrası üzrə müqavilə öhdəliklərini müəyyən etmək;
- Əməliyyat qiymətini müəyyən etmək;
- Əməliyyat qiymətini müqavilə üzərə öhdəliklər arasında bölüşdürmək;
- İşin icrası üzrə müqavilə öhdəlikləri yerinə yetirildikdə (eyni zamanda və ya dövr ərzində) gəliri tanımaq.

MHBS 15-ə əsasən müəssisə, müqavilə öhdəlikləri yerinə yetirildikdə (eyni zamanda və ya dövr ərzində), yəni belə öhdəliyin əsasını təşkil edən mal və ya xidmətlərə "nəzarət" müştəriyə ötürüldükdə gəliri tanır. Standarta, həmçinin, gəlirin tanınma zamanı, dəyişən ödənişlərin, müqavilənin icrası və əldə edilməsi xərclərinin uçoti, eləcə de müxtəlif əlaqədar məsələlər ilə bağlı qaydalar daxil olunmuşdur. Həmçinin, MHBS 15-də ətraflı açıqlamalar tələb olunur.

Qrupun rəhbərliyi düşünür ki, gələcəkdə 15 sayılı MHBS-in tətbiqi gəlirin tanınma məbləğinə və vaxtına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Lakin ətraflı təhlil başa çatmayanadək bu standartın təsiri ilə bağlı müvafiq texminlərin verilməsi mümkün deyil.

**MHBS 16 İcarə.** MHBS 16-da icarəyə götürən aktivdən istifadə hüququnu və icarə öhdəliyini tanır. Aktivdən istifadə hüququ digər qeyri-maliyyə aktivləri üçün olduğu kimi eyni qaydada tətbiq edilir və müvafiq qaydada amortizasiya olunur, öhdəliyə isə faiz hesablanır. MUBS 17-yə əsasən əməliyyat zərərləri düzəxəlli metod ilə qeyd olunan zərərlər olduğu halda, MHBS 16-da ilkin mərhələdə daha çox xərclərin göstərilməsi profili nəzərdə tutulur və öhdəlik üzrə faizin azaldılması hesabat dövründə ümumi xərcin azalmasına getirib çıxaracaq. MUBS 17-yə əsasən əməliyyat zərərləri düzəxəlli metod ilə qeyd olunan zərərlər olduğu halda, MHBS 16-da ilkin mərhələdə daha çox xərclərin göstərilməsi profili nəzərdə tutulur və öhdəlik üzrə faizin azaldılması hesabat dövründə ümumi xərcin azalmasına getirib çıxaracaq.

İcarə öhdəliyi ilk növbədə icarəyə xas olan dərəcə ilə diskontlaşdırılmaqla (əgər belə dərəcənin müəyyən edilməsi mümkün olarsa) ödənilməli icarə ödənişlərinin cari dəyəri ilə ölçülür. Əgər belə dərəcənin müəyyən edilməsi mümkün olmazsa icarəyə götürən tərəf artan borc dərəcesindən istifadə edəcəkdir.

MHBS 16-nın davamçısı kimi, MUBS 17-də icarəyə götürənlər icarəni xüsusiyyətinə görə maliyyə əməliyyatı kimi təsnifləşdirir. Müvafiq aktivin sahibinə aid olan bütün risklər və mükafatlar ona ötürüldükdə icarə maliyyə icarəsi kimi təsnifləşdirilir. Əks halda icarə əməliyyat icarəsi hesab olunur.

Maliyyə icarəsində icarəyə verən tərəf maliyyə gəlirini xalis investisiya üzrə sabit dövrü gəlir dərəcəsini əks etdirən modelə əsaslanmaqla icarə müddəti üzrə tanır. İcarəyə verən əməliyyat icarəsi üzrə ödənişləri düz xətti köhnəlmə metodu əsasında və ya müvafiq aktivin istifadəsindən yaranan mənfaətin azaldığını nəzərdə tutan model daha uyğun olduqda digər sistemli əsasda tanır.

Yuxarıda açıqlanan MHBS 16-nın tanınma tələblərini tətbiq etmək əvəzinə, icarəyə götürən icarə ödənişlərini düzxətti metod əsasında icarə müddəti üzrə və ya aşağıdakı 2 lizinq növü üçün digər sistematik əsasda xərc kimi uçota almaq seçimini edə bilər:

İcarə müddəti 12 ay və ya daha az olan və alış hüquq olmayan icarələr – Bu seçim müvafiq aktivlər sinfi tərəfindən edilə bilər; müvafiq aktiv yeni olduqda az dəyeri olan icarələr (məsələn kompüterlər və ya ofis mebelinin kiçik hissələri) – Bu seçim isə hər lizinq üzrə fərdi qaydada edilə bilər.

MHBS 16 - 1 yanvar 2019-cu il tarixdə başlayan və ya ondan sonrakı illik dövrlər üçün qüvvədədir. Bu standartın daha erkən tətbiqinə Müşterilərə Müqavilələr üzrə gəlirlər haqqında MHBS 15 də tətbiq olunduğu halda icazə verilir.

Qrupun rəhbərliyi gələcəkdə bu düzəlişlərin tətbiqinin Qrupun maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə bağlı hesabat olunmuş məbleğlərinə mühüm təsir edəcəyini düşünür. Lakin ətraflı təhlil başa çatmayanadək MHBS 16-nın təsiri ilə bağlı müvafiq təxminlərin verilməsi mümkün deyil.

**MHBS 11-ə düzəlişlər - Birgə Əməliyyatlarda İştirak Paylarının Alışının Uçotu.** MHBS 11-ə düzəlişlər Müəssisələrin Birləşməsi haqqında MHBS 3-də müəyyən edilən biznesin təşkilindən ibarət birgə əməliyyatlar üzrə iştirak paylarının alınması ilə bağlı uçot qaydalarını təqdim edir. Xüsusi bu düzəlişlərdə MHBS 3 əsasında müəssisələrin birləşməsi üçün müvafiq uçot prinsipləri və tətbiq olunmalı digər standartlar (məsələn, alış zamanı təxirə salınmış vergilərin tanınması ilə əlaqədar "Mənfəət vergisi" adlı MUBS 12 və birgə əməliyyatın alınması zamanı qudvilin aid edildiyi gəlir gətirən aktivlərin dəyərsizləşmə testi haqqında "Aktivlərin dəyərsizləşməsi" adlı MUBS 36) açıqlanır. Eyni tələblər birgə əməliyyatların formalasdırılmasına yalnız və yalnız o halda tətbiq olunur ki, birgə əməliyyat üzrə hazırlı biznesi belə birgə əməliyyatda iştirak edən tərəflərdən biri dəsteklənmiş olsun.

Həmçinin, birgə əməliyyatçıdan MHBS 3-də və müəssisələrin birləşməsi ilə əlaqəli digər standartlarda tələb olunan müvafiq məlumatın açıqlanması tələb olunur.

Düzəlişlər 1 yanvar 2016-cı il tarixdən başlayan və ya ondan sonrakı illik dövrlərdə baş vermiş birgə əməliyyatlar üzrə (burada birgə əməliyyat fealiyyətləri MHBS 3-də müəyyən olunan müəssisələrdən ibarət olduğundan) payların alınmasına retrospektiv qaydada şamil olunmaqla tətbiq edilməlidir. Qrupun rəhbərliyi belə əməliyyatlar yaranarsa, MHBS 11-ə bu düzəlişlərin tətbiqinin gələcəkdə Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına mühüm təsir edə biləcəyini düşünür.

**MUBS 1-ə düzəlişlər – Məlumatın açıqlanması üzrə təşəbbüsler.** Düzəlişlər məlumatın açıqlanması prinsiplərinə aydınlıq gətirir. Maddilik anlayışı daha geniş şəkildə verilmişdir. Məlumatın ümumiləşdirilməsi və təsnifləşdirilməsi tələbləri müəyyən olunur, maddilik prinsipinin maliyyə hesabatlarının bütün hissələrinə, hətta standartda spesifik açıqlamalar tələb olunduqda belə maddilik meyarının tətbiq edilməsinə aydınlıq gətirir. Həmçinin standartda məlumatın maliyyə vəziyyəti haqqında hesabatda, məcmu gəlirlər haqqında hesabatda, eləcə də Maliyyə hesabatlarındakı qeydlərin ardıcılılığı ilə təqdim edilməsinə dair daha ətraflı tövsiyələr təqdim olunur.

MUBS 1-ə düzəlişlər 1 yanvar 2016-cı il tarixdən başlayan və ya ondan sonrakı illik dövrlər üçün tətbiq edilir. Qrupun rəhbərliyi MUBS 1-ə bu düzəlişlərin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünmür.

**MUBS 12-ə düzəlişlər – Realizə olunmamış zərərlər üçün Təxirə salınmamış vergi aktivlərinin tanınması.** Düzəlişlər aşağıdakı məsələlərə aydınlıq gətirir:

Borc alətləri üzrə ədalətli dəyərlə və vergi məqsədləri üçün ilkin dəyərlə ölçülümiş realizə olunmayan zərərlər borc aləti sahibinin belə aletin balans dəyərini satış və ya istifadə ilə bərpa etməsi niyyatından asılı olmayaraq tutulan müvəqqəti fərqlər yaradır.

Aktivin balans dəyəri ehtimal edilən gələcək vergiye cəlb olunan mənfəətin hesablanması məhdudlaşdırılır. Gələcək vergiye cəlb olunan mənfəət hesablamalarına tutulan müvəqqəti fərqlərin bərpasından yaranan vergi tutulmaları daxil deyildir.

Müəssisə təxirə salınmamış vergi aktivlərini digər təxirə salınmamış aktivlərlə birlikdə qiymətləndirir. Vergi qanunvericiliyi vergi zərərlərindən istifadəni məhdudlaşdırıqdır, müəssisə təxirə salınmamış vergi aktivini eyni tipli digər təxirə salınmamış vergi aktivləri ilə birgə qiymətləndirə bilər.

Düzelisler 1 yanvar 2017-ci il tarixdən başlayan və ondan sonrakı illik dövrlər üçün qüvvədədir. Daha erkən tətbiqinə icazə verilir. Keçid üzrə güzəst kimi, müəssisə ən erken müqayiseli dövrün əvvəline kapitaldakı dəyişikliyi dövrün əvvəline olan bölüsdürülməmiş mənfeətlə kapitalın digər komponentləri arasında bölmədən ilkin tətbiq üzrə dövrün əvvəline olan bölüsdürülməmiş mənfeətdə taniya biler. Şura bu düzelişləri ilk dəfə qəbul edənlər üçün əlavə keçid güzəştləri nəzərdə tutmamışdır.

Qrupun rəhbərliyi bu düzelişlərin qəbul edilməsinin konsolidə edilmiş maliyyə hesabatlarına hər hansı təsir göstəracayını görəmir.

**MUBS 16 və MUBS 38-ə düzelişlər - Məqbul Köhnəlmə və Amortizasiya Metodlarının Aydınlaşdırılması.** MUBS 16-ya düzelişlər müəssisələrə əsas vəsaitlər üçün gəlirə əsaslanan köhnəlmə metodundan istifadə etməyi qadağan edir. MUBS 38-ə düzelişlərde irəli sürülən təkzib oluna bilən fərziyyəyə görə gəlir qeyri-maddi aktivlərin amortizasiyası üçün müvafiq əsas deyildir. Fərziyyə yalnız aşağıdakı iki halda təkzib oluna bilər:

- a. Qeyri-maddi aktiv gəlir ölçüsü kimi ifade olunduqda; və ya
- b. Qeyri-maddi aktivlər üzrə gəlir və iqtisadi mənfeətdən istifadənin sıx əlaqəsi nümayiş olunduqda.

Düzelisler 1 yanvar 2016-cı il tarixində başlayan və ondan sonrakı dövrlər üçün retrospektiv qaydada tətbiq edilir. Hazırda Qrup əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi və amortizasiyası üçün düz xətt metodundan istifadə edir. Qrupun rəhbərliyi hesab edir ki, düzəxəlli köhnəlmə metodu müvafiq aktivlərə aid olan iqtisadi mənfeətdən istifadəni eks etdirmək üçün ən uyğun metoddur, müvafiq olaraq bu düzelişlərin MUBS 16 və MUBS 38-ə tətbiqinin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünmür.

**MUBS 16 və MUBS 41-ə düzelişlər – Kənd təsərrüfatı: Bar verən bitkilər.** MUBS 16 və MUBS 41-ə düzelişlər bar verən bitkiləri müəyyən edir və bar verən bitkilər anlayışına uyğun olan bioloji aktivlərin MUBS 41 əvəzinə MUBS 16-ya müvafiq olaraq torpaq, tikili və avadanlıq kimi uçota alınmasını tələb edir. Bar verən bitkilər Üzerindəki məhsulların uçotu MUBS 41-ə əsasən kənd təsərrüfatı məhsulları kimi tanınmaqdə davam edir.

Qrup kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmadığından rəhbərlik bu düzelişlərin qəbul edilməsinin konsolidə edilmiş maliyyə hesabatlarına hər hansı təsir edəcəyini düşünmür.

**MUBS 27-ye düzelişlər – Fərdi Maliyyə Hesabatlarında İştirak Payı Metodu.** MUBS 27-ye düzelişlərə əsasən iştirak payı metodu törema, birgə və asılı müəssisələrdəki investisiyaların uçotu zamanı müəssisə terəfindən müvafiq metodlardan biri kimi tətbiq edilə bilər. Erkən tətbiqinə icazə verilməklə düzelişlər 1 yanvar 2016-cı il tarixindən qüvvəyə minir. Bank fərdi maliyyə hesabatları hazırlanmadığından Qrupun rəhbərliyi bu düzelişlərin müəssisəsinin maliyyə hesabatlarına təsir edəcəyini düşünmür .

**MHBS 10 və MUBS 28-ə düzelişlər – Investor ilə Asılı müəssisə və ya Birgə Müəssisə arasında Aktivlərin Satışı və ya Ötürülməsi.** MHBS 10 MUBS 28-ə düzelişlər Investor ilə asılı müəssisə və ya birgə müəssisə arasında aktivlərin satışı və ya ötürülməsi hallarına tətbiq edilir. Xüsusilə də, düzelişlər asılı və ya birgə müəssisələr ilə əməliyyat üzrə biznes hesab olunmayan və kapitalda iştirak metodu əsasında uçota alınan törema müəssisədə nezarətin itirilməsindən yaranan galirlərin və zərərlərin ana müəssisəsinin mənfeət və ya zərərlərində yalnız həmin asılı və ya birgə müəssisələrdəki əlaqəli olmayan investorun payına uyğun şəkildə tanınmasını bəyan edir. Eynilə, hər hansı keçmiş törema müəssisədə saxlanılan investisiyaların ədalətli dəyərədək yenidən qiymətləndirilməsindən yaranan (asılı və ya birgə müəssisəyə investisiya kimi təsnifləşdirilən və kapitalda iştirak payı metodu ilə uçota alınan) galirlər və zərərlər əvvəlki ana müəssisənin mənfeət və ya zərərində yalnız yeni asılı və ya birgə müəssisələrdəki əlaqəli olmayan investorun payına uyğun şəkildə tanınır.

Düzelisler 1 yanvar 2016-cı il tarixdən başlayan və ya ondan sonrakı illik dövrlərde baş verən əməliyyatlara retrospektiv qaydada tətbiq olunacaqdır. Qrupun rəhbərliyi hesab edir ki, bu MHBS 10 və MUBS 28-ə düzelişlərin tətbiq edilməsi gələcəkdə belə əməliyyatlar yaranarsa Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına təsir edə bilər.

**MHBS 10, MHBS 12 və MUBS 28-ə düzelişlər - Investisiya müəssisələri: Konsolidasiya tələbi üzrə istisnanın tətbiqi.** MHBS 10, MHBS 12 və MUBS 28-ə düzelişlər hətta investisiya müəssisəsi bütün törema müəssisələrini MHBS-a uyğun olaraq ədalətli dəyərlə uçota alsa belə, investisiya müəssisəsinin töremesi olan ana müəssisənin konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması tələbi üzrə istisnadan istifadə edə bilməsinə aydınlıq getirir. Həmçinin düzelişlər investisiya müəssisəsinin investisiya fəaliyyətləri ilə bağlı xidmətlər göstərən öz töremlə müəssisələrini konsolidə etmesi tələbinin yalnız investisiya müəssisəsi olmayan töremlə müəssisələrə şamil olunmasına aydınlıq getirir.

Qrupun rəhbərliyi MHBS 10, MHBS 12 və MUBS 28-ə bu düzəlişlərin tətbiqinin Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünmür belə ki, Qrup investisiya müəssisəsi deyildir və investisiya müəssisi kimi formalasən hər hansı holdingi, törəmə, asılı və ya birge müəssisəsi yoxdur.

**2012-2014-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər.** 2012-2014-cü illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər müxtəlif MHBS-lərə aşağıdakı düzəlişlərdən ibarətdir.

MHBS 5-ə düzəlişlər aktivlərin və ya satış qrupunun satış üçün saxlanılan kateqoriyasından təsisçiləre paylanma kateqoriyasına və ya əksinə yenidən təsnifləşdirilməsinin satış planına və ya təsisçiləre paylanma planına dəyişikliklər kimi nəzərdə tutulmadığına və yeni satış metoduna aid təsnifləşdirmə, təqdimat və ölçülmə tələblərinin tətbiq edilməli olduğuna aydınlıq gətirir. Bundan əlavə, düzəlişlər təsisçiləre paylanma üçün saxlanılan kateqoriyasına və satış üçün saxlanılan kateqoriyasına uyğun olmayan aktivlərin satış üçün saxlanılan kimi təsnifləşdirilməyən aktivlər qismində uçaşa alınmasına aydınlıq gətirir. Bu düzəlişlər gələcək dövrlər üzrə tətbiq olunmalıdır.

MHBS 7-ə düzəlişlər xidmet müqaviləsinin köçürülmüş aktivlə bağlı tələb olunan açıqlama üzrə belə aktivə şamil olunub-olunmamasını aydınlaşdırmaq üçün əlavə qaydaları təqdim edir. Bundan əlavə, MHBS 7-ə edilən düzəlişlər maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin əvəzlendirilməsi üzrə açıqlama tələblərinin yiğcam aralıq maliyyə hesabatlarına bütün aralıq dövrler üzrə daxil edilməsinin açıq şəkildə tələb olunmadığına, lakin MUBS 34-ün tələblərini yerinə yetirmək üçün yiğcam aralıq maliyyə hesabatlarına daxil edilməsinin tələb oluna biləcəyinə aydınlıq gətirir. Bu düzəlişlər gələcək dövrlər üzrə tətbiq olunmalıdır.

MUBS 19-a düzəlişlər əmək fəaliyyətindən sonraki müavinətlər üzrə diskont dərecəni hesablamaq üçün istifadə olunan yüksək keyfiyyətli korporativ istiqrazların ödənilməli müavinətlərlə eyni vallyuta ilə buraxılmasına aydınlıq gətirir. Düzəlişlər ilk olaraq daxil edildiyi maliyyə hesabatlarında təqdim olunan ən erkən müqayisəli dövrün əvvəlindən tətbiq olunur.

MUBS 34-ə düzəlişlər bu standart ilə tələb olunan və aralıq hesabatlarında istenilən hissədə, lakin aralıq maliyyə hesabatından kənarda təqdim olunan məlumatın aralıq maliyyə hesabatları ilə eyni vaxtda və eyni şərtlərə istifadəçilərə təqdim olunan aralıq hesabatların digər hissəsinə istinad edilməsinə aydınlıq gətirir.

Qrupun rəhbərliyi bu düzəlişlərin tətbiqinin konsolidə edilmiş maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünmür.

#### 4. DƏYƏRSİZLƏŞMƏ ZƏRƏRLƏRİ ÜZRƏ EHTİYAT

Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatda hərəkətlər aşağıdakı şəkildə olmuşdur:

	Müşterilərə verilmiş kreditlər	Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	Cəmi dəyərsizləşmə zərərləri üzrə ehtiyat
<b>31 dekabr 2013-cü il</b>	<b>18,258</b>	<b>-</b>	<b>18,258</b>
Tanınmış əlavə ehtiyatlar	37,043	-	37,043
Aktivlərin silinməsi	(6,207)	-	(6,207)
Əvvəl silinmiş aktivlərin qaytarılması	<u>795</u>	<u>-</u>	<u>795</u>
<b>31 dekabr 2014-cü il</b>	<b>49,889</b>	<b>-</b>	<b>49,889</b>
Tanınmış əlavə ehtiyatlar	105,221	699	105,920
Aktivlərin silinməsi	(30,006)	(10)	(30,016)
Xarici vallyutanın yenidən qiymətləndirilməsinin təsiri	18,398	-	18,398
Əvvəl silinmiş aktivlərin qaytarılması	<u>1,933</u>	<u>-</u>	<u>1,933</u>
<b>31 dekabr 2015-ci il</b>	<b>145,435</b>	<b>689</b>	<b>146,124</b>

## 5. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

Haqq və komissiya gelirləri və xərcləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Haqq və komissiya gelirləri:</b>		
Plastik kart əməliyyatları	2,474	4,781
Nağd pul əməliyyatları	2,078	4,257
Valyuta mübadiləsi əməliyyatları	688	772
Zəmanət məktubları	344	504
Hesablaşmalar	294	282
Digər əməliyyatlar	134	132
<b>Cəmi haqq və komissiya gelirləri</b>	<b>6,012</b>	<b>10,728</b>
<b>Haqq və komissiya xərcləri:</b>		
Plastik kart əməliyyatları	(1,910)	(1,266)
Hesablaşmalar	(1,318)	(1,190)
Akkreditivlər	(288)	(277)
Nağd pul əməliyyatları	(209)	(3)
<b>Cəmi haqq və komissiya xərcləri</b>	<b>(3,725)</b>	<b>(2,736)</b>
<b>Cəmi xalis haqq və komissiya gelirləri</b>	<b>2,287</b>	<b>7,992</b>

## 6. ƏMƏLİYYAT XƏRCLƏRİ

Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Əmək haqqı və bonuslar</b>		
Sosial müdafiə xərcləri	20,402	27,179
İşçilər üzrə digər xərclər	2,736	4,205
	22	297
<b>İşçilərlə bağlı xərclər</b>	<b>23,160</b>	<b>31,681</b>
Köhnəlmə xərci	3,763	2,918
Amortizasiya xərci	201	179
<b>Köhnəlmə və amortizasiya xərci</b>	<b>3,964</b>	<b>3,097</b>
<b>İcarə</b>		
Marketing və reklam	2,707	2,237
Əmanətlərin siğortalanması haqqı	1,938	4,122
Hüquq və məsləhət xərcləri	1,410	713
Təhlükəsizlik	844	878
Əmlak və avadanlığın təmir və texniki xidmət xərcləri	511	571
Kommunikasiya	473	437
Mənfəət vergisindən başqa vergilər	435	391
Ofis ləvazimətləri	432	332
Kommunal xərclər	362	410
İşgüzər səfər və aidiyyəti xərclər	221	199
Sığorta	116	118
Nəqliyyat vasitələrinin istismar xərcləri	97	88
Çap	79	91
Üzvlük haqları	45	289
Diger xərclər	25	10
	347	355
<b>Diger əməliyyat xərcləri</b>	<b>10,042</b>	<b>11,241</b>

## 7. MƏNFƏƏT VERGİSİ

Qrup ödəniləcək cari mənfəət vergisi, eləcə də aktiv və öhdəlikləri üzrə vergi bazalarını özünün və törema müəssisələrinin fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən hesablayır və uçotda əks etdirir ki, bu da MHBS-dən fərqli ola bilər.

Qrup bəzi xərclər vergiye cəlb olunmadığından və bəzi gəlirlər vergi məqsədləri üçün vergidən azad olduğundan daimi vergi fərqləri ilə üzləşir.

Təxirə salınmış vergilər maliyyə hesabatları məqsədləri üçün uçota alınan aktiv və öhdəliklərin balans dəyəri ilə verginin hesablanması məqsədilə istifadə edilən məbləğlər arasındakı müvəqqəti fərqlər üzrə xalis vergi təsirini əks etdirir. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınması üzrə müxtəlif metodlar/müddətlər, eləcə də müəyyən aktivlər üzrə vergi - uçot əsaslı fərqlərdən yaranan müvəqqəti fərqlər ilə əlaqəlidir.

Aşağıdakı məbləğlərin üzləşdirilməsində tətbiq edilən vergi dərəcəsi Azərbaycan Respublikasında vergi qanunvericiliyinə əsasən (müəyyən edildiyi kimi) hüquqi şəxslər tərəfindən vergiye cəlb olunan mənfəət üzrə ödəniləcək 20 %-lik (2014-cü ildə: 20 %) mənfəət vergisi dərəcəsidir.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə müvəqqəti fərqlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Çıxılan müvəqqəti fərqlərin vergi təsiri:</b>		
Müşterilərə verilmiş kreditlər	4,954	1,988
Diger öhdəliklər	(296)	(550)
Gələcək dövrlərə keçirilmiş vergi zərərləri	<u>4,342</u>	-
Uçotda tanınmış təxirə salınan vergi aktivləri	9,000	1,438
Uçotda tanınmamış təxirə salınan vergi aktivləri	<u>(6,456)</u>	-
<b>Təxirə salınmış vergi aktivləri</b>	<b><u>2,544</u></b>	<b>1,438</b>
<b>Vergiye cəlb olunan müvəqqəti fərqlərin vergi təsiri:</b>		
Əmlak və avadanlıq	(2,544)	(2,525)
Pul vəsaitləri və onların ekvivalentləri	-	(12)
<b>Təxirə salınmış vergi öhdəlikləri</b>	<b><u>(2,544)</u></b>	<b>(2,537)</b>
<b>Xalis təxirə salınmış vergi öhdəliyi</b>	<b><u>-</u></b>	<b>(1,099)</b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən illər üzrə qüvvədə olan vergi dərəcəsinin üzləşdirməsi aşağıdakı kimidir:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
<b>Mənfəət vergisindən əvvəl (zərər)/mənfəət</b>	<u>(38,615)</u>	<b>52,443</b>
20% yerli vergi dərəcəsi ilə vergi (2014: 20%)	7,723	(10,489)
Keçmiş illərin mənfəət vergisi ehtiyatı üzrə artıq məbləğ	172	(415)
Çıxılmayan xərclər	(169)	(878)
Uçotda tanınmamış təxirə salınan vergi aktivləri	<u>(6,456)</u>	-
<b>Mənfəət vergisi galiri/(xərci)</b>	<b><u>1,270</u></b>	<b>(11,782)</b>
Cari mənfəət vergisi galiri/ (xərci)	-	(12,486)
Təxirə salınmış vergi qalıqlarında dəyişiklik	<u>1,270</u>	704
<b>Mənfəət vergisi galiri/(xərci)</b>	<b><u>1,270</u></b>	<b>(11,782)</b>

Təxirə salınmış vergi qalıqları	2015	2014
1 yanvar tarixinə – təxirə salınmış vergi öhdəlikləri	(1,099)	(1,803)
Digər məcmu gəlirlərdə tanınmış təxirə salınan mənfəət vergisi qalıqlarında dəyişiklik	(171)	-
Konsolide edilmiş mənfəət və ya zərərdə tanınmış təxirə salınan mənfəət vergisi qalıqlarında dəyişiklik	7,726	704
Uçolda tanınmamış təxirə salınan vergi aktivləri	(6,456)	-
<b>31 dekabr tarixinə – təxirə salınmış vergi öhdəlikləri</b>	<b>-</b>	<b>(1,099)</b>

## 8. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

Pul vəsaитləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Kassadakı nağd vəsaитlər	31,596	31,419
ARMB-dəki cari hesablar	25,985	739
Digər kredit təşkilatlarındakı cari hesablar	50,808	13,214
<b>Cəmi pul vəsaитləri və onların ekvivalentləri</b>	<b>108,389</b>	<b>45,372</b>

31 dekabr 2015-ci il tarixinə digər kredit təşkilatlarındakı cari hesablara bir İƏIT bankında yerləşdirilmiş 42,934 min manat daxildir (2014-ci il: bir Azərbaycan bankında yerləşdirilmiş 2,378 min manat).

## 9. BANKLARDAN VƏ DİGƏR KREDİT TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR

Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaитlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Azərbaycan Respublikası Mərkəzi Bankındakı məcburi ehtiyat	2,968	9,065
Kredit təşkilatlarına verilmiş kreditlər	23,464	889
Bloklaşdırılmış hesablar	65,174	-
	91,606	9,954
Çıxılsız: dəyərsizleşme zərərləri üzrə ehtiyat	(689)	-
<b>Cəmi banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaитlər</b>	<b>90,917</b>	<b>9,954</b>

Azərbaycandakı kredit təşkilatlarından ARMB-də faiz hesablanmış pul depoziti saxlaması (məcburi ehtiyat) tələb olunur ki, bunun da məbləği kredit təşkilatı tərəfindən cəlb edilən maliyyə vəsaитinin səviyyəsindən asılıdır. Bankın belə depoziti geri götürmə qabiliyyəti müəyyən edilmiş qanunvericiliklə ciddi şəkildə məhdudlaşır.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bloklaşdırılmış hesablara ARMB-də yerləşdirilmiş müvafiq olaraq 64,248 min manat və sıfır məbləğdə depozitlər addır ki, belə məbləğlər eyni tərəf vasitəsilə verilmiş kreditlərinə qarşı bloklaşdırılmışdır. 16 sayılı qeydə baxın.

## 10. MÜŞTERİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

Müşterilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Müşterilərə verilmiş kreditlər	607,146	663,683
Çıxılsız: dəyərsizleşme zərərləri üzrə ehtiyat	(145,435)	(49,889)

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən illər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyatda pul vəsaitlərinin hərəkəti 4 sayılı Qeyddə açıqlanmışdır.

Kreditlər aşağıdakı müştərilərə verilmişdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Fiziki şəxslər	576,079	630,205
Özel şirkətlər	<u>31,067</u>	<u>33,478</u>
<b>Müştərilərə verilmiş ümumi kreditlər</b>	<b><u>607,146</u></b>	<b><u>663,683</u></b>

Aşağıdakı cədvəldə sənaye sektoru üzrə təhlil edilən müştərilərə verilmiş kreditlərin balans dəyəri göstərilmişdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Sektor üzrə təhlil:</b>		
Fiziki şəxslər	576,079	630,205
Ticarət və xidmətlər	20,159	20,828
Kənd təsərrüfatı və ərzaq istehsalı	10,028	11,563
Istehsalat	<u>880</u>	<u>1,087</u>
	<b>607,146</b>	<b>663,683</b>
<b>Çıxılsın: dəyərsizləşmə zərərləri üzrə ehtiyat</b>	<b><u>(145,435)</u></b>	<b><u>(49,889)</u></b>
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b><u>461,711</u></b>	<b><u>613,794</u></b>

Müştərilərə verilmiş kreditlər aşağıdakı məhsullardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>İstehlak kreditləri</b>		
Kartlar	318,521	338,160
Mikrokreditlər	129,364	147,544
Avtomobil kreditləri	88,150	79,678
Biznes kreditləri	<u>35,663</u>	<u>62,535</u>
	<b>35,448</b>	<b>35,766</b>
	<b>607,146</b>	<b>663,683</b>
<b>Çıxılsın: dəyərsizləşmə zərərləri üzrə ehtiyat</b>	<b><u>(145,435)</u></b>	<b><u>(49,889)</u></b>
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b><u>461,711</u></b>	<b><u>613,794</u></b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə müştərilərə verilmiş kreditlərin ümumi məbləği müvafiq olaraq 14,511 min manat və 838 min manat olmuşdur ki, belə kreditlərin de şərtləri yenidən razılışdırılmışdır. Üks halda, bu cür kreditlər vaxtı keçmiş və ya dəyərsizləmiş hesab olunardı.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən il üzrə müştərilərə verilmiş dəyərsizləşmiş hesab edilən kreditlər üzrə faiz gəliri müvafiq olaraq 14,079 min manat və 10,375 min manat təşkil etmişdir. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən il üzrə müştərilərə verilmiş dəyərsizləşmemiş hesab edilən kreditlər üzrə faiz gəliri müvafiq olaraq 160,758 min manat və 170,738 min manat təşkil etmişdir.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə 100% həcmində müştərilərə verilmiş kreditlər Azərbaycan Respublikasında fealiyyət göstərən özəl şirkətlərə verilmişdir ki, bu da bir bölgə daxilində əhəmiyyətli coğrafi təmərküzləşmənin göstəricisidir.

Aşağıdakı cədvəldə müştərilərə verilmiş kreditlərin dəyərsizləşmə təhlili göstərilir:

	31 dekabr 2015-ci il			31 dekabr 2014-cü il		
	Ehtiyatdan əvvəl balans dəyəri	Dəyərsizləş- -mə zərərləri Üçün ehtiyat	Balans dəyəri	Ehtiyatda n əvvəl balans dəyəri	Dəyərsizləş- -mə zərərləri Üçün ehtiyat	Balans dəyəri
<b>Dəyərsizləşmə üzrə birgə qiymətləndiril- len müştərilərə verilmiş kreditlər:</b>						
İstehlak kreditləri	317,435	(85,153)	232,282	337,125	(27,430)	309,695
Kartlar	128,347	(25,233)	103,114	147,544	(10,702)	136,842
Mikrokreditlər	88,150	(22,674)	65,476	79,678	(2,814)	76,864
Avtomobil kreditləri	35,663	(4,419)	31,244	62,535	(3,987)	58,548
Biznes kreditləri	29,129	(6,737)	22,392	15,836	(4,334)	11,502
	<b>598,724</b>	<b>(144,216)</b>	<b>454,508</b>	<b>642,718</b>	<b>(49,267)</b>	<b>593,451</b>
<b>Dəyərsizləşmə üzrə fərdi qiymətləndiril- len müştərilərə verilmiş kreditlər :</b>						
İstehlak kreditləri	1,086	(1)	1,085	1,035	-	1,035
Biznes kreditləri	6,319	(1,181)	5,138	19,930	(622)	19,308
Kartlar	1,017	(37)	980	-	-	-
<b>Cəmi</b>	<b>607,146</b>	<b>(145,435)</b>	<b>461,711</b>	<b>663,683</b>	<b>(49,889)</b>	<b>613,794</b>

31 dekabr 2015 və 2014-cü il üzrə fərdi şəkildə dəyərsizləşmiş kreditlərlə bağlı Qrupun saxladığı girovun ədalətli dəyəri müvafiq olaraq 14,188 min manat və 21,313 min manat olmuşdur.

31 dekabr 2015 və 2014-cü iller ərzində Qrup təminat kimi saxladığı girova sahib çıxməqla qeyri-maliyyə aktivlərini əldə etmişdir. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə müvafiq olaraq 757 min manat və 725 min manat məbləğində olan bu aktivlər digər aktivlərə daxil edilmişdir. Qrupun siyaseti geri alınmış emlakı müvafiq qaydada silməkdir. Əldə olunmuş gəlirlərdən ödənilməmiş iddianı azaltmaq və ya ödəmək üçün istifadə olunur. Ümumiyyətlə, Qrup öz fəaliyyəti zamanı geri alınmış emlakdan istifadə etmir.

## 11. SATILABİLƏN İNVESTİSİYA QİYMƏTLİ KAĞİZLARI

Satılabilən investisiya qiymətlili kağızları aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Borc qiymətlili kağızları	1,580	24,999
Kapitala investisiyalar	1,611	1,611
	<b>3,191</b>	<b>26,610</b>
Çıxılsın: Dəyərsizləşmə zərərləri üçün ehtiyat	<b>(466)</b>	<b>(466)</b>
<b>Cəmi satılabilən investisiya qiymətlili kağızları</b>	<b>2,725</b>	<b>26,144</b>

Kapitala investisiyalar	İştirak payı	31 dekabr 2015-ci il	İştirak payı	31 dekabr 2014-cü il
Buta Siğorta ASC	19.0%	1,387	19.0%	1,387
Azərbaycan Beynəlxalq Bankı ASC	0.2%	124	0.2%	124
Bakı Fond Birjası MMC	5.0%	60	5.0%	60
"MilliKart" MMC	0.8%	40	0.8%	40
		1,611		1,611
Çıxılsız Dəyərsizləşmə zərərləri üçün ehtiyat		(466)		(466)
<b>Cəmi satılıblən investisiya qiymətli kağızları</b>		<b>1,145</b>		<b>1,145</b>
	Nominal faiz dərəcəsi	31 dekabr 2015-ci il	Nominal faiz dərəcəsi	31 dekabr 2014-cü il
<b>Borc qiymətli kağızları:</b>				
Nikoyl Bank tərəfindən buraxılan notlar	9.5%	1,580	0%	-
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılan notlar	0%	-	0%	24,999
<b>Cəmi borc qiymətli kağızları</b>		<b>1,580</b>		<b>24,999</b>

## 12. DİGƏR BORC QİYMƏTLİ KAĞIZLARI

Digər borc qiymətli kağızları aşağıdakılardan ibarətdir:

	Nominal faiz dərəcəsi	31 dekabr 2015-ci il	Nominal faiz dərəcəsi	31 dekabr 2014-cü il
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan uzunmüddətli notlar	-	-	3.00% - 3.15%	4,998
<b>Cəmi digər borc qiymətli kağızları</b>		<b>-</b>		<b>4,998</b>

### 13. ƏMLAK VƏ AVADANLIQ

Əmlak və avadanlıq aşağıdakılardan ibarətdir:

	Torpaq və binalar	Mebel və avadanlıq	Kompüterler və kommunikasiya avadanlığı	Nəqliyyat vasitələri	Diger	Cəmi
<b>İllik/yeniden qiymətləndirilmiş dəyərlər</b>						
31 dekabr 2013-cü il	15,063	4,942	4,195	861	245	25,306
Əlavələr Silinmələr	61 -	704 (126)	3,883 (478)	393 (186)	55 -	5,096 (790)
31 dekabr 2014-cü il	<u>15,124</u>	<u>5,520</u>	<u>7,600</u>	<u>1,068</u>	<u>300</u>	<u>29,612</u>
Əlavələr Silinmələr Yenidən qiymətləndirmə	- -	276 (336)	1,903 (321)	17 (109)	10 (9)	2,206 (775) (1,398)
31 dekabr 2015-ci il	<u>13,726</u>	<u>5,460</u>	<u>9,182</u>	<u>976</u>	<u>301</u>	<u>29,645</u>
<b>Yığılmış köhnəlmə</b>						
31 dekabr 2013-cü il	(693)	(2,579)	(2,511)	(489)	(88)	(6,360)
Köhnəlmə xərci Silinərək leğv edilmiş	(746) -	(767) 132	(1,198) 478	(155) 167	(52) -	(2,918) 777
31 dekabr 2014-cü il	<u>(1,439)</u>	<u>(3,214)</u>	<u>(3,231)</u>	<u>(477)</u>	<u>(140)</u>	<u>(8,501)</u>
Köhnəlmə xərci Silinərək leğv edilmiş Yenidən qiymətləndirmə Dəyərsizləşmə zərərləri Dəyərsizləşmə zərərlərinin bərpası	(748) - 2,124 139	(836) 299 - -	(1,939) 303 - -	(183) 59 - -	(57) 6 - -	(3,763) 667 2,124 139 (76)
31 dekabr 2015-ci il	<u>-</u>	<u>(3,751)</u>	<u>(4,867)</u>	<u>(601)</u>	<u>(191)</u>	<u>(9,410)</u>
<b>Xalis qalıq dəyeri</b>						
31 dekabr 2015-ci il tarixinə	<u>13,726</u>	<u>1,709</u>	<u>4,315</u>	<u>375</u>	<u>110</u>	<u>20,235</u>
31 dekabr 2014-cü il tarixinə	<u>13,685</u>	<u>2,306</u>	<u>4,369</u>	<u>591</u>	<u>160</u>	<u>21,111</u>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə əmlak və avadanlıqa müvafiq olaraq 3,437 min manat və 2,653 min manat məbləğində tamamıla dəyərsizləşmiş aktivlər daxil olmuşdur.

31 dekabr 2015-ci il tarixinə Qrupun sahib olduğu torpaq və binalar müstəqil qiymətləndirici tərəfindən təkrar qiymətləndirilmişdir. Onların ədalətli dəyərinin qiymətləndirilməsi zamanı bazar dəyəri metodu tətbiq edilmişdir; bu metoddə eyni və ya müqayisə edilə bilən (oxşar) aktivlər, öhdəliklər və yaxud müəssisə kimi aktiv və öhdəliklər qrupu ilə bağlı bazar əməliyyatlarından yaranan qiymətlər və digər müvafiq məlumatlar istifadə olunur.

Əgər binalar xərc modelini istifadə etməklə ölçülərsə, balans dəyərləri aşağıdakı kimi olacaq:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Xərc Yığılmış köhnəlmə	6,216 (1,690)	6,216 (1,379)
Xalis balans dəyeri	<u>4,526</u>	<u>4,837</u>

31 dekabr 2015-ci il tarixinə Qrupun sahib olduğu binalar haqqında ətraflı məlumat, eləcə də ədalətli dəyər iyerarxiyası haqqında məlumat aşağıdakı kimidir:

	Səviyyə 2	31 dekabr 2015-ci il tarixinə ədalətli dəyər
<b>Binalar</b>	<b>13,726</b>	<b>13,726</b>
<b>Cəmi</b>	<b>13,726</b>	<b>13,726</b>

#### 14. QEYRİ-MADDİ AKTİVLƏR

Qeyri-maddi aktivlər aşağıdakılardan ibarətdir:

	Lisenziyalar	Kompüter program təminatı	Cəmi
<b>İlkin dəyər ilə</b>			
31 dekabr 2013-cü il	458	1,523	1,981
Əlavələr	60	100	160
31 dekabr 2014-cü il	518	1,623	2,141
Əlavələr	49	114	163
31 dekabr 2015-ci il	567	1,737	2,304
<b>Yığılmış amortizasiya</b>			
31 dekabr 2013-cü il	(123)	(341)	(464)
İl üzrə xərc	(44)	(135)	(179)
31 dekabr 2014-cü il	(167)	(476)	(643)
İl üzrə xərc	(52)	(149)	(201)
31 dekabr 2015-ci il	(219)	(625)	(844)
<b>Xalis qalıq dəyəri</b>			
31 dekabr 2015-ci il	348	1,112	1,460
31 dekabr 2014-cü il	351	1,147	1,498

#### 15. DİGƏR AKTİVLƏR

Digər aktivlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Digər maliyyə aktivləri:</b>		
Pul köçürmələri üzrə hesablaşmalar	1,981	2,308
	1,981	2,308
<b>Digər qeyri-maliyyə aktivləri:</b>		
Ümidsiz kreditlərin əvəzində alınmış əmlak	757	725
Təxirə salınmış xərclər	465	422
Əmlak və avadanlığın alışığı üçün qabaqcadan ödənişlər	292	2,007
Dövlət və yerli fondlardan alınmış debitor borcları	106	-
Digər	5	12
	1,625	3,166
Çıxılsız dəyərsizləşmə zərərləri üçün ehtiyat	(437)	(386)
	1,188	2,780
<b>Cəmi digər aktivlər</b>	<b>3,169</b>	<b>5,088</b>

## 16. BANKLARA VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINA ÖDƏNİLMƏLİ VƏSAİTLƏR

Banklara və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Müddətli depozitlər	88,523	54,041
Maliyyə təşkilatlarından alınmış kreditlər	74,627	50,794
Tələb edilənədək depozitlər	9,131	6,186
<b>Cəmi banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər</b>	<b>172,281</b>	<b>111,021</b>

31 dekabr 2015-ci il tarixinə maliyyə təşkilatlarından alınmış müddətli depozitlərə və kreditlərə bir maliyyə təşkilatına ödənilməli olan 34,593 min manat məbləğində vəsait daxildir (2014-cü ildə – dörd təşkilata 33,794 min manat).

31 dekabr 2015-ci il tarixinə iki yerli maliyyə təşkilatına ödənilməli vəsaitlərə 8,475 min manat məbləğində tələb edilənədək depozitlər daxildir (2014-cü ildə iki yerli təşkilata 5,860 min manat).

Aşağıdakı növ təşkilatlarda tələb edilənədək və müddətli depozit hesabları olmuşdur:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Sığorta şirkətləri	61,791	32,118
Kommersiya bankları	35,022	19,464
İnvestisiya şirkətləri	780	8,467
Diger maliyyə təşkilatları	61	178
<b>Tələb edilənədək və müddətli depozitlər</b>	<b>97,654</b>	<b>60,227</b>

31 dekabr 2015-ci il tarixinə maliyyə təşkilatlarına ödənilməli müddətli depozitlərə illik effektiv 2.00% - 12.50% (AZN, ABŞ dolları, AVRO) hesablanmaqla (2014-cü il: 2.00% - 13.00% (AZN, ABŞ dolları, AVRO)) ödəmə müddətləri 2016-2023-cü illər (2014-cü il: 2015-2023) olmuşdur.

Maliyyə təşkilatlarından alınmış kreditlərə aşağıdakı təşkilatlarda olan hesablar daxildir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Azərbaycan Respublikasının Mərkəzi Bankı	40,000	-
Sahibkarlığa Kömək Milli Fondu	14,867	15,925
Kommersiya bankları	10,922	25,852
Azərbaycan İpoteka Fondu	8,838	6,334
Alman Azərbaycan Fondu	-	1,896
GFM Cossack Bond Company Limited	-	787
<b>Maliyyə təşkilatlarından alınmış kreditlər</b>	<b>74,627</b>	<b>50,794</b>

31 dekabr 2015-ci il tarixinə Qrup Azərbaycan Respublikasının Mərkəzi Bankından illik 3.5% (31 dekabr 2014-cü il: sıfır) dərəcə ilə 40,000 min manat məbləğində borc vəsaiti əldə etmişdir. 31 dekabr 2015-ci il tarixinə Qrup Azərbaycan Respublikasının Mərkəzi Bankında belə borc vəsaitlərinə qarşı yerleşdirilmiş 64,248 min manat məbləğində bloklaşdırılmış depozitlərə sahibdir. 9 sayılı qeydə baxın.

Qrup yuxarıda açıqlanan banklara və digər kredit təşkilatlarına ödənilməli məbləğlərin qalıqları ilə bağlı maliyyə şərtlərini yerinə yetirmək öhdəliyi daşıdır. 31 dekabr 2015 və 2014-cü il tarixlərinə Qrup bu maliyyə şərtlərindən her hansı birini pozmamışdır.

Bu kreditlərin nominal faiz dərəcələri və ödəmə müddətləri aşağıdakı kimidir:

	İllik faiz dərəcəsi	31 dekabr 2015-ci il Valyuta	Ödəmə müddəti	İllik faiz dərəcəsi	31 dekabr 2014-cü il Valyuta	Ödəmə müddəti
Sahibkarlığa Körmək Milli Fondu	1.0%	AZN	2016 - 2022	1%-2%	AZN	2015 - 2022
Azərbaycan İpoteka Fondu	1.0% - 8.0% 6.00% -	AZN	2016 - 2045	1%-8%	AZN	2016 - 2044
Kommersiya Bankları GFM Cossack Bond Company Limited Alman Azərbaycan Fondu	12.00%	AZN	2016	4.8%-8.5%	AZN ABŞ dolları	2015 2016
	-	-	-	12%		
	-	-	-	3.8%	Avro	2015

## 17. MÜŞTERİLƏRƏ ÖDƏNİLMƏLİ VƏSAİTLƏR

Müşterilərə ödənilməli məbləğlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Müddətli depozitlər Teləb əsasında ödənilən	415,756 28,262	409,612 26,338
<b>Cəmi müşterilərə ödənilməli vəsaitlər</b>	<b>444,018</b>	<b>435,950</b>

31 dekabr 2015 və 2014-cü il tarixlərinə müşterilərə verilmiş müvafiq olaraq 1,836 min manat və 594 min manat məbləğində vəsaitlər buraxılmış zəmanətlərə qarşı təminat kimi, müvafiq olaraq 758 min manat və 702 min manat məbləğində vəsaitlər kreditlərə qarşı təminat kimi, 5,238 min manat və 7,245 min manat məbləğində vəsaitlər isə istifadə olunmamış kredit vəsaitlərinə qarşı təminat kimi saxlanılmışdır.

31 dekabr 2015-ci il tarixinə müşterilərə ödənilməli müddətli depozitlərin illik effektiv faiz dərəcəsi 1% - 21%, AZN (2014-cü il: 1% - 21%, AZN), ödəmə müddətləri isə 2016-2023-cü il (2014-cü il: ödəmə müddəti 2015-2023-cü il) olmuşdur.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə müvafiq olaraq müşterilərə ödənilməli 67,115 min manat və 38,747 min manat (müşterilərə ödənilməli vəsaitlərin 15% və 9%-i) məbləğində vəsaitlər Qrupun on ən iri müşterisine ödənilməli vəsaitlər olmuşdur.

Müddətli depozitlər fiziki şəxslərin 390,213 min manat məbləğində depozitləri daxil olmuşdur (2014-cü il: 393,377 min manat).

İqtisadi sektor üzrə müştəri hesablarının təhlili aşağıdakı şəkildədir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Sektor üzrə təhlili:</b>		
Fiziki şəxslər və işçilər	411,608	407,871
Enerji	23,418	13,219
Ticarət və xidmət	7,455	10,784
Tikinti	1,226	3,851
Nəqliyyat və kommunikasiya	215	121
Istehsal	96	104
<b>Cəmi müşterilərə ödənilməli vəsaitlər</b>	<b>444,018</b>	<b>435,950</b>

Müşterilərə ödənilməli vəsaitlərə aşağıdakı növ müşterilər üzrə hesablar daxildir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Fiziki şəxslər və işçilər	411,608	407,871
Özəl müəssisələr	32,332	28,001
Dövlət və bündə təşkilatları	78	78
<b>Cəmi müşterilərə ödənilməli məbləğlər</b>	<b>444,018</b>	<b>435,950</b>

## 18. BURAXILMIŞ BORC QİYMƏTLİ KAĞIZLARI

Buraxılmış borc qiymətli kağızları aşağıdakılardan ibarətdir:

	Ödəmə tarixi	Faiz dərəcəsi	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Kupon qiymətli kağızları	2016	11 - 12%	10,079	29,469
<b>Cəmi buraxılmış borc qiymətli kağızları</b>			<b>10,079</b>	<b>29,469</b>

## 19. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

		31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Digər maliyyə öhdəlikləri:</b>			
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilməli vəsaitlər		12,435	12,435
Hesablaşma prosesində olan öhdəliklər		1,012	781
Əmək haqqı və işçilərə ödənilməli digər vəsaitlər		514	6,162
Diger kreditorlar		28	26
		<b>13,989</b>	<b>19,404</b>
<b>Digər qeyri-maliyyə öhdəlikləri:</b>			
Əməliyyat vergiləri		520	218
Dövlət və yerli fondlara ödənilməli vəsaitlər		83	77
		<b>603</b>	<b>295</b>
<b>Cəmi digər öhdəliklər</b>		<b>14,592</b>	<b>19,699</b>

## 20. SUBORDİNASİYA BORCU

Subordinasiya borcu aşağıdakılardan ibarətdir:

	Verilmə tarixi	Ödəmə tarixi	Faiz dərəcəsi	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Əlaqəli tərəfərdən alınmış subordinasiya borcu (NAB Dış Ticaret, 1,000 min ABŞ dolları, yarımillik ödəniş)	19 mart 2008-ci il	19 mart 2018-ci il	19.45%	1,637	823
<b>Cəmi subordinasiya borcu</b>				<b>1,637</b>	<b>823</b>

Qrup müflisləşdiyi və ya ləğv edildiyi təqdirdə hazırkı borcun qaytarılması Qrupun digər kreditorlar qarşısında öhdəliklərini təmin etməsindən asılıdır.

Qrup, yuxarıda qeyd edilən subordinasiya borcu qalıqları ilə bağlı maliyyə şərtlərini yerinə yetirmək öhdəliyini daşımir.

## 21. SƏHMDAR KAPİTALI

31 dekabr 2015 və 2014-cü il tarixlərinə Qrupun səhmdarlarının buraxılmasına icazə verilmiş, buraxılmış və tam ödənilmiş kapitalı 52,870 min manat təşkil etməklə hər birinin nominal dəyəri 15.55 manat olan 3,400,000 adı səhmdən ibarət olmuşdur. Hər səhm səhmdara bir səs hüququ verir.

2015-ci ildə Qrup 2014-cü il üçün gəlirindən adı səhmlər üzrə 33,598 min manat məbləğində dividendlər elan etmişdir (2014-cü il: 2013-cü ilin gəlirlərindən 35,397 min manat).

Səhm üzrə əsas və azaldılmış mənfəətin hesablanması üçün gelir rəqəmlərindən və səhmlərin ölçülülmüş orta sayından istifadə olunmuşdur. Səhm üzrə əsas və azaldılmış mənfəətin hesablanması məqsədləri üçün adı səhmlərin ölçülülmüş orta sayı 31 dekabr 2015 və 2014-cü il tarixlərinə 3,400,000 olmuşdur. Neticədə, 31 dekabr 2015 və 2014-cü il tarixlərinə səhm üzrə zərər və mənfəət əmsalı müvafiq olaraq (8.77) manat və 11.96 manat təşkil etmişdir.

## 22. ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR

Adı fəaliyyət zamanı Qrup müştərilərin ehtiyaclarını qarşılamaq üçün balansdankənar riskləri olan maliyyə alətləri üzrə müqavilə tərefi qismində çıxış edir. Dəyişən kredit riski dərəcəsinə malik bu alətlər maliyyə veziyəti haqqında konsolidə edilmiş hesabatda əks etdirilmir.

Qrup balansda qeyd edilən əməliyyatlar halında olduğu kimi, balansdankənar öhdəlikləri yerinə yetirərkən eyni kredit nəzarəti və idarəetməsi siyasetlərini tətbiq edir.

31 dekabr 2015 və 2014-cü il tarixlərinə şərti öhdəliklər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
<b>Şərti öhdəliklər və kredit öhdəlikləri</b>		
Kreditlər və istifadə edilməmiş kredit xəlləri üzrə öhdəliklər	14,957	23,403
Verilmiş zəmanətlər	9,465	7,711
Əməliyyatla bağlı digər şərti öhdəliklər	<u>1,510</u>	<u>1,151</u>
<b>Cəmi şərti öhdəliklər və kredit öhdəlikləri</b>	<b><u>25,932</u></b>	<b><u>32,265</u></b>

**Əməliyyat lizinqi öhdəlikləri** – Qrup icarəyə götürən tərif olduqda, binaların leğv olunmayan əməliyyat lizinqləri üzrə gələcək minimum lizinq ödənişləri aşağıdakı kimi olur:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
1 ildən az	<u>114</u>	<u>142</u>
<b>Cəmi əməliyyat lizinqi öhdəlikləri</b>	<b><u>114</u></b>	<b><u>142</u></b>
 <b>Şərti öhdəliklər və təəhhüdlər (təminat çıxılmazdan əvvəl)</b>		
Çıxılsın: Verilmiş zəmanətlərə qarşı təminat kimi saxlanılan pul vəsaitləri (Qeyd 17)	26,046	32,407
Çıxılsın: İstifadə olunmamış kredit vəsaitlərinə qarşı təminat kimi saxlanılan pul vəsaitləri (Qeyd 17)	(1,836)	(594)
	<u>(5,238)</u>	<u>(7,245)</u>
<b>Şərti öhdəliklər və təəhhüdlər</b>	<b><u>18,972</u></b>	<b><u>24,568</u></b>

**Məhkəmə prosesləri** – Qrup vaxtaşırı olaraq və adı fəaliyyəti müddətində müşlərilə və müqavilə tərəflərinin irəli sürdüyü iddialarla üzləşir. Rəhbərlik düşünür ki, heç bir hesablanmış mühüm itkilər yaranmayacaq və bu səbəbdən də hazırlı konsolidə edilmiş maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır.

**Vergiqoyma** – Azaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi bir neçə şəkildə təsfir oluna bilər. Bundan əlavə, biznes fealiyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz mülahizələrinə görə sərbəst qərar vermələri riski də mövcuddur. Biznes fealiyyəti ilə əlaqədar Qrup rəhbərliyinin mülahizələrinə əsaslanan müəyyən mövqə vergi orqanları tərefindən birmənalı qarşılanmadıqdə, Qrupa əlavə vergilər, cərimələr və faizlər hesablanıbilər.

Bələ qeyri-müəyyənlilik halları maliyyə alətlərinin qiymətləndirilməsi, ehtimal olunan dəyərsizləşmə zərəri üçün ehtiyatların qiymətləndirilməsi və sövdəleşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola bilər. Bundan başqa, bələ qeyri-müəyyənlilik vergiye cəlb olunan mənfeətin natamam hesablanması nəticəsində ehtiyat üzrə müvəqqəti fərqli qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və debitor borcları ilə bağlı dəyərsizləşmə zərəri üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola bilər. Qrupun rəhbərliyi bütün vergi öhdəliklərinin hesablandığını düşünür, buna görə də konsolidə edilmiş maliyyə hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır.

Ümumiyyətə, vergi ödəyiciləri audit ilindən əvvəlki üç təqvim ili ərzində vergi auditindən keçməlidirlər. Lakin tamamlanmış audit yoxlamaları, aşağı səviyyəli vergi orqanlarının əldə etdiyi vergi auditi nəticələrini yoxlamaq məqsədilə yuxarı səviyyəli vergi orqanları tərefindən sonrakı əlavə yoxlamaların həyata keçirilməsi ehtimalını istisna etmir. Cinayət işinin araşdırılması zamanı iddia müddəti məhkəmənin qərarına əsasən yeddi ilədək uzadıla bilər.

**Fealiyyət mühiti** – Azərbaycan bazar iqtisadiyyatının tələbi kimi, iqtisadi isləhatların tətbiqini, eləcə də hüquqi, vergi və qanunvericilik bazalarının təkmilləşdirilməsini davam etdirir. Azərbaycanın galəcək iqtisadi kursuna dövlət tərefindən aparılan iqtisadi, maliyyə və monetar tədbirlər, eləcə də isləhatlar və dəyişikliklər mühüm təsir göstərir. Neft qiymətlərinin yüksək olduğu illər ərzində Azərbaycan böyük xarici valyuta ehtiyatları toplamış, qeyri-neft sektorunun infrastrukturuna və inkişafına mühüm sərmayələr ayırmışdır.

Xam neftin qiymətlərindəki əhəmiyyətli azalmanın nəzərə alaraq, 21 fevral 2015-ci il tarixində Azərbaycan manatı ABŞ dollarına və digər əsas valyutalara qarşı 34% (1 ABŞ dolları üçün 0.7862 manatdan 1.0500 manata qədər) və 21 dekabr 2015-ci il tarixində təxminən 48% (1 ABŞ dolları üçün 1.0499 manatdan 1.5500 manata qədər) devalvasiya olunmuşdur. İkinci dəfə baş verən devalvasiyadan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı üzən məzənnə siyasetinə keçdiyini elan etdi.

Bu hadisələr bank sisteminin likvidliyinə mənfi təsir göstərmiş və kredit şərtlərinin çətinləşməsinə səbəb olmuşdur. İqtisadi inkişaf, kapitala çıxış və kapitalın cəlb edilməsi dəyəri ilə bağlı qeyri-müəyyənlilik davam etməkdədir və bu, problemlı kreditlərin sayının artması və kredit təminatı dəyərinin azalması nəticəsində kredit portfeli üzrə keyfiyyətin zəifləməsi, eləcə də investisiya qiymətləri kağızları üzrə hazırda müəyyən edilə bilməyən zərərlər daxil olmaqla, Bankın galəcək nəticələrinə, maliyyə mövqeyinə və biznes planlarına mənfi təsir göstərə bilər.

Azərbaycan Hökuməti cari iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə isləhatların süretləndirilməsi və bank sistemində dəstək üçün planlar bəyan etmişdir. Azərbaycanın dövlət büdcəsi üzrə kəsirləri və xarici borclar aşağı səviyyədə qalmışdır, Azərbaycan Respublikasının Dövlət Neft Fonduun aktivləri isə ölkənin ÜDM-ə yaxındır.

Qrupun rəhbərliyi mövcud mühitdəki bu dəyişiklikləri izleyir və proqnozlaşdırıla bilən galəcəkdə Qrupun fealiyyətini davam və inkişaf etdirmek üçün vacib hesab etdiyi qabaqlayıcı tədbirləri həyata keçirir.

### 23. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Bank və onun əlaqəli tərəfi hesab edilən törmə müəssisəsi arasında əməliyyatlar konsolidasiya zamanı çıxarılmış və bu qeyddə açıqlanmamışdır. Qrup və digər əlaqəli tərəflər arasında əməliyyatların təfərrüatları aşağıda açıqlanır:

		31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
	Qeydlər	Əlaqəli tərəflərin qalıqları	Maliyyə hesabatı müddəası üzrə cəmi kateqoriya
Müştərilərə verilmiş kreditlər	10	607,146	663,683
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		348	4
- <i>Qrupun əsas idarəedici heyəti</i>		2,841	1,028
Dəyərsizləşmə zərərləri üzrə ehtiyat		(145,435)	(49,889)
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		(6)	-
- <i>Qrupun əsas idarəedici heyəti</i>		(60)	-
Satılabilən investisiya qiymətli kağızları	11	2,725	26,144
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		1,387	1,387
Müştərilərə ödənilməli vəsaitlər	17	444,018	435,950
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		32,347	17,700
- <i>Qrupun əsas idarəedici heyəti</i>		5,904	3,607
Digər öhdəliklər	19	14,592	19,699
- <i>Qrupun əsas idarəedici heyəti</i>		-	5,646
Subordinasiya borcu	20	1,637	823
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		1,637	823
Kreditlər və istifadə olunmamış kredit xəlləri üzrə öhdəliklər	22	14,957	23,403
- <i>Qrupun əsas idarəedici heyəti</i>		1,217	28
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		128	597
Verilmiş zamanətlər	22	9,465	7,711
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>		3,709	4,692

Direktorlara və əsas idarəedici heyətin digər üzvlərinə ödənişlər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il tarixinə bitən il	31 dekabr 2014-cü il tarixinə bitən il
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatı müddəası üzrə cəmi kateqoriya
Əsas idarəedici heyətə ödəmələr		(23,160)
- <i>əmək haqları və digər qısamüddəlli müavinətlər</i>	(3,393)	(8,556)

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə uçtda tanınmış aşağıdakı məbləğlər 31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən illər üzrə mənfəət və ya zərər haqqında konsolidə edilmiş hesabata daxil edilmişdir:

Qeydlər	31 dekabr 2015-ci il tarixinə bitən il		31 dekabr 2014-cü il tarixinə bitən il	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatı müddəası Üzrə cəmi kateqoriya	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatı müddəası Üzrə cəmi kateqoriya
<b>Faiz gəliri</b>			176,392	181,653
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	248		418	
- <i>Qrupun əsas idarəedici heyəti</i>	312		117	
<b>Faiz xərci</b>			(52,836)	(54,038)
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	(3,175)		(423)	
- <i>Qrupun əsas idarəedici heyəti</i>	(645)		(71)	
<b>Kreditin dəyərsizləşməsi zərərləri</b>				
Üçün ehtiyat	4		(105,920)	(37,043)
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	(6)		-	
- <i>Qrupun əsas idarəedici heyəti</i>	(60)		-	
<b>Haqq və komissiya gəliri</b>	5		6,012	10,728
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	146		224	
- <i>Qrupun əsas idarəedici heyəti</i>	16		9	
<b>Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər:</b>			1,803	701
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	58		-	
- <i>Qrupun əsas idarəedici heyəti</i>	2		-	
<b>Digər əməliyyat xərcləri</b>	6		(10,042)	(11,241)
- <i>Səhmdarlar və Qrup səhmdarlarının əsas payı olduğu müəssisələr</i>	(829)		(950)	
- <i>Qrupun əsas idarəedici heyəti</i>	(20)		-	

## 24. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

MHBS-ə əsasən ədalətli dəyer, qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyat çərçivəsində aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymət kimi müəyyən olunur.

### Maliyyə aktivləri və öhdəlikləri

Gösterilən maliyyə alətlərinin ədalətli dəyərinin hesablanmasında aşağıdakı metodlardan və mühüm ehtimallardan istifadə edilmişdir:

- Pul vəsaitləri və onların ekvivalentləri. Bu növ aktivlərin qısamüddətli şərtləri səbəbindən balans dəyeri onların ədalətli dəyərinin düzgün qiymətləndirməsi hesab edilir.
- Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər. Kreditlər və müddətli depozitlərin ədalətli dəyeri ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gelecek pul vəsaiti hərəkətinin cari dəyeri kimi və Qrupun və ya qarşı tərəfin kredit riskinə düzəlişlər etməklə hesablanır.
- Müştərilərə verilmiş kreditlər. Ədalətli dəyer fərdi kreditlərlə bağlı planlaşdırılmış gelecek pul vəsaiti hərəkətinin müvafiq ilin sonuna olan bazar dərəcələrindən istifadə edərək müəyyən olunan ödəmə müddəti üzrə diskontlaşdırmaqla hesablanır.
- Satılıqlı investisiya qiymətli kağızları (borc qiymətli kağızları). Bazarda qiyməti təyin edilmiş borc qiymətli kağızlarının ədalətli dəyəri hesabat tarixinə təyin edilmiş fəal bazar qiymətləri əsasında müəyyən olunur.

- Diğer borç qiymətli kağızları. Belə qiymətli kağızların ədaletli dəyeri ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyeri kimi və Qrupun və ya qarşı tərəfin kredit riskinə düzəlişlər etməklə hesablanır.
- Diğer maliyyə aktivləri və öhdəlikləri qısamüddətli debitor və kreditor borclarından ibarətdir, buna görə də balans dəyeri onların ədaletli dəyərinin düzgün qiymətləndirməsi hesab edilir.
- Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitler. Tələb edilənədək depozitləri üçün balans dəyeri bu növ aktivlərin qısamüddətli şərtləri səbəbindən onların ədaletli dəyərinin düzgün qiymətləndirməsi hesab edilir. Kreditlər və müddətli depozitlərin ədaletli dəyeri ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyeri kimi hesablanır.
- Müşterilərə ödənilməli vəsaitler. Cari müştəri hesablarının balans dəyeri bu növ öhdəliyin qısamüddətli şərtləri və mümkünlüyü ilə bağlı tələblər səbəbindən onların ədaletli dəyərinin düzgün qiymətləndirməsi hesab edilir. Müddətli depozitlərin ədaletli dəyeri ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyeri kimi hesablanır.
- Buraxılmış borç qiymətli kağızları. Belə qiymətli kağızların ədaletli dəyeri ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyeri kimi hesablanır.
- Subordinasiya borcu. Belə borcun ədaletli dəyeri ilin sonuna olan müvafiq bazar dərəcələri ilə diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyeri kimi hesablanır.

**Qrupun dövri olaraq ədaletli dəyerlə ölçülən maliyyə aktivlərinin ədaletli dəyeri.**

Qrupun müəyyən maliyyə aktivləri və öhdəlikləri hər hesabat dövrünün sonunda ədaletli dəyerlə ölçülür.

	31 dekabr 2015-ci il	Qiymətləndirmə metodu və əsas illkin məlumatlar	Ədaletli dəyer iyerarxiya -SI	31 dekabr 2014-cü il	Qiymətləndirmə metodu və əsas illkin məlumatlar	Ədaletli dəyer iyerarxiya -SI
Satılabilir investisiya qiymətli kağızları (Borc qiymətli kağızları)	1,580	Aktiv bazarda müəyyən edilmiş təklif qiymətləri.	Səviyyə 2	24,999	Aktiv bazarda müəyyən edilmiş təklif qiymətləri.	Səviyyə 2
Cəmi satılabilir investisiya qiymətli kağızları	1,580			24,999		

Qrupun dövri olaraq ədaletli dəyerlə ölçüləməyən (lakin ədaletli dəyer açıqlamalarının tələb olunduğu) maliyyə aktivləri və maliyyə öhdəliklərinin ədaletli dəyeri:

	31 dekabr 2015-ci il		31 dekabr 2014-cü il	
	Balans dəyeri	Ədaletli dəyer Səviyyə 2	Balans dəyeri	Ədaletli dəyer Səviyyə 2
Pul vəsaitləri və onların ekvivalentləri	76,793	76,793	13,953	13,953
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	90,917	91,840	9,954	9,955
Müşterilərə verilmiş kreditlər	461,711	462,814	613,794	615,297
Diger borc qiymətli kağızları	-	-	4,998	4,949
Diger maliyyə aktivləri	1,981	1,981	2,308	2,308
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər	172,281	171,341	111,021	114,814
Müşterilərə ödənilməli vəsaitlər	444,018	442,348	435,950	441,279
Buraxılmış borç qiymətli kağızları	10,079	9,895	29,469	28,594
Diger maliyyə öhdəlikləri	13,989	13,989	19,404	19,404
Subordinasiya borcu	1,637	1,637	823	1,016

Cədvəldə Səviyyə 2 kateqoriyasına daxil edilmiş maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyəri, diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətinin təhliline əsasən və tərəflərin kredit riskini əks etdirən diskont dərəcəsi üzrə mühüm ilkin məlumatlardan istifadə etməklə ümumi qəbul edilmiş qiymətqoyma modellərinə uyğun olaraq müəyyən edilmişdir.

## 25. KAPİTAL ADEKVATLIĞI

Bank müəssisəyə xas olan risklərin təmin edilməsi üçün feal idarə edilən kapital bazasına malikdir. Bankın kapitalının adekvatlığı digər əmsallarla yanaşı, bankın idarə edilməsi üçün ARMB tərafından müəyyən edilmiş əmsallardan istifadə etməklə nezərətdə saxlanılır.

Bankın kapitalını idarə edərkən rəhbərliyin əsas məqsədləri aşağıdakılardır: (i) ARMB tərafından müəyyən edilmiş kapital tələblərinə əməl etmək, (ii) Bankın fasilesiz fəaliyyət qabiliyyətini qoruyub saxlamaq və (iii) biznesini dəstəkləmək və səhmdar dəyərini artırmaq üçün güclü kredit səviyyesini və münasib kapital əmsallarını qoruyub saxlamaq. Bankın ARMB tərafından müəyyən edilmiş kapital adekvatlığı əmsallarının tətbiqinə Bankın Baş mühəsibi və İdare Heyətinin Sadri tərafından yoxlanılaraq imzalanan hesablamları əhətə edən aylıq hesabatlarla nezərət edilir. Kapitalın idarə edilməsinin digər məqsədləri illik əsasda qiymətləndirilir.

Rəhbərlik hesab edir ki, Bank 2015-ci il ərzində normativ kapital adekvatlığı əmsallarını tətbiq etmişdir. 31 dekabr 2015-ci il tarixinə kapital adekvatlığının təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən olunmuş kəmiyyət göstəriciləri Qrupdan risk üzrə ölçülmüş aktivlərə qarşı minimal məbləğ və əmsalların cəmi kapital üzrə 10% və 1 dərəcəli kapital üzrə 5% səviyyəsində saxlanılması tələb edir (31 dekabr 2014-cü il: risk üzrə ölçülmüş aktivlərə qarşı minimal məbləğ və əmsalların cəmi kapital üzrə 12% və 1 dərəcəli kapital üzrə 6% səviyyəsində).

31 dekabr 2015 və 2014-cü il tarixlərinə Bankın qanunvericilikdə müəyyən edilmiş kapital adekvatlığı əmsali aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
1-ci dərəcəli kapital	49,030	80,264
2-ci dərəcəli kapital	<u>7,294</u>	<u>59,135</u>
<b>Cəmi minimum kapital</b>	<b><u>55,682</u></b>	<b><u>139,399</u></b>
Minimal kapital üzrə tutulmalar	<u>(1,611)</u>	<u>(1,167)</u>
	<u>54,713</u>	<u>138,232</u>
<b>Risk üzrə ölçülmüş aktivlər</b>	<b><u>531,148</u></b>	<b><u>672,692</u></b>
1-ci dərəcəli kapital adekvatlığı əmsali	9.23%	11.93%
Cəmi kapital adekvatlığı əmsali	10.30%	20.55%

## 26. RİSKİN İDARƏ EDİLMƏSİ QAYDALARI

Risklərin idarə edilməsi Qrupun bankçılıq fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir və Qrup əməliyyatlarının əsas elementini təşkil edir. Qrupun əməliyyatlarına xas olan əsas risklər aşağıdakılarda bağlıdır:

- Kredit riski
- Likvidlik riski
- Bazar riski

Qrup effektiv və səməreli riskin idarə edilməsi prosesinin tətbiqinin önəmlü olması faktını qəbul edir. Belə prosesin tətbiqinə imkan yaratmaq üçün Qrup riskin idarə edilməsi qaydalarını yaratmışdır ki, bunun da əsas məqsədi Qrupu risklərdən qorumaq və Qrupa qarşıda qoyulmuş fəaliyyət məqsədlərinə nail olması üçün imkan yaratmaqdır. Risklərin idarə edilməsi çərçivəsi vasitəsilə Qrup aşağıdakı risklərin idarə edilməsini həyata keçirir:

## **Kredit riski**

Qrup kredit riskinə məruz qalır ki, bu da maliyyə aleti üzrə bir tərefin öz öhdəliklərini yerinə yetirə bilməməsi və digər tərefin maliyyə itkisine məruz qalması ilə nəticələnməsindən yaranan riskdir.

Riskin idarə edilməsi və monitorinqi müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. Bu proseslər Krediti Komitəsi və Qrupun İdare Heyəti tərəfindən icra edilir. Kredit Komitəsi tərəfindən hər hansı müraciət olmayana qədər kredit prosesləri üzrə bütün tövsiyələr (borcalan üçün təsdiq edilmiş hədlər və ya kredit sazişinə edilmiş düzəlişlər və sair) filialın riskin idarə edilməsi üzrə meneceri, yaxud Risklərin İdare edilməsi Departamentinin meneceri tərəfindən təhlil edilir və təsdiqlənir. Gündəlik riskin idarə edilməsi prosesi Kredit Departamentlərinin və Filialların Kredit Bölmələrinin rəhbəri tərəfindən həyata keçirilir.

Qrup bir borcalan yaxud borcalan qrupları və sənaye seqmentləri üzrə qəbul edilmiş risklərin məbləğini məhdudlaşdırmaqla Üzərinə götürdüyü kredit risklərinin səviyyəsini strukturlaşdırır. Borcalan yaxud məhsul (sənaye sektor) üzrə kredit riski səviyyəsinə qarşı qoyulmuş məhdudiyət idarəetmə Şurası tərəfindən rüblük olaraq təsdiqlənir. Banklar və brokerler daxil olmaqla hər hansı bir borcalan halında riskə məruzqalma həddi daha sonra balans və balansdankənar maddələrlə bağlı riskləri əhatə etməklə Kredit Komitəsi tərəfindən müəyyən olunmuş alt-limitlərlə məhdudlaşır. Limitlər üzrə faktiki riskə məruzqalma hallarına gündəlik nəzəret olunur.

Müvafiq hesab edilən hallarda və əksər kreditlərlə əlaqədar olaraq Qrup girov, eləcə də fərdi və korporativ zəmanətlər qəbul edir. Bəzi kredit məbləğləri qeyd olunan təminat vasitələrinin əldə edilməsi mümkün olmayan fərdi şəxslərə verilmiş kreditlərdən ibarətdir. Bəzə kreditlər davamlı olaraq nəzəretdə saxlanılır və illik yaxud daha qısa müddətlərdə təhlil edilir.

Kreditlərin ayrılması üzrə öhdəliklər kredit, zəmanət və ya akkreditiv formasında çıxış edən istifadə edilməmiş kredit vasitələrindən ibarətdir. Balansdankənar uçotda olan maliyyə aletləri üzrə kredit riski müqavilə tərəfinin müqavilə şərtləri və müddəalarına əməl edə bilməməsi nəticəsində zərərin baş vermesi mümkünüyük kimi müəyyən olunur. Kreditin ayrılması öhdəliyi üzrə kredit riskine gəldikdə isə, Qrup yerinə yetirilməmiş belə öhdəliklərin ümumi məbləğinə bərabər potensial zərər riski ilə üzlesir. Lakin zərərin ehtimal edilən məbləği yerinə yetirilməmiş ümumi kredit öhdəliklərindən azdır, ona görə ki, kreditin ayrılması üzrə öhdəliklərin əksəriyyəti müştərilərin xüsusi kredit standartlarına davamlı qaydada cavab verə bilməsindən asılı olaraq şərtidir. Qrup maliyyə vəziyyəti haqqında hesabat və maliyyə aletləri halında olduğu kimi, riskin təsir nəticələrinin azaldılması limitlərini və cari monitorinq prosesini tətbiq etməklə kreditlərin verilməsinin təsdiqlənməsi proseduruna əsaslanan eyni kredit siyasetini şərti öhdəliklər üçün də istifadə edir. Qrup balansdankənar uçotda eks etdirilən şərti öhdəliklərin ödəniş müddətinə qədər dövrü nəzəretdə saxlayır, cünki daha uzunmüddəli öhdəliklər qısamüddəti kredit öhdəlikləri ilə müqayisədə daha çox kredit riskinə məruz qalır.

## **Kredit riskinə maksimal məruzqalma həddi**

Qrupun kredit riskinə maksimum məruzqalma həddi əhəmiyyətli dərəcədə dəyişir və həm fərdi risklərdən, həm də ümumi bazar iqtisadiyyatı risklərindən asılıdır.

Aşağıdakı cədvəldə balans hesabatı, eləcə də balansdankənar hesabatda eks etdirilən maliyyə aktivləri ilə bağlı kredit riskinə maksimum məruzqalma həddi göstərilir. Maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda eks etdirilən maliyyə aktivləri halında kredit riskinə maksimum məruzqalma həddi həmin aktivlərin hər hansı əvəzləşdirmədən və girov sövdəleşməsindən qabaqkı balans dəyərinə bərabərdir. Qrupun kreditin ayrılması ilə bağlı şərti öhdəlikləri və təəhhüdləri üzrə kredit riskinə maksimum məruzqalma həddi isə qarşı tərefin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə həmin aletlərin müqavilə üzrə məbləğlərindən ibarət olur ki, bu halda da qarşılıqlı iddialar, girov və təminatlar dəyərini itirir. Əvəzləşdirmə girov qoyulmuş nağd məbləğlə aktivin balans dəyəri arasındaki minimum məbləği eks etdirən pul təminatından ibarətdir və eyni prinsip təqdim olunmuş girova da şəmil edilir.

	Riske maksimum məruzqalma	Əvəzleşdir-mə	Əvəzleşdir-mədən sonra xalis məruzqalma	Təqdim olunmuş girov	Xalis məruzqalma
<b>31 dekabr 2015-ci il</b>					
Pul vəsaitləri və onların ekvivalentləri (kassadakı vəsaitlər istisna olmaqla)	76,793	-	76,793	-	76,793
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	90,917	-	90,917	-	90,917
Müştərilərə verilmiş kreditlər	461,711	30,437	431,274	77,432	353,842
Satılabilən investisiya qiymətli kağızları (kapital investisiyaları istisna olmaqla)	1,580	-	1,580	-	1,580
Diger maliyyə aktivləri	1,981	-	1,981	-	1,981
Verilmiş zəmanətlər	9,465	1,836	7,629	759	6,870
Kreditlər və istifadə edilməmiş kredit xəlləri üzrə öhdəliklər	14,957	5,238	9,719	-	9,719
<b>31 dekabr 2014-cü il</b>					
Pul vəsaitləri və onların ekvivalentləri (kassadakı vəsaitlər istisna olmaqla)	13,953	-	13,953	-	13,953
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	9,954	-	9,954	-	9,954
Müştərilərə verilmiş kreditlər	613,794	17,444	596,350	101,872	494,478
Satılabilən investisiya qiymətli kağızları (kapital investisiyaları istisna olmaqla)	24,999	-	24,999	-	24,999
Diger borc qiymətli kağızları	4,998	-	4,998	-	4,998
Diger maliyyə aktivləri	2,308	-	2,308	-	2,308
Verilmiş zəmanətlər	7,711	594	7,117	591	6,526
Kreditlər və istifadə edilməmiş kredit xəlləri üzrə öhdəliklər	23,403	7,245	16,158	-	16,158

#### Girov və digər kredit təminatları

Tələb olunan girovun məbləği və növü qarşı tərefin kredit riski qiymətləndirməsindən asılıdır. Girovların növləri və qiymətləndirmə parametrlərinin qəbul edilməsinə dair qaydalar tətbiq olunur.

Əldə edilən əsas girov növləri aşağıdakılardır:

- Avtomobil krediti üzrə: pul vəsaiti, avtomobili girov saxlama hüququ, üçüncü tərif zəmanətləri;
- Biznes kreditləri üzrə: daşınmaz əmlak, inventar və ticarət üzrə debitor borcları, üçüncü tərif zəmanətləri;
- İstehlakçı kreditləri: pul vəsaiti, kreditli məişət avadanlıqları, üçüncü tərif zəmanətləri, yaşayış mülkiyyəti üzərində girov;
- Mikro-kreditlər üzrə: pul vəsaiti, inventar və ticarət üzrə debitor borcları, üçüncü tərif zəmanətləri, daşınmaz əmlak; və
- Kart üzrə kreditlər: pul vəsaitləri, üçüncü tərefin zəmanətləri.

Rahberlik girovun bazar dəyerine nəzarət edir, əsas müqaviləyə uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üzrə ehtiyatın adekvatlığının təhlili zamanı girovun əldə edilmiş girovun bazar dəyerine nəzarət edir.

#### Balansdankənar risk

Qrup balans əməliyyatları riski halında olduğu kimi, balansdankənar əməliyyatlar riski halında da risklərin idarə edilməsi üçün əsasən eyni siyasətləri tətbiq edir. Kreditlərin ayrılması üzrə öhdəliklər halında isə, kredit və avanslar halında olduğu kimi, müştərilər və qarşı təreflər ilə bağlı eyni kredit riskinin idarə edilməsi siyasətləri tətbiq olunur. Girov qarşı tərefin imkanları və əməliyyatın növündən asılı olaraq tələb edilə bilər.

#### Maliyyə aktivlərinin sinfinə görə kredit keyfiyyəti

Maliyyə aktivlərinin kredit keyfiyyəti Qrupun daxili kredit reytinqi ilə idarə olunur. Aşağıdakı cədvəldə Qrupun kredit reytinqi sistemi əsasında maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda kreditlə bağlı maddələr üzrə aktivin sinfinə görə kredit keyfiyyəti göstərilir. Aşağıdakı cədvəldə adətən hökumət təminatı və ya çox yaxşı girovla təmin edilmiş kredit riskinin minimum seviyyəsinə malik olan banklara və müştərilərə verilmiş yüksək dərəcəli kreditlərin yekunu göstərilmişdir.

Dəyərsizləşmə üzrə fərdi qaydada qiymətləndirilən yaxşı maliyyə vəziyyəti olan və dəyərsizləşmə üzrə birlikdə qiymətləndirilən yaxşı borc xidməti və kreditlərə malik digər kreditorlar da standart səviyyəyə daxil edilmişdir. Yüksek dərəcəli investisiya qiymətli kağızları çox aşağı defolt ehtimalı və risksiz dərəcələrlə hökumət və onun qurumları tərefindən buraxılan kağızlardır.

	Qeydlər	Yüksek dərəcə	Standart dərəcə	Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	Fərdi qaydada dəyərsizləşmiş	Cəmi 2015-ci il
<b>Pul vəsaitləri və onların ekvivalentləri (kassadakı vəsaitlər istisna olmaqla)</b>	9	69,730	7,063	-	-	76,793
<b>Banklar və digər kredit təşkilatlarından alınacaq vəsaitlər Müştərilərə verilmiş kreditlər:</b>	10	65,174	25,743	-	-	90,917
Avtomobil kreditləri		-	35,663	-	-	35,663
Biznes kreditləri		1,944	27,156	29	6,319	35,448
İstehlak kreditləri		12,711	304,702	21	1,086	318,520
Mikrokreditlər		13,129	75,021	-	-	88,150
Kartlar		10,516	117,831	-	1,017	129,364
		38,300	560,373	50	8,422	607,145
<b>Satılabilən investisiya qiymətli kağızları</b>	12	-	1,580	-	-	1,580
<b>Diger maliyyə aktivləri</b>	16	-	1,981	-	-	1,981
<b>Cəmi</b>		<b>173,204</b>	<b>596,740</b>	<b>50</b>	<b>8,422</b>	<b>778,416</b>
	Qeydlər	Yüksek dərəcə	Standart dərəcə	Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	Fərdi qaydada dəyərsizləşmiş	Cəmi 2014-cü il
<b>Pul vəsaitləri və onların ekvivalentləri (kassadakı vəsaitlər istisna olmaqla)</b>	9	13,953	-	-	-	13,953
<b>Banklar və digər kredit təşkilatlarından alınacaq vəsaitlər Müştərilərə verilmiş kreditlər:</b>	10	-	9,954	-	-	9,954
Avtomobil kreditləri		-	62,535	-	-	62,535
Biznes kreditləri		1,353	14,483	-	19,930	35,766
İstehlak kreditləri		8,408	328,669	48	1,035	338,160
Mikrokreditlər		12,255	67,423	-	-	79,678
Kartlar		5,816	141,728	-	-	147,544
		27,832	614,838	48	20,965	663,683
<b>Satılabilən investisiya qiymətli kağızları</b>	12	24,999	-	-	-	24,999
<b>Diger borc qiymətli kağızları</b>	13	4,998	-	-	-	4,998
<b>Diger maliyyə aktivləri</b>	16	-	2,308	-	-	2,308
<b>Cəmi</b>		<b>71,782</b>	<b>627,100</b>	<b>48</b>	<b>20,965</b>	<b>719,895</b>

Qrupun siyaseti kredit portfelində düzgün və ardıcıl risk reytinqlərini saxlamaqdan ibarətdir. Bu, müvafiq risklərin daha yaxşı idarə edilməsinə və bütün biznes və məhsul istiqamətləri üzrə kredit riskinin müqayisəsinə imkan yaradır. Reytinq sistemi qarşı tərəflər üzrə riskin ölçüləsi üçün əsas məlumatı təmin etmək məqsədilə hazırlanmış bazar məlumatı ilə birləşdirilmiş müxtəlif maliyyə təhlilləri ilə dəstəklənir.

Bütün daxili risk reytingləri müxtəlif kateqoriyalara uyğun ölçülür və Qrupun reyting siyasətinə uyğun yaradılır. Müvafiq risk reytingləri mütəmadi qaydada qiymətləndirilir və yenilənir.

Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlərin maliyyə aktivlərinin sinfinə görə köhnəlmə təhlili:

	30 gündən az	31-60 gün	61-90 gün	90 gündən artıq	Cəmi 2015-ci il
<b>Müştərilərə verilmiş kreditlər:</b>					
Biznes kreditləri	-	-	-	29	29
İstehlak kreditləri	-	-	-	21	21
<b>Cəmi</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>50</b>	<b>50</b>
	30 gündən az	31-60 gün	61-90 gün	90 gündən artıq	Cəmi 2014-cü il
<b>Müştərilərə verilmiş kreditlər:</b>					
İstehlak kreditləri	9	3	4	32	48
<b>Cəmi</b>	<b>9</b>	<b>3</b>	<b>4</b>	<b>32</b>	<b>48</b>

#### Dəyərsizləşmənin qiymətləndirilməsi

Kredit üzrə dəyərsizləşmənin qiymətləndirilməsi üçün əsas mühəhizələr müxtəlif zaman kəsiklərində vaxtı keçmiş vəsait qalıqlarının hərəkətini ölçən yenidənmaliyyələşdirmə dərəcəsi modelinin təmin etdiyi məlumatlara əsaslanır. Qrup iki sahədə dəyərsizləşmənin qiymətləndirilməsini nəzərdən keçirir: fərdi qiymətləndirilən ehtiyatlar və birgə qiymətləndirilən ehtiyatlar.

#### Fərdi qiymətləndirilən ehtiyatlar

Qrup fərdi qaydada hər bir əhəmiyyətli kredit üçün müvafiq ehtiyatlar müəyyən edir. Ehtiyat məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınan maddələrə qarşı tərəfin biznes planının dayanıqlığı, maliyyə çətinliyi yarandıqda onun öz fealiyyətini yaxşılaşdırmaq imkanı, proqnozlaşdırılan daxilolmalar, iflasa uğradığı halda gözlənilən dividend ödənişi, digər maliyyə dəstəyinin mövcudluğu, girovun satış dəyeri və gözlənilən pul vəsaiti hərəkətinin müddəti daxildir. Daha diqqətli yanaşmanın tələb edildiyi gözlənilməz hallar istisna olmaqla, dəyərsizləşmə zərəri her hesabat tarixində qiymətləndirilir.

#### Birgə qiymətləndirilən ehtiyatlar

Ayri-ayrılıqda əhəmiyyətli olmayan müştərilərə verilmiş kreditlər üzrə zərər (kredit kartları, ipoteka krediti və təminatsız istehlakçı krediti daxil olmaqla) üçün ehtiyatlar və fərdi dəyərsizləşməyə dair hələ əyani sübutun olmadığı ayri-ayrılıqda əhəmiyyətli kreditlər üçün ehtiyatlar birgə qiymətləndirilir. Ehtiyatlar hər portfel ayrıca təhlil edilməklə her hesabat tarixində qiymətləndirilir.

Birgə qiymətləndirmədə fərdi qiymətləndirməyə dair əyani sübutun olmadığı halda belə portfeldə mövcud olması ehtimal edilən dəyərsizləşmə nəzərə alınır. Dəyərsizləşmə zərəri yenidənmaliyyələşdirmə dərəcəsi modeli əsasında qiymətləndirmə nəzərə alınmaqla hesablanır. Sonra dəyərsizləşmə ehtiyatı Qrupun ümumi siyasəti ilə uyğunluğun təmin edilməsi məqsədilə kredit rəhbərliyi tərəfindən baxılır.

Maliyyə zəmanetləri və akkreditivlər kreditlərə tətbiq edilən qaydada qiymətləndirilir, ehtiyatlar isə yaradılır.

#### Coğrafi təmərküzləşmə

Riskin idarə edilməsi Komitəsi qanunvericilik və qanuni tənzimləmə sahəsində müşahidə olunan risklərə nəzarət edir və onların Qrupun fealiyyətinə təsirini qiymətləndirir. Belə yanaşma Qrupa Azərbaycan Respublikasının investisiya mühitindəki dəyişikliklərdən yaranan itkiləri azaltmaq üçün imkan yaradır.

Aktiv və öhdəliklərin coğrafi təmərküzləşməsi aşağıda göstərilir:

	Azərbaycan Respublikası	Diger qeyri- İƏT ölkələri	İƏT ölkələri	31 dekabr 2015-ci il Cəmi
<b>QEYRİ-DERİVATİV MALİYYƏ AKTİVLƏRİ</b>				
Pul vəsaitləri və onların ekvivalentləri	64,927	470	42,992	108,389
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	89,981	-	936	90,917
Müştərilərə verilmiş kreditlər	461,711	-	-	461,711
Satılabilən investisiya qiymətli kağızları	2,725	-	-	2,725
Digər maliyyə aktivləri	1,981	-	-	1,981
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>621,325</b>	<b>470</b>	<b>43,928</b>	<b>665,723</b>
<b>QEYRİ-DERİVATİV MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>				
Banklar və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	137,317	371	34,593	172,281
Müştərilərə ödənilməli vəsaitlər	444,018	-	-	444,018
Buraxılmış borc qiymətli kağızları	10,079	-	-	10,079
Digər maliyyə öhdəlikləri	13,989	-	-	13,989
Subordinasiya borcu	-	-	1,637	1,637
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>605,403</b>	<b>371</b>	<b>36,230</b>	<b>642,004</b>
<b>XALIS MÖVQE</b>	<b>15,922</b>	<b>99</b>	<b>7,698</b>	<b>23,719</b>
	Azərbaycan Respublikası	Diger qeyri- İƏT ölkələri	İƏT ölkələri	31 dekabr 2014-cü il Cəmi
<b>QEYRİ-DERİVATİV MALİYYƏ AKTİVLƏRİ</b>				
Pul vəsaitləri və onların ekvivalentləri	41,664	126	3,582	45,372
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	9,954	-	-	9,954
Müştərilərə verilmiş kreditlər	613,794	-	-	613,794
Satılabilən investisiya qiymətli kağızları	26,144	-	-	26,144
Digər borc qiymətli kağızları	4,998	-	-	4,998
Digər maliyyə aktivləri	2,308	-	-	2,308
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>698,862</b>	<b>126</b>	<b>3,582</b>	<b>702,570</b>
<b>QEYRİ-DERİVATİV MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>				
Banklar və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	76,439	2,780	31,802	111,021
Müştərilərə ödənilməli vəsaitlər	435,950	-	-	435,950
Buraxılmış borc qiymətli kağızları	29,469	-	-	29,469
Digər maliyyə öhdəlikləri	19,404	-	-	19,404
Subordinasiya borcu	-	-	823	823
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>561,262</b>	<b>2,780</b>	<b>32,625</b>	<b>596,667</b>
<b>XALIS MÖVQE</b>	<b>137,600</b>	<b>(2,654)</b>	<b>(29,043)</b>	<b>105,903</b>

#### Likvidlik riski

Likvidlik riski ödəniş vaxtı çatdıqda depozitlərin geri götürülməsi tələbinin və maliyyə alətləri ilə bağlı digər maliyyə öhdəliklərinin qarşılılanması üçün kifayət qədər vəsaitlərin mövcud olması ilə bağlı riskdir.

APİK (Aktivlər və Passivlərin idarəetmə Komitəsi) Qrupun növbəti maliyyə ili üçün strategiyasını müəyyənlaşdırıb, bu növ riskləri ödəniş müddətinin təhlili yolu ilə nəzarətdə saxlayır. Cari likvidlik onun saxlanması və pul vəsaitlərinin hərəkətinin optimallaşdırılması üçün valyuta bazarında ticaret əməliyyatlarında iştirak edən Xəzinədarlıq Departamenti tərəfindən idarə olunur.

Likvidlik riskini idarə etmək üçün Qrup aktivlərin/öhdəliklərin idarə olunması prosesinin bir hissəsi olaraq, müştərilər və bank əməliyyatları üzrə gözlənilən geləcək pul vəsaitlərinin hərəkətinin gündəlik monitorinqini həyata keçirir. Rəhbərlik depozitlərin geri götürülməsi tələbinin qarşılanması üçün ödənilmə müddəli çatmış vəsaitlər üzrə minimal məbləğ hədlərini və belə tələblərin gözlənilməz məbləğlərdə irəli sürüldüyü təqdirdə təmin edilməsi üçün istifadəyə hazır olmalı banklararası və digər borc vəsaitlərinin minimal məbləğinə qarşı məhdudiyyətlər müəyyənləşdirir.

Aşağıdakı cədvəldə müqavilə üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti əsasında likvidlik riskinin təhlili göstərilir. Aşağıdakı məlumatlar Qrupun əsas idarəedici heyətinə verilmiş daxili məlumatlıra əsaslanır.

<b>31 dekabr 2015-ci il tarixinə maliyyə öhdəlikləri</b>	<b>3 aydan az</b>	<b>3 - 12 ay</b>	<b>1 - 5 il</b>	<b>5 ildən artıq</b>	<b>Cəmi</b>
Banklar və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	41,421	43,363	72,238	40,140	197,162
Müştərilərə ödənilməli vəsaitlər	132,751	185,723	179,211	1,965	499,650
Buraxılmış borc qiymətli kağızları	5,200	5,400	-	-	10,600
Digər maliyyə öhdəlikləri	-	13,989	-	-	13,989
Subordinasiya borcu	78	76	1,939	-	2,093
Kreditlər və istifadə edilməmiş kredit xələri üzrə öhdəliklər	1,017	3,918	9,675	257	14,957
<b>Cəmi diskontlaşdırılmamış maliyyə öhdəlikləri</b>	<b>180,467</b>	<b>252,469</b>	<b>190,445</b>	<b>42,362</b>	<b>738,451</b>
<b>31 dekabr 2014-cü il tarixinə maliyyə öhdəlikləri</b>	<b>3 aydan az</b>	<b>3 - 12 ay</b>	<b>1 - 5 il</b>	<b>5 ildən artıq</b>	<b>Cəmi</b>
Banklar və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər	22,448	48,037	27,812	23,703	122,000
Müştərilərə ödənilməli vəsaitlər	93,524	208,388	191,391	4	493,307
Buraxılmış borc qiymətli kağızları	300	13,135	20,531	-	33,966
Digər maliyyə öhdəlikləri	-	19,404	-	-	19,404
Subordinasiya borcu	77	78	1,171	-	1,326
Kreditlər və istifadə edilməmiş kredit xələri üzrə öhdəliklər	2,588	6,745	13,733	337	23,403
<b>Cəmi diskontlaşdırılmamış maliyyə öhdəlikləri</b>	<b>118,937</b>	<b>295,787</b>	<b>254,638</b>	<b>24,044</b>	<b>693,406</b>

Aşağıdaki cədvəldə aktiv və öhdəliklərin ödəmə tarixlərinə görə təhlili göstərilmişdir.

	Ölçülmüş orta effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ilden 5 ilə qədər	5 ilden artıq	Qeyri- müyyəyen ödəmə müddəti	31 dekabr 2015-ci il Cəmi
<b>QEYRİ-DERİVATİV MALİYYƏ AKTİVLƏRİ</b>								
<b>Sabit faiz dərəcəli alətlər</b>								
Pul vəsaitləri və onların ekvivalentləri Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər Müşterilərə verilmiş kreditlər	6.44% 4.61% 23.65%	7,063 2,335 45,818	- 15,115 54,361	- 5,325 182,405	- 168,078 11,049	- -	- -	7,063 22,775 461,711
Cəmi sabit faiz dərəcəsi hesablanmış maliyyə aktivləri		55,216	69,476	187,730	168,078	11,049	-	491,549
Faiz hesablanmayan maliyyə aktivləri								
Pul vəsaitləri və onların ekvivalentləri Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər*		101,326	-	-	-	-	-	101,326
Satılıqlı investisiya qiyməlli kağızları		-	-	20,000	45,174	-	2,968	68,142
Diger maliyyə aktivləri		20 1,981	-	1,560	-	1,145	-	2,725 1,981
Cəmi faiz hesablanmayan maliyyə aktivləri		103,327	-	21,560	45,174	1,145	2,968	174,174
Cəmi qeyri-derivativ maliyyə aktivləri və qiymətli metallar		158,543	69,476	209,290	213,252	12,194	2,968	665,723
<b>QEYRİ-DERİVATİV MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>								
<b>Sabit faiz dərəcəli alətlər</b>								
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər Müşterilərə ödənilməli vəsaitlər Buraxılmış borc qiymətli kağızları Subordinasiya borcu	6.27% 11.38% 12.00% 19.45%	6,088 25,675 - -	24,753 71,822 5,082 78	41,261 168,556 4,997 -	61,635 147,955 - 1,559	29,413 1,748 - -	- -	163,150 415,756 10,079 1,637
Cəmi sabit faiz dərəcəsi hesablanmış maliyyə öhdəlikləri		31,763	101,735	214,814	211,149	31,161	-	590,622
Faiz hesablanmayan maliyyə öhdəlikləri və təəhhüdlər								
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər Müşterilərə ödənilməli vəsaitlər Diger maliyyə öhdəlikləri Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər		9,131 28,262 13,989 393	- - - 624	- - - 3,918	- - - 9,765	- - - 257	- - - -	9,131 28,262 13,989 14,957
Cəmi faiz hesablanmayan maliyyə öhdəlikləri və təəhhüdlər		51,775	624	3,918	9,765	257	-	66,339
Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri və təəhhüdlər		83,538	102,359	218,732	220,914	31,418		
Faiz dərəcəsinin həssaslıq kesiri		23,453	(32,259)	(27,084)	(43,071)	(20,112)		
Məcmu faiz dərəcəsinin həssaslıq kesiri		23,453	(8,806)	(35,890)	(78,961)	(99,073)		
Likvidlik kesiri		75,005	(32,883)	(9,442)	(7,662)	(19,224)		
Məcmu likvidlik kesiri		75,005	42,122	32,680	25,018	5,794		

\* 31 dekabr 2015-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankındakı 45,174 min manat məbləğində bloklaşdırılmış depozitlər "1 ilden 5 ilə qədər" kateqoriyasında yerləşdirilmişdir və qrupun kreditlərinə qarşı təminat kimi müyyəyen edilmişdir. 31 dekabr 2015-ci il tarixinə bloklaşdırılmış depozitlərin manatla ekvivalentli müvafiq kreditlərin balans dəyərindən artıq olduğu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı 6 yanvar 2016-ci il tarixinde bloklaşdırılmış depozitlərin 10,740 min ABŞ dolları (16,748 manat) məbləğində hissəsinin istifadəsinə icazə vermişdir.

	Ölçülmüş orta effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ilden 5 ilə qədər	5 ilden artıq	Qeyri- müeyyen ödəmə müddəti	31 dekabr 2014-cü il Cəmi
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ AKTİVLƏRİ</b>								
Sabit faiz dərəcəli alətlər								
Pul vəsaitləri və onların ekvivalentləri	7.47%	2,417	7,000	-	-	-	-	9,417
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	9.93%	-	-	889	-	-	-	889
Müşterilərə verilmiş kreditlər	24.18%	42,882	61,875	235,176	262,946	10,915	-	613,794
Digər borc qiymətli kağızları	3.05%	-	-	-	4,998	-	-	4,998
Cəmi sabit faiz dərəcəsi hesablanmış məliyyə aktivləri		45,299	68,875	236,065	267,944	10,915	-	629,098
Faiz hesablanmayan məliyyə aktivləri								
Pul vəsaitləri və onların ekvivalentləri		35,955	-	-	-	-	-	35,955
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər		-	-	-	-	-	9,065	9,065
Satılıqlı investisiya qiymətli kağızları		24,999	-	-	-	1,145	-	26,144
Digər məliyyə aktivləri		2,308	-	-	-	-	-	2,308
Cəmi faiz hesablanmayan məliyyə aktivləri		63,262	-	-	-	1,145	9,065	73,472
Cəmi qeyri-derivativ məliyyə aktivləri və qiymətli metallar		108,561	68,875	236,065	267,944	12,060	9,065	702,570
<b>QEYRİ-DERİVATİV MƏLİYYƏ ÖHDƏLİKLƏRİ</b>								
Sabit faiz dərəcəli alətlər								
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər	7.10%	3,757	11,899	30,646	23,707	20,226	-	90,235
Müşterilərə ödənilməli vəsaitlər	11.79%	22,997	37,932	189,047	159,633	3	-	409,612
Buraxılmış borc qiymətli kağızları	11.68%	-	57	10,044	19,368	-	-	29,469
Subordinasiya borcu	19.45%	-	-	39	784	-	-	823
Cəmi sabit faiz dərəcəsi hesablanmış məliyyə öhdəlikləri		26,754	49,888	229,776	203,492	20,229	-	530,139
Dayışan faiz dərəcəli alətlər								
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər	4.69%	-	-	14,600	-	-	-	14,600
Cəmi dayışan faiz dərəcəsi hesablanmış məliyyə öhdəlikləri		-	-	14,600	-	-	-	14,600
Faiz hesablanmayan məliyyə öhdəlikləri və təəhhüdlər								
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər		6,186	-	-	-	-	-	6,186
Müşterilərə ödənilməli vəsaitlər		26,338	-	-	-	-	-	26,338
Digər məliyyə öhdəlikləri		-	2,266	4,703	9,335	3,100	-	19,404
Kreditlər və istifadə edilməmiş kredit xəlləri üzrə təəhhüdlər		855	1,733	6,745	13,733	337	-	23,403
Cəmi faiz hesablanmayan məliyyə öhdəlikləri və təəhhüdlər		33,379	3,999	11,448	23,068	3,437	-	75,331
Cəmi qeyri-derivativ məliyyə öhdəlikləri və təəhhüdlər		60,133	53,887	255,824	226,560	23,666	-	
Faiz dərəcəsinin həssaslıq kəsiri		18,545	18,987	(8,311)	64,452	(9,314)	-	
Məcmu faiz dərəcəsinin həssaslıq kəsiri		18,545	37,532	29,221	93,673	84,359	-	
Likvidlik kəsiri		48,428	14,988	(19,759)	41,384	(11,606)	-	
Məcmu likvidlik kəsiri		48,428	63,416	43,657	85,041	73,435	-	

Yuxarıdakı cədvəldə ödəmə müddəti ilə bağlı şərtlər müqavilə şərtlərinə uyğundur. Lakin fiziki şəxslər qüvvədə olan qanunvericiliyə əsasən depozit haqqında razılaşmanın belə razılaşmanın qüvvədə olduğu son tarixdən əvvəl leğv etmək hüququna malikdirlər.

Dəyişən faiz dərəcəsində baş verən dəyişikliklər hesabat dövrünün sonunda müəyyən edilmiş faiz dərəceləri üzrə təxminlərdən fərqli olduğu halda, qeyri-derivativ maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə bağlı dəyişən faiz dərəcəli alətlər üzrə cədvəle daxil edilmiş məbləğlər dəyişə bilər.

### Bazar riski

Bazar riski bazardakı faiz dərəcələri və valyuta mübadilələrində dəyişikliklərin olması nəticəsində maliyyə alətinin ədalətli dəyərində və ya gələcək pul vəsaitlərinin hərəketindəki dəyişikliyin yarana bilməsi ilə nəticələnən riskdir. Qrupun hər hansı mühüm kapitalı, sabit korporativ gəliri və ya derivativləri yoxdur.

#### Faiz dərəcəsi riski

Bank üzən faiz dərəcələri ilə borc vəsaiti əldə etdiyindən Qrup faiz dərəcəsi riskinə məruz qalır.

Aşağıda göstərilən həssaslıq təhlili hesabat dövrünün sonunda həm derivativ, həm də qeyri-derivativ alətlər üzrə faiz riskinə məruzqalma əsasında müəyyən edilmişdir. Üzən faiz dərəcəsinə malik öhdəliklər üzrə təhlil dövrün sonunda öhdəliyin ödənilməmiş məbləğinin bütün il üzrə ödənilmədiyini hesab etməklə həyata keçirilir. Faiz dərəcəsi riski barədə əsas idarəedici heyətə məlumat verildikdə 100 baza dərəcəsində artım və ya azalmaya istinad edilir ki, bu da rəhbərliyin faiz dərəcələrində mümkün dəyişikliklərin qiymətləndirilməsini əks etdirir.

Faizlərin 100 baza dərəcəsində artığı/azaldığı və bütün digər dəyişən göstəricilər sabit saxlanıldığı təqdirdə:

- Qrupun 31 dekabr 2015 və 2014-cü il tarixlərinə bitən il üzrə mənfeəti müvafiq olaraq 990 min manat və 84 min manat məbləğində azalır/artır. Bu isə əsasən Qrupun dəyişən faiz dərəcəli kreditlər üzrə faiz risklərinə məruz qalmasına aid edilir.

### Valyuta riski

Valyuta riski xarici valyuta mübadiləsi məzənnələrindəki dəyişikliklərin baş vermesi səbəbindən maliyyə alətlərinin dəyərində dəyişikliyin yaranması ilə bağlı riskdir. Qrupun Müşahidə Şurası ARMB qaydaları əsasında valyuta mövqeleri üzrə hədləri müəyyən etmişdir. Xəzinədarlıq Şöbəsi gündəlik əsasda Qrupun valyuta mövqeyinə nəzarət edir.

Qrupun xarici valyuta dərəcəsi riskinə məruz qalmasına dair məlumat aşağıdakı cədvəldə təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Diger valyuta	31 dekabr 2015-ci il Cəmi
<b>QEYRİ-DERİVATİV MALİYYƏ AKTİVLƏRİ</b>					
<b>Pul vəsaitləri və onların ekvivalentləri</b>					
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	22,838	82,637	2,633	281	108,389
Müştərilərə verilmiş kreditlər	315,658	146,033	20	-	461,711
Satılabilir investisiya qiymətli kağızları	2,725	-	-	-	2,725
Digər maliiyyə aktivləri	1,137	644	200	-	1,981
<b>Cəmi qeyri-derivativ maliiyyə aktivləri</b>	<b>345,326</b>	<b>317,263</b>	<b>2,853</b>	<b>281</b>	<b>665,723</b>
<b>QEYRİ-DERİVATİV MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>					
Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər					
Müştərilərə ödənilməli vəsaitlər	96,528	75,730	23	-	172,281
Buraxılmış borc qiymətli kağızları	114,487	326,755	2,759	17	444,018
Digər maliiyyə öhdəlikləri	10,079	-	-	-	10,079
Subordinasiya borcu	13,989	-	-	-	13,989
<b>Cəmi qeyri-derivativ maliiyyə öhdəlikləri</b>	<b>235,083</b>	<b>404,122</b>	<b>2,782</b>	<b>17</b>	<b>642,004</b>
<b>AÇIQ MÖVQE</b>	<b>110,243</b>	<b>(86,859)</b>	<b>71</b>	<b>264</b>	

Xarici valyuta məzənnələrində dəyişikliklərlə bağlı risklər, xüsusilə xarici valyuta üzrə açıq mövqelərin idarə edilmesi zamanı yaranan risklər son illər ərzində məzənnələrdəki qeyri-sabitlik nəticəsində artmışdır. Neticədə bu risklərə nəzarət rəhbərliyi ciddi şəkildə maraqlandıran məsələ olmuşdur. Direktorlar Şurası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıq valyuta mövqeləri ilə bağlı müəyyən olunmuş tələblərə uyğunluğun təmin edilməsi və Qrup üçün xarici valyutalarla emalıyyatlardan yaranan risklərin məbləğini məhdudlaşdırmaq məqsədilə müvafiq siyasetin yaradılması üçün məsuliyyət daşıyır. İdarə heyəti gündəlik olaraq açıq valyuta mövqeyi haqqında məlumatlarla təmin edilir və bununla xarici valyuta ilə bağlı riskləri ölçü və onlara nəzarət edə bilir.

2016-cı ilin mart, aprel və may aylarında Qrup açıq ABŞ dolları mövqeyi ilə bağlı riskin heçinqi üçün ümumi məbləği 34,743 min manat olan forward müqavilələri imzalamışdır.

	AZN	ABŞ dolları	Avro	Diger valyuta	31 dekabr 2014-cü il Cəmi
<b>QEYRİ-DERİVATİV MALİYYƏ AKTİVLƏRİ</b>					
<b>Pul vəsaitləri və onların ekvivalentləri</b>					
Banklardan və digər kredit təşkilatlarından alınacaq vəsaitlər	25,853	18,806	660	53	45,372
Müşterilərə verilmiş kreditlər	6,540	367	3,047	-	9,954
Satılabilir investisiya qiyməti kağızları	442,113	171,676	5	-	613,794
Digər borc qiymətli kağızları	26,144	-	-	-	26,144
Digər maliyyə aktivləri	4,998	-	-	-	4,998
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>2,308</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>2,308</b>
<b>Cəmi qeyri-derivativ maliyyə aktivləri</b>	<b>507,956</b>	<b>190,849</b>	<b>3,712</b>	<b>53</b>	<b>702,570</b>
<b>QEYRİ-DERİVATİV MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>					
<b>Banklara və digər kredit təşkilatlarına ödənilməli vəsaitlər</b>					
Müşterilərə ödənilməli vəsaitlər	72,659	36,464	1,898	-	111,021
Buraxılmış borc qiymətli kağızları	280,347	153,877	1,676	50	435,950
Digər maliyyə öhdəlikləri	19,964	9,505	-	-	29,469
Subordinasiya borcu	19,331	47	26	-	19,404
<b>Cəmi qeyri-derivativ maliyyə öhdəlikləri</b>	<b>-</b>	<b>823</b>	<b>-</b>	<b>-</b>	<b>823</b>
<b>AÇIQ MÖVQE</b>	<b>115,655</b>	<b>(9,867)</b>	<b>112</b>	<b>3</b>	

**Valyuta riskine qarşı həssaslıq.** Aşağıdakı cədvəldə manatın müvafiq xarici valyutalara qarşı mübadilə məzənnəsinin 35% (2014: 35%) dərəcəsində artması və ya azalması halına qarşı Qrupun həssaslığını göstərən təfərruatlar açıqlanır. 35% dərəcə son zamanlarda manatın devalvasiyası ilə bağlı yaranmış həssaslıq dərəcəsidir. Həssaslıq təhlili yalnız xarici valyuta ilə ifade edilmiş qalıq monetar vəsaitləri özündə birləşdirir və xarici valyuta məzənnələrində 35%-lik (2014: 35%) dəyişiklik nəzəre alınmaqla onların dövrün sonundakı valyuta mövqeyinin bir valyutadan digərinə çevrilmasına düzəliş edir. Həssaslıq təhliline xarici kreditlər, o cümlədən Qrupla xarici əməliyyatlar üçün kreditlər (belə kreditlər kreditörün və ya borcalanın əməliyyat valyutasından başqa digər valyutada ifade olunur) daxildir. Aşağıdakı müsbət rəqəmlər manatın müvafiq valyutaya qarşı 35% dərəcədə güclənməsi müqabilində mənfəət və digər kapital vəsaitlərində baş vermiş artımı göstərir. Manatın müvafiq valyutaya qarşı 35% dərəcədə zəifləyəcəyi təqdirdə, mənfəət və digər kapital vəsaitləri müqayisəli təsirə məruz qala, aşağıdakı balans göstəriciləri isə mənfi rəqəmlərlə ifadə oluna bilərdi.

	ABŞ dollarının təsiri		AVRO-nun təsiri	
	2015	2014	2015	2014
Mənfəət və ya zərər və kapital	(24,320)	(2,762)	20	31

Rəhbərlik hesab edir ki, həssaslığın təhlili aidiyəti xarici valyuta mübadiləsi riski üçün səciyyəvi deyil, çünki ilin sonuna olan itkilər riski il ərzindəki itkilər riskini eks etdirmir.

#### Həssaslıq təhlili üzrə məhdudiyyətlər

Yuxarıda qeyd olunan cədvəllər digər ehtimallar dəyişmədiyi halda əsas ehtimaldakı dəyişikliyin təsirini eks etdirir. Ehtimallar və digər amillər arasında qarşılıqlı əlaqə mövcuddur. O cümlədən qeyd etmək lazımdır ki, bu həssaslıqlar sabit deyil və böyük yaxud kiçik təsirlər bu nəticələrə daxil edilməməli və ya çıxarılmamalıdır.

Həssaslığın təhlilində Qrupun aktiv və öhdəliklərinin fəal şəkildə idarə edilməsi nəzəre alınır. Bundan başqa, bazarda hər hansı dəyişiklik baş verdiyi zaman Qrupun maliyyə vəziyyəti dəyişə bilər. Məsələn, Qrupun maliyyə riskinin idarə edilməsi strategiyası bazar dəyişiklikləri ilə bağlı riskə məruzqalma halının idarə olunması məqsədini daşıyır. Investisiya bazarları başlanğıc mərhələlərdən keçdiyi zaman, rəhbərlik tərəfindən görülən tədbirlər investisiyaların satılması, investisiya portfeli üzrə ayırmalarda dəyişikliyin edilməsi və digər qoruyucu tədbirlərin həyata keçirilməsindən ibarət ola bilər. Nəticə etibarilə, təxminlərdəki dəyişikliyin faktiki təsiri öhdəliklərdə özünü birüze vere bilmir, lakin aktivlər maliyyə vəziyyəti haqqında hesabatda bazar dəyeri ilə qeyd edilir. Belə olan təqdirdə, öhdəliklər və aktivlər üçün ölçmə əsaslarının müxtəlif olması səhmdar kapitalında dəyişikliyə getirib çıxara bilər.

Yuxarıdakı həssaslıq təhlilləri üzrə digər məhdudiyyətlərə Qrupun yalnız hər hansı dəqiqlikə proqnozlaşdırıla bilməyən mümkün qısa-müddəlli bazar dəyişikliklərinə dair mövqeyini eks etdirən potensial riski göstərmək üçün şərti bazar dəyişikliklərdən istifadə olunması və bütün faiz dərəcələrinin eyni tərzdə dəyişəcəyi ilə bağlı təxminlər daxildir.

#### **Qiymət riski olan məhsullar**

Qrup, ümumi və xüsusi bazar qiyməti dəyişmələrinə məruz qalan məhsulları ilə bağlı qiymət riski ilə üzlesir.

Qrup, bazar mühitində baş verən mənfi dəyişikliklərdən yaranan biliçək mümkün zərəri dövri şəkildə təxmin etməklə, eləcə də zərər üzrə müvafiq məhdudiyyətlər, marja və təminatla bağlı tələblər müəyyən etməklə və onların tətbiqi vasitəsilə qiymət riskini idarə edir. İstifadə edilməmiş kredit öhdəlikləri ilə bağlı olaraq Qrup, belə öhdəliklərin ümumi məbləğinə bərabər vəsaitin itirilməsi riskinə məruz qalır. Lakin zərərin ehtimal edilən məbləği daha azdır, çünki öhdəliklərin əsas hissəsi kredit müqavilələrində irəli sürürlən müəyyən şərtlərdən asılıdır.

#### **Əməliyyat riski**

Əməliyyat riski sistemin işləməməsi, insan amili, firıldaqlılıq və ya xarici hadisələrin təsiri nəticəsində yaranan zərər riskidir. Nəzarət sistemi düzgün fealiyyət göstərmədikdə əməliyyat riskleri nüfuza xələ yetirə, habelə hüquqi və ya qanuni nəticələr, yaxud da maliyyə itkiləri ilə nəticələnə bilər. Qrup bütün əməliyyat risklərinin aradan qaldırılmasını planlaşdırıb bilməsə də, belə riskləri nəzarət qaydaları vasitəsilə, eləcə də mümkün risklərin monitoringini və onlara cavab tədbirlərini həyata keçirməkə idarə etməyə səy göstərir. Nəzarət tədbirlərinə vəzifələrin effektiv bölgüsü, çıxış, təsdiqləmə və üzləşdirmə prosesləri, habelə işçilərin təlimləndirilməsi və qiymətləndirmə prosesləri daxildir.

### **27. HESABAT TARİXİNDEN SONRAKİ HADİSƏLƏR**

6 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı Qrupun bloklaşdırılmış depozitlərinin 10,740 min ABŞ dolları (16,748 min manat) məbləğində hissəsinə bloklaşdırmadan azad etmişdir.

2016-ci ilin yanvar, fevral və mart aylarında Qrup əlaqəli tərəfdən illik 4.5% faiz dərəcəsilə və 2023-cü ildə ödənilmək şərtilə 14,250 min ABŞ dolları məbləğində subordinasiya borcu əldə etmişdir.

2016-ci ilin mart, aprel və may aylarında Qrup ABŞ dolları üzrə açıq mövqeyi ilə bağlı riskin heçinqi üçün ümumi məbləği 34,743 min manat olan forward müqavilələri imzalamışdır.

23 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankından əldə edilmiş (5 may 2015-ci ildə) 20,000 min manat məbləğində kreditin müddəti illik 3.5% faiz dərəcəsi ilə və 2017-ci ilin may ayında ödənilmək şərtilə uzadılmışdır.

24 may 2016-cı il tarixində Qrup illik 7.0% faiz dərəcəsi ilə və 2017-ci ilin may ayında ödənilmək şərtilə Azərbaycan Respublikasının Mərkəzi Bankından 20,000 min manat məbləğində kredit əldə etmişdir. Qrupun 15,800 min ABŞ dolları məbləğində depoziti bu borc vəsaitinə qarşı bloklaşdırılmışdır.

Maliyyə hesabatlarının imzalandığı tarixə müştərilərə verilmiş kreditlərin ümumi məbləği kreditvermənin məhdudlaşdırılması və mövcud portfelin yiğilması siyaseti nəticəsində 31 dekabr 2015-ci il tarixinə olan qalıqlarla müqayisədə 27% azalmışdır.